

Y.I.CƏFƏROV

**ELEKTROLİT
MƏHLULLARI
NƏZƏRİYYƏLƏRİ**

*Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 862 sayılı 11.07.2007-ci il tarixli
əmri ilə dərs vəsaiti kimi tövsiyə edilmişdir*

UniPrint

BAKİ-2007

UOT 541. 13(075)

Rəyçilər:

k.e.d., prof. C.İ. Mirzai
ADNA-nın «Analitik və fiziki-kimya»
kafedrasının müdürü

X 541.13
C 51

k.e.n. Y.X.Şahverdiyev
BDU-nun «Fiziki və kolloid kimya»
kafedrasının dosenti

Elmi redaktor:

k.e.d.,prof. E.İ.Əhmədov
BDU-nun «Fiziki və kolloid kimya»
kafedrasının müdürü

K.e.n.,dosent Yasin İsa oğlu Cəfərov(BDU)

Elektrolit məhlulları nəzəriyyələri. Magistrler üçün dərs vəsaiti,
Bakı, 2007, 131 s.

Dərs vəsaitində elektrolit məhlullarının termodinamikası; elektrolit məhlullarında ion-dipol, ion-ion qarşılıqlı təsirləri; elektrolit məhlullarında daşınma prosesləri (miqrasiya, diffuziya, konveksiya) şərh edilmişdir.

ISBN 978-9952-440-17-1



© Y.İ.CƏFƏROV, 2007

*Görkəmli alim, gözəl müəllim, qayğılış insan
ƏLİHÜSEYN AĞA ƏLİ oğlu QULİYEVİN
əziz xatirəsinə ithaf olunur*

Ön söz

Oxulara təqdim olunan bu kitab «Nəzəri elektrokimyanın əsasları» fənninin birinci hissəsi kimi nəzərdə tutulmuşdur və ali təhsilin magistr pilləsində tədris edilən «Elektrolit məhlulları nəzəriyyələri» fənninin programına uyğun olaraq yazılmışdır.

Kitab giriş və beş fəsildən ibarətdir. Kitab yazıklärkən nəzərə alınmışdır ki, oxucu fiziki kimyanın nəzəri əsasları ilə tanışdır və ona görə də fiziki kimyanın əksər fundamental formulları çıxarlışsız verilmişdir.

Baxılan hadisələrin fiziki mahiyyətinin oxucuya daha aydın olması üçün kitabda əksər qanun və formulların riyazi çıxarılışı verilir. Riyazi əməliyyatların çətinlik dərəcəsi universitetin kimya fakültəsində tələbələrə tədris olunan ali riyaziyyat kursuna uyğundur.

Elektrolit məhlullarının termodinaikası qeyri-elektrolit məhlullarının termodinamikasından özünəməxsus xüsusiyyətlərinə görə fərqləndiyindən kitabda birinci fəsil elektrolit məhlullarının termodinamikasına həsr edilmişdir.

Turşu və əsas, bufer məhlul nəzəriyyələri analitik kimya kursunda öyrənildiyindən kitabda baxılmamışdır.

Elektrokimyəvi kinetikada köçürülmə prosesləri mühüm rol oynadığından kitabda elektrolit məhlullarında köçürülmə proseslərinə (diffuziya, miqrasiya, konveksiya, termodiffuziya) ətraflı baxılmışdır.

Kitabda İUPAC-in tövsiyə etdiyi termin və işarələmələrdən istifadə etməyə çalışılmış, müxtəlif fiziki kəmiyyətlərin vahidləri mümkün qədər Beynəlxalq vahidlər Sistemində (BS) verilmişdir.


Təqdim olunan bu kitab təbii ki, qüsursuz deyildir. Ona görə də bu kitaba aid iradlarını, qeyd və təkliflərini bildirəcək şəxslərə əvvəlcədən səmimi təşəkkürümü bildirirəm.

Giriş

Elektrokimyanın predmeti və əsas anlayışları

 Elektrokimya enerjinin kimyəvi və elektrik formalarının qarşılıqlı çevrilmesinin ümumi qanuna uyğunluqlarını öyrənir. Predmetin bu cür müəyyənləşməsi ona əsaslanmışdır ki, kimyəvi reaksiya nəticəsində elektrik enerjisi almaq mümkündür. Digər tərəfdən xarici cərəyan mənbəyinin elektrik enerjisini sərf etməklə həmin kimyəvi reaksiyani eks istiqamətdə aparmaq olar, yəni elektrik enerjisi kimyəvi enerjiyə çevrilir.

Elektrokimya haqqında daha aydın təsəvvür yaratmaq üçün kimyəvi və elektrokimyəvi reaksiyalar arasındaki fərqi müəyyən etmək lazımdır. Bunun üçün istənilən oksidləşmə-reduksiya reaksiyasına baxaq. Oksidləşmə-reduksiya reaksiyalarına qoşulmuş oksidləşmə və reduksiya prosesləri kimi baxmaq olar. Məs.



reaksiyada Tl^{3+} ionları reduksiya olunur, Cu^+ ionları isə oksidləşir.

Bu reaksiyani kimyəvi və elektrokimyəvi proses kimi aparmaq olar. Hər bir halda proseslər özünəməxsus xarakterik xüsusiyyətlərə malik olurlar. Reaksiya kimyəvi proses kimi baş verdikdə, əvvəla qarşılıqlı təsirdə olan hissəciklər toqquşmalıdır.


Toqquşma anında qarşılıqlı təsirdə olan hissəciklər bir-birinə o qədər yaxınlaşır ki, elektronun bir hissəcikdən digərinə keçidi mümkün olur. Bu keçidin baş verməsi hissəciklərin enerji ehtiyatından və prosesin aktivləşmə enerjisindən asılıdır. Aktivləşmə enerjisi kimyəvi reaksiyanın təbiətindən asılıdır və ion reaksiyaları üçün adətən kiçik qiymətlərə malik olur. Bu zaman elektronun yolu çox qısa olur ki, bu da kimyəvi proseslərin ikinci xarakterik xüsusiyyətidir.

Toqquşma reaksiya həcmimin istənilən nöqtəsində, hissəciklərin istənilən qarşılıqlı vəziyyətində baş verir. Ona görə də elektron keçidləri fəzada istənilən istiqamətdə baş verir. Qarşılıqlı təsirdə olan hissəciklərin toqquşmalarının nizamsızlığı və elektron keçidlərinin istiqamətsizliyi kimyəvi proseslərin üçüncü xarakterik xüsusiyyətidir.

Bu xüsusiyyətlər nəticəsində kimyəvi proseslərin enerji effektləri istilik formasında ifadə olunurlar.

(A) reaksiyasını elektrokimyəvi üsulla da aparmaq olar. Bunun üçün prosesin baş vermə şəraiti dəyişilməlidir.

Bildiyimiz kimi, elektrik enerjisinin alınması və ya sərf olunması həmisi elektronların nizamlı hərəkətinin nəticəsi olan elektrik cərəyanının keçməsi ilə əlaqədardır. Bunun üçün kimyəvi reaksiyanın getmə şəraitini elə dəyişmək lazımdır ki, elektron keçidləri nizamsız olmayıb müəyyən bir istiqamətdə baş versin. Digər tərəfdən elektrik cərəyanının enerjisindən istifadə etmək üçün elektrokimyəvi proseslərdə elektronun reduksiyaedicidən oksidləşdiriciyə keçidi nisbətən uzun yolla baş verməlidir. Ancaq qarşılıqlı təsirdə olan hissəciklər toqquşduqda elektronun kecid yolu böyük ola bilməz. Ona görə də elektrokimyəvi prosesdə oksidləşdirici və reduksiyaedici məkanca ayrılmalıdır və elektronların reduksiyaedicidən oksidləşdiriciyə keçidi metal naqillər vasitəsilə baş verməlidir (şək.1). Cu⁺ ionları olan məhlula salınmış platin lövhə elektronları qəbul edir:




Elektronlar metal naqil vasitəsilə Tl³⁺ ionları olan məhlula salınmış digər platin lövhəyə keçirlər. Bu lövhədə reduksiya prosesi baş verir: Tl³⁺ + 2 \bar{e} → Tl⁺.

Beləliklə, platin lövhələrdə baş verən bu iki proses nəticəsində



reaksiyası baş verir.



Şəkil 1. $\text{Tl}^{3+} + 2\text{Cu}^+ \rightarrow \text{Tl}^+ + 2\text{Cu}^{2+}$ kimyəvi reaksiyası baş verən elektrokimyəvi sistemin sxemi

Elektrokimyəvi reaksiyaları və təmiz kimyəvi prosesləri müşaiyyət edən fiziki hadisələr xeyli fərqlənirlər. Elektrokimyəvi reaksiyalar üçün oksidləşdirici və reduksiyaedicinin elektrodun səthinə, reaksiya məhsullarının isə elektroddan məhlulun həcmində istiqamətlənməsi mühüm əhəmiyyətə malikdir. Bu fərqlərin nəticəsidir ki, reaksiyaları elektrokimyəvi üsulla apardıqda kimyəvi enerjinin xeyli hissəsi elektrik enerjisindən çevrilir.

Elektrokimyəvi proseslər xarakterik xüsusiyyətlərə malik olduqlarından elektrokimyaya fiziki kimyanın ayrıca bölməsi kimibaxılır. Elektrokimya elektrokimyəvi reaksiyaların fiziki xassələrini öyrənir. Elektrokimyani üç hissəyə bölmək olar: 1) **Elektrolit nəzəriyyələri** bırfazalı sistemlər olan elektrolitlərin tarazlıq və qeyri-tarazlıq xassələrini öyrənir; 2) **Elektrokimyəvi termodynamika** yüklü fazalar sərhəddində tarazlığın ümumi şərtlərini öyrənir; 3) **Elektrokimyəvi kinetika** yüklü hissəciklərin fazalar arası sərhədləri keçməsinin mexanizmini və kinetik qanuna uyğunluqlarını öyrənir.

Enerjinin kimyəvi və elektrik formalarının qarşılıqlı çevrilməsi yalnız elektrokimyəvi sistemlərdə baş verir. Ona görə də onların öyrənilməsi elektrokimyanın predmetini təşkil edir. Ən azı bir elektrokimyəvi oksidləşmə və bir elektrokimyəvi reduksiya

reaksiyası baş verən qapalı fəza hissəsinə **elektrokimyəvi sistem** deyilir¹.

Elektrokimyəvi sistemin sxemi şəkil 1-də verilmişdir və aşağıdakı tərkib hissələrinə malikdir:

- 1) Elektrokimyəvi sistemdə ion keçiriciliyinə malik mühit elektrolit adlanır;
- 2) Elektrolitlə təmasda (kontaktda) olub oksidləşdirici və reduksiyaedici ilə elektron mübadılısındə olan, həmçinin xarici dövrəyə elektron verən və xarici dövrədən elektron alan metal lövhələrə **elektrod** deyilir;
- 3) Elektrodları birləşdirən və onlar arasında cərəyanın keçməsini təmin edən metal naqıl **xarici dövrə** adlanır.

Elektrokimyəvi sistemdə kimyəvi enerjinin elektrik enerjisində və ya tərsinə çevriləmə mümkündür. Özbaşına baş verən kimyəvi reaksiyanın enerjisini elektrik enerjisindən çevirən elektrokimyəvi sistemlərə **qalvanik element** və ya **cərəyanın kimyəvi mənbəyi** deyilir. Burada elektronları xarici dövrəyə göndərən elektrod **mənfi elektrod** və ya anod adlanır. Xarici dövrədən elektron qəbul edən elektrod **müsbat elektrod** və ya katod adlanır. ┌

Xarici mənbənin elektrik enerjisini hesabına kimyəvi çevriləmə baş verən elektrokimyəvi sistemlərə **elektrolizer** və ya **elektrolitik vanna** deyilir (Burada elektrik enerjisi kimyəvi enerjiyə çevrilir). Reaksiya iştirakçılarından elektronları qəbul edən elektrod **anod** və ya **müsbat elektrod**, reaksiya iştirakçılarına elektron verən elektrod **katod** və ya **mənfi elektrod** adlanır. Anod yaxınlığında olan elektrolit hissəsi **anolit**, katod yaxınlığında olan elektrolit hissəsi **katolit** adlanır.

Göründüyü kimi, qalvanik elementdə və elektrolizerdə katod və anodun yüklerinin işarələri fərqlənir. Ancaq, hər iki halda anod reaksiya iştirakçısından elektron alır, katod reaksiya iştirakçısına elektron verir. Ona görə də **səthində oksidləşmə baş verən elektrod anod, reduksiya baş verən elektrod katod** adlanır.

¹ Ədəbiyyatda rast gəlinən «elektrokimyəvi element», «elektrokimyəvi dövrə» terminləri elektrokimyəvi sistemə ekvivalentdir.

Fəsil 1. ELEKTROLİT MƏHLULLARI TERMODİNAMİKASININ ƏSASLARI

Elektrolit məhlulları üçün termodinamik tənliklər qeyri-elektrolit məhlulları üçün uyğun tənliklərə oxşardır. Fərq yalnız ondan ibarətdir ki, elektrolit məhlullarında həllədici və dissosiasiya etməmiş elektrolit molekullarından başqa həmcinin bütün növ ionlara da komponent kimi baxılır. Elektrolit məhlullarında ionların qatılıqları bir-biri ilə elektroneytrallıq şərti ilə əlaqəlidir:

$$\sum n_i z_i = 0$$

burada n_i -i ionunun mol sayımı; z_i -i ionunun yüküdür.

Elektrolit məhlullarının tərkibini molyallıq m , mol hissə x , molyarlıqla c ifadə edirlər.

§1.1. Aktivlik və aktivlik əmsalı

Termodinamiki sistemin ideallıqdan kənara çıxması məhlulun komponentləri arasındaki qarşılıqlı təsir qüvvələri ilə şərtlənir. Real məhlullarda ideal məhlullardan fərqli olaraq molekullar müəyyən ölçüyə və kimyəvi struktura (məs., dipol moməntinə malik ola bilər) malikdirlər. Buna görə də yaxınlaşdıqda bir-birinə təsir edirlər, adətən, cəzb olunurlar; siz yaxınlaşdıqda (molekulların ölçüsü ilə müqayisə olunan məsafədə) bir-birini dəf edirlər (itələyirlər). Ona görə də real sistemlər ideal sistemlər üçün çıxarılmış sadə qanunlara tabe olmurlar. Molekulyar məhlullarda hissəciklər arasında qarşılıqlı təsir onlar arasında məsafə artıqca kəskin zəifləyir. Ancaq, ionlar elektrik yükünə malik olduqlarından hətta kiçik qatılıqlarda elektrostatik kulon qüvvələri hesabına bir-birinə təsir edirlər. Bu qüvvələr molekullararası təsir qüvvələrinən daha böyük təsir radiusuna malik olduqlarından elektrolit məhlullarında ideallıqdan kənara çıxma molekulyar məhlullara nəzərən daha kiçik qatılıqda baş verir.

Real məhlulların xassələrini təsvir etmək üçün Lyuisin aktivlik üsulundan istifadə etmək əlverişlidir. Bu zaman formal olaraq qəbul edilir ki, ideal məhlullar üçün yazılmış termodinamik

tənliklərdə qatılıq əvəzinə aktivlik yazdıqda alınmış tənliklər təcrübə nəticələrlə dəqiqliq uyğunlaşır.

İdeal məhlulda komponentin kimyəvi potensialı

$$\mu_i = \left(\frac{\partial G}{\partial n_i} \right)_{T, P, n_j \neq i} = \mu_i^0 + RT \ln c_i \quad (1.1.1)$$

tənliyi ilə müəyyənləşir. Burada G- Gibbs enerjisi; μ_i^0 -i komponentinin standart kimyəvi potensialı; R-universal qaz sabitidir.

Luisin aktivlik üsuluna görə real məhlullarda komponentin kimyəvi potensialı aşağıdakı tənliklə müəyyənləşir:

$$\mu_i = \mu_i^0 + RT \ln \alpha_i \quad (1.1.2)$$

Ümumi halda aktivlik qatılığın funksiyasıdır $a = f(c)$.

Praktikada bu asılılığı

$$a = \gamma c \quad (1.1.3)$$

sadə münasibəti ilə ifadə etmək əlverişlidir. Burada γ - aktivlik əmsalıdır (şərtə görə $c \rightarrow 0$ olduqda, $\gamma \rightarrow 1$ olur).

Aydındır ki, bu halda məhlulun qeyri-ideallığı ilə əlaqədar olan çətinliklər aradan qalxmır, sadəcə olaraq aktivlikdən aktivlik əmsalına keçirilir. Aktivlik əmsali qatılıqdan asılı olur: $\gamma = \varphi(c)$. $\varphi(c)$ funksional asılılığını təcrübə və nəzəri müəyyən etmək olar.

Qeyd etmək lazımdır ki, aktivlik əmsali adsız kəmiyyətdir və onun qiyməti qatılığın hansı şkalada verilməsindən asılıdır. Müxtəlif şkalalarda verilmiş aktivlik əmsalları arasındaki miqdari əlaqə standart halin seçilməsi ilə müəyyənləşir: bütün şkalalarda sonsuz duru məhlullarda aktivlik əmsali vahidə bərabərdir. Beləliklə


$$\begin{aligned} \mu_i &= \mu_{i,x}^0 + RT \ln x_i \gamma_{i,x} = \mu_{i,m}^0 + RT \ln m_i \gamma_{i,m} = \\ &= \mu_{i,c}^0 + RT \ln c_i \gamma_{i,c} \end{aligned} \quad (1.1.4)$$

Burada $\gamma_{i,x}$, $\gamma_{i,m}$ və $\gamma_{i,c}$ -i komponentinin rasional, molyal və molyar aktivlik əmsallarıdır.

§1.2. Elektrolitin orta aktivliyi

Aktivlik üsulunun elektrolit məhlullarına tətbiqi özünə məxsus xüsusiyyətlərə malikdir.

Məhlulda v_+ sayda müsbət M^{z+} ionuna və v_- sayda mənfi A^{z-} ionuna dissosiasiya edən $M_{v_+}A_{v_-}$ elektrolitinə baxaq:



İonların kimyəvi potensialı

$$\mu_+ = \mu_+^0 + RT \ln a_+ \quad (1.2.2)$$

$$\mu_- = \mu_-^0 + RT \ln a_- \quad (1.2.3)$$

tənlikləri ilə, bütövlükdə elektrolitin kimyəvi potensialı

$$\mu = \mu^0 + RT \ln a \quad (1.2.4)$$

tənliyi ilə müəyyənləşir. Tam dissosiasiya etmiş elektrolit üçün

$$\mu = v_+ \mu_+ + v_- \mu_- \quad (1.2.5)$$

Beləliklə, qüvvətli elektrolit məhlulunun xassələri elektro-neytral elektrolitin və ya ionların kimyəvi potensialları ilə müəyyənləşir. Qeyri-müəyyən kəmiyyət olan ionların kimyəvi potensialı əvəzinə elektrolitin orta kimyəvi potensialı anlayışını da-xil edək.

Elektrolitin orta kimyəvi potensialı verilmiş şəraitdə, verilmiş sistemdə orta hesabla 1 mol iona (onların yükünün işarəsindən asılı olmayaraq) düşən Gibbs enerjisi ilə müəyyənləşir:

$$\mu_{\pm} = (v_+ \mu_+ + v_- \mu_-) / \nu = \frac{v_+ \mu_+^0 + v_- \mu_-^0}{\nu} + RT \ln (a_+^{v_+} a_-^{v_-})^{\frac{1}{\nu}} \quad (1.2.6)$$

$$(a_+^{v_+} a_-^{v_-})^{\frac{1}{\nu}} = a_{\pm} \quad (1.2.7)$$

ışarələməsi aparaq. a_{\pm} kəmiyyəti elektrolitin orta aktivliyi adlanır. Göründüyü kimi, elektrolitin orta aktivliyi kation və anionun aktivliklərinin orta həndəsi qiymətidir. (1.2.5) – (1.2.7) tənliklərindən alırıq:

$$\mu = \nu \mu_{\pm} = \mu^0 + \nu RT \ln a_{\pm} \quad (1.2.8)$$

burada

$$\mu^0 = \nu_+ \mu_+^0 + \nu_- \mu_-^0$$

(1.2.4), (1.2.8) tənliklərindən

$$a = a_{\pm}^{\nu} = a_+^{\nu_+} a_-^{\nu_-} \text{ alınır.}$$

Qatılığın ifadə üsulundan asılı olaraq (1.2.8) tənliyi müxtəlif formalarda yazılı bilər:

$$\begin{aligned} \mu &= \mu_x^0 + \nu RT \ln a_{x\pm} = \mu_m^0 + \nu RT \ln a_{m\pm} = \\ &= \mu_c^0 + \nu RT \ln a_{c\pm} \end{aligned} \quad (1.2.9)$$

x, m, c indeksləri qatılığın mol hissəsi x, molyalliq m, molyarlıqla c ifadə olunduğunu göstərir.

Elektrolitin orta aktivliyi orta qatılığın orta aktivlik əmsalına hasilinə bərabərdir:

$$a_{x\pm} = x_{\pm} \gamma_{x\pm}; \quad a_{m\pm} = m_{\pm} \gamma_{m\pm}; \quad a_{c\pm} = c_{\pm} \gamma_{c\pm}; \quad (1.2.10)$$

Orta qatılıq və orta aktivlik əmsalları orta aktivliyə oxşar olaraq ionlar üçün uyğun kəmiyyətlərin orta həndəsi qiymətinə bərabərdir. Məs:

$$m_{\pm} = (m_+^{\nu_+} m_-^{\nu_-})^{\frac{1}{\nu}}; \quad \gamma_{\pm} = (\gamma_+^{\nu_+} \gamma_-^{\nu_-})^{\frac{1}{\nu}}; \quad (1.2.11)$$

Molyalliq və ya molyarlıq şkalalarında orta qatılığı adətən elektrolitin qatılığı ilə ifadə edirlər. Əgər məhlulun molyalığı m-dirsə, onda $m_+ = \nu_+ m$, $m_- = \nu_- m$ olduğundan (1.2.11) tənliyinə görə

$$m_{\pm} = (m_+^{\nu_+} m_-^{\nu_-})^{\frac{1}{\nu}} = m (\nu_+^{\nu_+} \nu_-^{\nu_-})^{\frac{1}{\nu}} = m \nu_{\pm} \quad (1.2.12)$$

Müxtəlif qatılıq şkalalarında verilmiş standart kimyəvi potensiallar və orta aktivlik əmsalları arasında əlaqə yaratmaq üçün

$$x_{\pm} = \frac{m_{\pm}}{\nu m + 1000/M_1} = \frac{c_{\pm}}{\nu c + (1000\rho - M_2 c)/M_1} \quad (1.2.13)$$

tənliyindən istifadə edək. Burada M_1 və M_2 həllədici və elektrolitin molyar kütləsi, ρ - məhlulun sıxlığıdır.

Çox duru məhlullarda m və c çox kiçikdir və $1000/M$ ilə müqayisədə onları nəzərə almamaq olar.

$$x_{\pm}^0 = m_{\pm}^0 M_1 / 1000 = c_{\pm}^0 M_1 / 1000 \rho_0$$

burada ρ_0 - həllədinin sıxlığıdır.

Çox duru məhlullarda $\gamma_{\pm x}, \gamma_{\pm m}, \gamma_{\pm c} \rightarrow 1$, ona görə də

$$\mu = \mu_x^0 + \nu RT \ln x_{\pm}^0 = \mu_m^0 + \nu RT \ln(1000 x_{\pm}^0 / M_1) =$$

$$= \mu_c^0 + \nu RT \ln(1000 \rho_0 x_{\pm}^0 / M_1)$$

Uyğun olaraq

$$\begin{aligned} \mu_m^0 &= \mu_x^0 - \nu RT \ln(1000 / M_1) \\ \mu_c^0 &= \mu_x^0 - \nu RT \ln(1000 \rho_0 / M_1) \end{aligned} \quad (1.2.14)$$

Bu tənlikləri (1.2.9) tənliyində nəzərə alsaq müxtəlif qatılıq şkalalarında orta aktivlik əmsalları arasında əlaqə alarıq.

$$\begin{aligned} \ln \gamma_{x\pm} &= \ln \gamma_{m\pm} + \ln(1 + \nu m M_1 / 1000) = \\ &= \ln \gamma_{c\pm} + \ln [\rho / \rho_0 + c(\nu M_1 - M_2) / 1000 \rho_0] \end{aligned}$$

$$\ln \gamma_{m\pm} = \ln \gamma_{c\pm} + \ln (\rho / \rho_0 + c M_2 / 1000 \rho_0) \quad (1.2.15)$$

(1.2.15) tənliyi bir qatılıq şkalasında verilmiş orta aktivlik əmsalından digər şkalada orta aktivlik əmsalını hesablamaya imkan verir. Molyarlıq şkalasından və ya molyarlıq şkalasına keçidlər üçün məhlulun (ρ) və (ρ_0) həllədinin sıxlıqları məlum olmalıdır.

Elektrolitin orta aktivliyi orta qatılığın orta aktivlik əmsalına hasılınə bərabər olduğundan (1.2.9) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$\begin{aligned}\mu &= \mu_m^0 + vRT \ln m_{\pm} + vRT \ln \gamma_{m\pm} = \\ &= \mu_c^0 + vRT \ln c_{\pm} + vRT \ln \gamma_{c\pm}\end{aligned}\quad (1.2.16)$$

İlk iki toplanan ideal (hipotetik) məhlulda elektrolitin kimyəvi potensialını göstərir

$$\mu_{m,id} = \mu_m^0 + vRT \ln m_{\pm}; \mu_{c,id} = \mu_c^0 + vRT \ln c_{\pm};$$

Məhlulda izafî kimyəvi potensial $\mu - \mu_{id} = vRT \ln \gamma_{\pm}$ məhluldakı qarşılıqlı təsirlərin- ionların bir-biri və həllədici molekulları ilə, həmçinin həllədici molekullarının bir-biri ilə (ionlar olduqda bu qarşılıqlı təsir dəyişir) ölçüsündür. Çox duru məhlullarda ionlar arasında qarşılıqlı təsir praktiki yoxdur və həllədiciinin xassələri zəif dəyişir. Belə məhlullarda orta aktivlik əmsali vahidə bərabər qəbul olunur.

Standart hal kimi məhlulun elə hipotetik halı qəbul edilir ki, bütün temperatur və təzyiqlərdə orta qatılıq və orta aktivlik vahidə bərabər olsun. Standart halda bütün temperaturlarda $\mu = \mu^0$.

$\gamma_{x\pm}, \gamma_{m\pm}, \gamma_{c\pm} = 1$ olan duru məhlullarda elektrolitin parsiyal molyar entalpiyası, həcmi, istilik tutumu standart hal kimi seçilmiş hipotetik məhluldakı bu kəmiyyətlərin qiymətləri ilə üstünlük təşkil edir.

(1.2.11) tənliyindən göründüyü kimi molekulu çoxvalentli ionlara dissosiasiya edən elektrolitlər 1-1 valentli elektrolitlərə nəzərən aktivlik əmsallarına daha güclü təsir göstərirler. Bu təsiri nəzərə almaq üçün Luis və Rendal adı qatılıq əvəzinə ion qüvvəsi I kəmiyyətini daxil etmişlər. Ion qüvvəsi aşağıdakı kimi müəyyənlenəşir:

$$I = \frac{1}{2} \sum m_i z_i^2 \quad \text{və ya} \quad I = \frac{1}{2} \sum c_i z_i^2 \quad (1.2.17)$$

Sonuncu tənliyə görə 1-1 valentli elektrolit üçün ion qüvvəsi qatılığa bərabərdir ($I = m$); 1-2 və ya 2-1 valentli elektrolit üçün $I = 3m$, z-z valentli binar elektrolit üçün $I = mz^2$.


Duru elektrolitlərin orta aktivlik əmsallarını ion qüvvəsi qaydasının köməyi ilə qiymətləndirmək olar. Bu qaydaya görə

duru məhlullarda elektrolitin orta aktivlik əmsalı yalnız məhlulun ion qüvvəsindən asılı olub, məhlulda olan digər ionların təbiətindən asılı deyil. Bu qayda məhlulun qatılığı $0,01\text{--}0,02$ mol/kq-dan kiçik olduqda doğrudur, ancaq bu qaydadan təqribi olaraq $0,1\text{--}0,2$ mol/kq qatılıqlarına qədər istifadə etmək olar.

§ 1.3. Orta aktivlik əmsalının təcrübi qiymətləri

Orta aktivlik əmsallarının qiymətləri çoxlu sayıda elektro-litlər üçün müxtəlif temperaturlarda geniş qatılıq intervalında müəyyən olunmuşdur.

Müxtəlif elektrolitlər üçün orta aktivlik əmsalının $(\gamma_{m\pm}) \sqrt{m}$ -dən təcrubi asılılığı (şəkil 1.1) aşağıdakıları deməyə imkan verir. Cox duru məhlullarda \sqrt{m} artdıqca $\gamma_{m\pm}$ həmişə azalır. Xətti hissələrin bucaq əmsalı (meyl buağının tangenssi) elektrolit ionlarının yükündən asılıdır. Elektrolitin qatılığının artması əyrinin daha da əyilməsi ilə nəticələnir. Bir çox elektrolitlər üçün təcrubi əyrilər minimumdan keçirlər. Orta aktivlik əmsalı bəzən böyük qiymətlər alır. Məs., 5,5 m uranil perxlorat məhlulunda $\gamma_{m\pm} = 1460$. Bəzi elektrolitlər üçün $\gamma_{m\pm}$ qatılıq artdıqca yalnız azalır.



Şekil 1.1. Orta aktivlik əmsalının $(\gamma_{m\pm})$ qatılıqdan (\sqrt{m}) təcrubi asılılığı.

- | | | | |
|----------------------------------|--------------------|-----------------------------|--------------------|
| 1. $\text{UO}_2(\text{ClO}_4)_2$ | 2. CaCl_2 | 3. LiBr | 4. NaCl |
| 5. LaCl_3 | 6. KNO_3 | 7. Na_2SO_4 | 8. ZnCl_2 |

Baxılan təcrübi asılılıqların xarakteri ionların təbiəti və məhluldakı qarşılıqlı təsirlərlə şərtlənir. Hidratlaşmanın təsirini çoxyüklü ionlara malik elektrolitlər üçün orta aktivlik əmsallarını müqayisə etməklə müəyyən etmək olar. Məs., LaCl_3 üçün orta aktivlik əmsalının qiyməti $K_3\text{Fe}(\text{CN})_6$ üçün uyğun qiymətdən xeyli böyükdür. Bu, La^{3+} kationunun böyük ölçülü $\text{Fe}(\text{CN})_6^{3-}$ anionundan daha güclü hidratlaşmasının nəticəsidir.

Aydındır ki, $\gamma_{m\pm} = f(\sqrt{m})$ asılılıqlarına verilən şərhlər vəsfi xarakter daşıyır.

Qeyd etmək lazımdır ki, elektrolitik dissosiasiya dərəcəsindən fərqli olaraq aktivlik əmsalının müxtəlif üsullarla təyin olunmuş qiymətləri üst-üstə düşür.

Yuxarıda göstərdiyimiz kimi, bəzi hallarda orta aktivlik əmsalının qiyməti vahiddən böyük olur. Bu, ionlararası qarşılıqlı təsir qüvvələri ilə şərtlənən aktivlik əmsalının fiziki mənası ilə əkslik təşkil etmir. Həqiqətən də sonsuz durulışmada ionlar bir-birindən çox uzaqda yerləşirlər və onlar arasında qarşılıqlı təsir qüvvələri yoxdur. Məhlul özünü ideal sistem kimi aparır, qatılıq aktivlikdən fərqlənmir və uyğun olaraq aktivlik əmsali vahidə bərabər olur. Qatılıq artıraq ionlar yaxınlaşırlar, onlar arasında qarşılıqlı təsir qüvvələri- birinci növbədə qarşılıqlı cəzbətmə qüvvələri yaranır və aktivlik əmsali azalır. Qatılığın müəyyən qiymətində cəzbətmə qüvvələri ilə yanaşı itələmə qüvvələri də méydana çıxır. Bu qüvvələr bir-birini tarazlaşdırıqdır (bu, ionlar arasında qarşılıqlı təsirin olmamasına ekvivalentdir) aktivlik əmsali yenidən vahidə bərabər olur. Daha yüksək qatılıqlı məhlullarda ionlar arasında itələmə qüvvələri üstünlük təşkil edir və aktivlik əmsali vahiddən böyük qiymətlər alır.

Elektrolitin qatılığı artıraq həllədicinin aktivliyi həmişə azalır. Əvvəlcə bu azalma cüzi olur, onu nəzərə almamaq olar, ancaq daha qatı məhlullarda azalmanın qiyməti böyük olur.

Fəsil 2. KLASSİK ELEKTROLİTİK DİSSOSİASIYA NƏZƏRİYYƏSİ

§2.1 Elektrolit məhlullarında ionların mövcudluğu-nun təcrübi təsdiqi

Elektrolit məhlullarında sərbəst yüklü hissəciklərin- ionların mövcud olması elmdə birdən-birə təsdiq olunmamışdır. Elektrokimyanının inkişafının ilkin mərhələlərində ion anlayışından istifadə olunmamışdır. Elektrolitin ionlara dissosiasiyasının mümkünüyünü ilk göstərənlərdən biri də Faradey olmuşdur (XIX əsrin 30-cu illəri). Ancaq, Faradeyə görə ionlara dissosiasiya yalnız elektrik sahəsinin təsirindən baş verir. Buradan da Faradey tərəfindən təklif olunmuş «elektrolit» termininin hərfi mənası özünü göstərir (yunanca «elektriklə parçalanma»). Sonralar müəyyən edildi ki, ionların əmələ gəlməsi haqqında Faradeyin təsəvvürleri zəif elektrolit məhlullarında elektrik sahəsinin çox böyük gərginliklərində özünü doğrudur. Məhlulda ionların mövcud olmasını Klauzius (1857-ci il) birbaşa təsdiq etmişdir. O müəyyən etmişdir ki, Om qanunu çox kiçik gərginliklərdə də ödənilir (o, polyarlaşmayan elektrodlarla sabit cərəyanada ölçmələr aparmışdır). Elektrik sahəsi olmadan məhlulda elektrolitin qismən və ya tam dissosiasiya etməsini aşağıdakı təcrübi faktlar da (dolayısı ilə) təsdiq edirlər.

1. Osmos təzyiqi. Məhlullar nəzəriyyəsindən məlum olduğu kimi, duru məhlullarda osmos təzyiqi π məhlulun molyar qatılığından c aşağıdakı kimi asılıdır:

$$\pi = cRT \quad (2.1.1)$$

Qeyri-elektrolit məhlulları üçün (2.1.1) tənliyi üzrə hesablanmış qiymətlər təcrübi nəticələrə yaxşı uyğunlaşır. Elektrolit məhlulları üçün osmos təzyiqinin təcrübi qiymətləri (2.1.1) tənliyi üzrə hesablanmış qiymətlərdən xeyli böyük olur. Bu uyğunsuzluğunu formal olaraq aradan qaldırmaq üçün Vant-Hoff (2.1.1) tənliyinə empirik i əmsalını daxil etməyi təklif etmişdir. Elektrolit məhlulları üçün osmos təzyiqi aşağıdakı tənliklə müəyyənləşir:

$$\pi = icRT \quad i > 1 \quad (2.1.2)$$

(2.1.1) və (2.1.2) tənliklərinin müqayisəsi göstərir ki, molyar qatılıqları eyni olan elektrolit məhlulunda osmos təzyiqi qeyri-elektrolit məhlulundakindan böyük olur. Osmos təzyiqi məhlulun vahid həcmindəki həll olan maddə hissəciklərinin sayı ilə müəyyənləşdiyindən deyə bilərik ki, eyni molyar qatılıqlı elektrolit məhlulunda həllolan maddə hissəciklərinin sayı qeyri-elektrolit məhlulundakindan çoxdur.

2. Məhlul üzərində doymuş buxar təzyiqi. Duru məhlul üzərində həllədicinin doymuş buxar təzyiqinin nisbi azalması həllolan maddənin mol hissəsinə bərabərdir:

$$\frac{P_1 - P}{P_1} = x_2 \text{ və ya } \Delta p = p_1 \cdot x_2 \quad (2.1.3)$$

Burada p_1 və p -təmiz həllədici və məhlul üzərində həllədicinin doymuş buxar təzyiqidir; x_2 - həll olan maddənin mol hissəsidir.

$$x_2 = \frac{n_2}{n_1 + n_2}$$

(2.1.3) tənliyi üzrə hesablanmış təzyiqin nisbi azalması qeyri-elektrolit məhlulları üçün təcrübi nəticələrlə yaxşı uyğunlaşsa da, elektrolit məhlulları üçün alınmış təcrübi qiymətlərdən xeyli kiçik olur. Osmos təzyiqində olduğu kimi, bu halda da uyğunsuzluğu aradan qaldırmaq üçün (2.1.3) tənliyinə i ($i > 1$) vuruğunu daxil etmək lazımdır.

3. Məhlulun donma temperaturunun azalması və qaynama temperaturunun artması. Həll olan maddənin əlavə olunması həllədiciyə nəzərən məhlulun donma temperaturunu azaldır (ΔT_d), qaynama temperaturunu artırır (ΔT_q).

Duru məhlullarda donma temperaturunun azalması və qaynama temperaturunun artması məhlulun molyal qatılığından aşağıdakı kimi asılıdır:


$$\Delta T_d = \frac{RT_{d,1}^2}{\Delta H_{\text{or},1} \cdot 1000} \cdot m \quad (2.1.4)$$

$$\Delta T_q = \frac{RT_{q,1}^2}{\Delta H_{\text{byx},1}} \cdot m \quad (2.1.5)$$

burada $T_{d,1}$, $T_{q,1}$ - həlledicinin donma və qaynama temperaturu; $\Delta H_{\text{or},1}$, $\Delta H_{\text{bux},1}$ - həlledicinin xüsusi ərimə və buخارlanma istiliyidir.

Donma və qaynama temperaturlarının təcrübi təyini göstərir ki, elektrolit məhlulları üçün ΔT_d və ΔT_q qiymətləri (2.1.4), (2.1.5) tənlikləri üzrə hesablanmış qiymətlərdən və eyni qatlıqli qeyri-elektrolit məhlulları üçün tapılmış təcrübi qiymətlərdən xeyli böyükdür. Bu halda da uyğunsuzluğu aradan qaldırmaq üçün (2.1.4) və (2.1.5) tənliklərinə i izotonik əmsalını daxil etmək lazımdır.

4. Neytrallaşma reaksiyalarının istilik effekti. Duru məhlullarda qüvvətli turşunun qüvvətli əsasla neytrallaşma reaksiyasının istilik effekti turşu və əsasın kimyəvi təbiətindən praktiki olaraq asılı olmayıb, sabit kəmiyyətdir (20°C -də $\Delta H_{\text{neyt}} \approx 57,3 \text{ kC/mol}$). Bunu turşu və əsasın dissosiasiyası haqqında təsəvvürlərə görə bütün neytrallaşma reaksiyaları zamanı



prosesinin getməsi ilə izah etmək olar ki, bunun da nəticəsində istilik effekti turşu və əsasın təbiətindən asılı olmayıb, sabit qalır.

5. Turşunun elektrik keçiriciliyi və katalitik təsiri arasında paralellilik. Verilmiş qatlıqdə turşunun elektrik keçiriciliyi böyük olduqca həmin turşu mürəkkəb efirlərin hidrolizi prosesinə daha güclü katalitik təsir göstərir. Bu paralelliyi turşuların dissosiasiya etməsi və turşu məhlullarının elektrik keçiriciliyinin və katalitik aktivliyinin dissosiasiya zamanı əmələ gələn hidrogen ionlarının qatlığından asılı olması ilə izah etmək olar.

Yuxarıda göstərilən təcrübi faktlar elektrik sahəsi olmadıqda belə elektrolit molekullarının dissosiasiya etdiyini sübut edir. Bu faktlar S.Arreniusa 1887-ci ildə elektrolitik dissosiasiya nəzəriyyəsini verməsi üçün əsas olmuşdur.

§2.2. Elektrolitik dissosiasiya nəzəriyyəsinin əsas müddəələri

 Arrenius nəzəriyyəsinin əsas müddəələri aşağıdakılardır:

1. Bəzi maddələr uyğun həllədicidə (məs. suda) həll edildikdə və ya əridildikdə eks yüklü hissəciklərə - ionlara parçalanırlar. Bu maddələrə **elektrolitlər** deyilir. Ionlara parçalanma prosesi **elektrolitik dissosiasiya**, buradan da Arreniusun nəzəriyyəsi elektrolitik dissosiasiya nəzəriyyəsi adlanır.

Bir elektrolit molekulunun dissosiasiyası nəticəsində əmələ gələn ionların sayı, bu ionların yükünün işarəsi və qiyməti elektrolitin təbiətindən asılıdır. Aşağıdakı elektrolit növləri fərqləndirilir.

a) Binar elektrolitlər iki iona parçalanırlar. Məs. NaCl, CuSO₄. NaCl bir-bir yüklü, CuSO₄ iki-iki yüklü elektrolit adlanır. Bunlar uyğun olaraq 1-1 və 2-2 elektrolit də adlandırılırlar. Binar elektrolitlər simmetrik elektrolitlərdir.

b) Ternar elektrolitlər dissosiasiya nəticəsində üç ion əmələ gətirirlər. Bunlara 1-2 (məs. Na₂SO₄) və 2-1 elektrolitlər (məs. CaCl₂) aiddir.

c) Kvarternar elektrolitlər 4 iona parçalanırlar. Bunlara 1-3 (məs. K₃PO₄) və 3-1 elektrolitlər (məs. Al(NO₃)₃) aiddirlər. Ternar və kvarternar elektrolitlər qeyri-simmetrik elektrolitlərdirlər.

2. Elektrolitlər həll edildikdə ionlara qismən parçalanırlar. Tarazlıq halında ionlara parçalanmış molekulların payına elektrolitik dissosiasiya dərəcəsi deyilir və α ilə işarə olunur:

$$\alpha = \frac{n}{N} = \frac{n}{n + n_a}$$

n - ionlara dissosiasiya etmiş, N-həll olmuş, n_a - dissosiasiya etməmiş molekulların ümumi sayıdır.

Əgər məhlulda elektrolitin molyar qatılığı c, dissosiasiya dərəcəsi α olarsa, onda dissosiasiya etməmiş molekulların payı $1 - \alpha$, onların qatılığı $(1 - \alpha)c$ olar. Əgər bir elektrolit molekulu dissosiasiya zamanı v ion əmələ gətirirsə, məhlulda ionların

qatılığı $\nu\alpha c$ olar. Beləliklə, məhlulda hissəciklərin ümumi molyar qatılığı $(1-\alpha)c + \nu\alpha c = c[1 + \alpha(\nu - 1)]$ olur.

$[1 + \alpha(\nu - 1)]$ ifadəsi elektrolitin dissosiasiyası nəticəsində məhlulda hissəciklərin ümumi molyar qatılığının neçə dəfə artığını göstərir və fiziki mənasına görə Vant-Hoffun izotonik əmsalına ekvivalentdir. Ona görə də Arrhenius nəzəriyyəsinə görə

$$i = 1 + \alpha(\nu - 1) \quad (2.2.1)$$

$\alpha > 0, \nu > 1$ olduğundan $i > 1$ olur və (2.2.1) tənliyi məhlulların kolliqativ xassələrinə aid təcrübi nəticələrə aydın izah verə bilir.

Elektrolitik dissosiasiya prosesinin digər miqdari xarakteristikası elektrolitik dissosiasiya sabitidir. Dissosiasiya sabiti K ilə dissosiasiya dərəcəsi α arasındaki əlaqəni $MA \rightleftharpoons M^{z+} + A^{z-}$ tənliyi üzrə dissosiasiya edən MA binar elektroliti misalında müəyyən edək.

Elektrolitin ümumi molyar qatılığı c olarsa, onda tarazlıq halında

$$[MA] = c(1 - \alpha); [M^{z+}] = [A^{z-}] = \alpha c$$

Arrhenius nəzəriyyəsinə görə MA elektrolitinin elektrolitik dissosiasiya sabiti

$$K = \frac{[M^{z+}][A^{z-}]}{[MA]} = \frac{\alpha^2 c}{1 - \alpha} = \frac{\alpha^2}{(1 - \alpha) \cdot V} \quad (2.2.2)$$

Bu tənlik Ostvald tərəfindən müəyyənləşdirilmişdir və molyar qatılığa tərs kəmiyyət $V = \frac{1}{c}$ durulaşma adlandığından sonuncu tənlik Ostvaldin durulaşma qanununu ifadə edir. 

Arrhenius nəzəriyyəsinə görə dissosiasiya dərəcəsindən fərqli olaraq dissosiasiya sabiti elektrolitin qatılığından asılı olmayıb, əsasən elektrolitin təbiəti ilə müəyyənləşir. Buna görə (2.2.2) tənliyindən dissosiasiya dərəcəsinin qatılıqdan asılılığını müəyyən edə bilərik. $\alpha > 0$ olduğunu nəzərə alsaq, alarıq

$$\alpha = \left(\sqrt{K^2 + 4Kc} - K \right) / 2c \quad (2.2.3)$$

Bu tənliyə görə $c \rightarrow 0$ və ya $K \rightarrow \infty$ olduqda $\alpha \rightarrow 1$, yəni elektrolit tam dissosiasiya edir. Digər tərəfdən $K^2 \ll 4Kc$ şərti ödənilidikdə (dissosiasiya sabiti çox kiçik olub və qatılığı çox kiçik olmadıqda)

$$\alpha \approx \sqrt{K/c} \quad (2.2.4)$$

(2.2.2)-(2.2.4) tənlikləri simmetrik elektrolitlər üçün doğrudur. Qeyri-simmetrik elektrolitlər üçün uyğun tənliklər nisbətən mürəkkəbdır.

3. İonlar arasında qarşılıqlı təsir qüvvələri təsir göstərmir və elektrolit məhlulları özlərini ideal qaz sistemləri kimi aparırlar. Bu müddəə elektrolitik dissosiasiya nəzəriyyəsi müəllifləri tərəfindən birbaşa deyilməmişdir. Ancaq nəzəriyyənin bütün miqdarı münasibətlərinin əsasında durur.

Müəllimi V.Ostvald tərəfindən güclü müdafiə və inkişaf etdirilən Arrheniusun nəzəriyyəsini tezliklə əksər kimyaçılar qəbul etmişlər. Nəzəriyyəni qəbul etməyən alımlərin (D.İ.Mendeleyev və b.) əsas iradı o idi ki, natrium və kalium ionları su ilə reaksiyaya girməlidirlər, ona görə də məhlulda natrium və kalium ionları mövcud ola bilməz. Arrhenius isə göstərirdi ki, natrium atomu və ionu müxtəlif enerji ehtiyatlarına malik iki müxtəlif maddələrdir.

Arrheniusun nəzəriyyəsi izotonik əmsalın fiziki mənasını müəyyən etməklə yanaşı elektrolit məhlullarına aid bir sıra hadisələri də izah edirdi. Məs., çox qatı olmayan iki elektrolit məhlulu qarışdırıldığda istilik effektinin müşahidə olunmaması bu nəzəriyyə baxımından aydınlaşdır. Belə ki, hər iki məhlul ionlardan ibarətdir və onlar qarışdırıldığda heç bir proses baş vermir. Yalnız, məhlulların qarşılıqlı durulaşması nəticəsində elektrolitlərin dissosiasiya dərəcələri dəyişdiyindən kiçik istilik effekti (dissosiasiya istiliyi) müşahidə oluna bilər.

Elektrolitik dissosiasiya nəzəriyyəsi gümüş-1-nitrat məhlulunun xloru tərkibində xlor saxlayan bəzi duzlardan (məs., NaCl) çökdürdüyüünü, bəzilərindən (məs., NaClO₃) çökdürmədiyini asan izah edir. Aydınlaşdır ki, birinci halda məhlulda Cl⁻ ionu mövcuddur, ikinci halda xlor atomu mürəkkəb ionun (ClO₃⁻) təkibindədir.

§2.3 Klassik elektrolitik dissosiasiya nəzəriyyəsinin çatışmazlıqları

 Elektrolitik dissosiasiya nəzəriyyəsi yaradıldıqdan sonra əldə etdiyi nailiyətlər böyük idi. Ancaq, bununla yanaşı qeyd etmək lazımdır ki, nəzəriyyəyə onun çatışmazlıqlarını təsdiq edən ciddi uğursuzluqlar da xasdır. Arrenius nəzəriyyəsinin əsasən iki çatışmazlığını göstərmək olar.

Birinci çatışmazlıq onunla əlaqədardır ki, nəzəriyyə ionlarla su və digər həllədicilərin molekülləri arasındakı qarşılıqlı təsiri, yəni ion-dipol qarşılıqlı təsirini nəzərə almır. Məhlulda elektrolitlərin ionlaşmasını doğuran səbəb ion-dipol qarşılıqlı təsiri olduğundan Arrenius nəzəriyyəsi elektrolit məhlullarının əmələ gəlməsini və onların davamlılığını izah edə bilmir.

Arrenius nəzəriyyəsinin ikinci çatışmazlığı məhlulda ionlar arasında qarşılıqlı təsiri- ion-ion qarşılıqlı təsirini nəzərə almaqdır. İonlara ideal qaz molekülləri kimi baxıldığından onlar arasındaki qarşılıqlı təsir nəzərə alınmır ki, bu da fiziki baxımdan anlaşılmazdır. Belə ki, eks yüklü ionlar arasında Kulon qüvvələri ilə şərtlənən cəzbetmə, eyni yüklü ionlar arasında itələmə qarşılıqlı təsiri mövcud olmalıdır. Ion-ion qarşılıqlı təsirinin nəzərə alınmaması Arrenius nəzəriyyəsinin miqdari münasibətlərinin pozulmasına gətirir. Məs., ciddi tədqiqatlar göstərir ki, elektrolitik dissosiasiya sabiti K sabit qalmayıb, elektrolitin qatılığından asılı olaraq dəyişir. Bu qüvvətli elektrolit məhlullarında daha aydın görünür:

C, mol/l	0,0001	0,001	0,01	0,1
$K_{KCl} \cdot 10^2$, mol/l	1,28	4,56	15,10	53,49
$K_{NH_4OH} \cdot 10^5$, mol/l	1,06	1,56	1,68	1,92

Elektrolitik dissosiasiya dərəcəsi fiziki mənasına görə sıfırdan kiçik və vahiddən böyük ola bilməz, həmçinin verilmiş elektrolit məhlulu üçün onun qiyməti təyin olunma üsulundan asılı olmayaraq sabit olmalıdır. Ancaq, Arrenius nəzəriyyəsi, ion-ion qarşılıqlı təsirini nəzərə almadığına görə müxtəlif üsullarla (məs. məhlulların kolliyatıv xassələrinə, elektrik keçiriciliyinin, elektrik

hərəkət qüvvəsinin ölçülüməsinə görə) eyni bir elektrolit məhlulu üçün müəyyən edilmiş elektrolitik dissosiasiya dərəcəsinin qiymətləri bir-birindən fərqlənir. Elektrolitin qatılığı artıqca və elektrolitin əmələ gətirdiyi ionun yükü böyüdükcə dissosiasiya dərəcəsinin müxtəlif üsullarla müəyyən olunmuş qiymətləri arasındakı fərq də böyükür. Xüsusən, qüvvətli elektrolit məhlulları üçün bu fərq daha böyük olur. Bəzi qüvvətli elektrolitlərin qatı məhlullarının e.h.q. üsulu ilə təyin olunmuş dissosiasiya dərəcəsinin qiyməti vahiddən böyükdür. Arrenius nəzəriyyəsi baxımından bu hal qeyri-mümkündür.

Həll olmuş maddə hissəciklərinin bir-biri və həllədici molekulları ilə qarşılıqlı təsirinin nəzərə alınmaması Arrenius nəzəriyyəsinin əsas tənqid yeri idi. Məs., Arrenius və Vant-Hoffdan fərqli olaraq (onlar məhlullara mexaniki qarışış kimi baxırdılar) Mendeleyev həll olan maddə ilə həllədici arasındaki qarşılıqlı təsirə kimyəvi kimi baxırdı. İ.A.Kablukov ionların solvatlaşma anlayışını daxil edərək Arrenius nəzəriyyəsi ilə Mendeleyevin məhlulların kimyəvi nəzəriyyəsini əlaqələndirdi.

Sonralar ion-dipol və ion-ion qarşılıqlı təsirinin miqdarı nəzərə alınmasına cəhdlər müasir elektrolit məhlulları nəzəriyyəsinin formallaşmasına gətirib çıxardı.

Fəsil 3. ELEKTROLİT MƏHLULLARINDA İON-DİPOL QARŞILIQLI TƏSİRİ

§3.1. Elektrolit məhlullarının əmələ gəlmə mexanizmləri

Elektrolitlərin vərdiş etdiyimiz zəif və qüvvətli elektrolitlərə bölünməsi onların suda qismən və ya tamamilə ionlara dissosiasiya etməsi ilə əlaqədardır. Ancaq məlumdur ki, qeyri-su həllədicilərdə ionlar əmələ gəlməyə də bilər, bəzən də, əksinə zəif elektrolit ionlara tam dissosiasiya edir.


Elektrolitlərin daha ümumi təsnifikasi elektrolit molekulu və ya kristalında rabitələrin təbiətinə görə verilə bilər. İon rabitəli kristallarda kristal qəfəsin düzün nöqtələrində bir və ya çoxatomlu kation və anionlar yerləşirlər. İon kristal qəfəsi əmələ gətirən elektrolitlər **həqiqi elektrolitlər və ya ionoforlar** adlanırlar. Kristalda ionların olmasını elektron sıxlığının paylanmasına görə təcrübə təyin etmək çətinliklər törədir (dalğa funksiyalarının superpozisiyası nəticəsində alınmış elektron sıxlığının kristalloqrafik paylanması atomlar və ionlar üçün çox yaxın qiymətə malik olur). Ona görə də praktikada kristalda ionların olmasının sübutu aşağıdakı xassələr hesab olunur:

- Adı şəraitdə bərk və uçucu olmayan maddələrdir;
- Bərk halda pis, əridildikdən sonra yaxşı elektrik keçiriciliyinə malikdirlər;
- Atomları nizamlı yerləşən üçölçülü qəfəsə malikdirlər. Bu qəfəsdə istənilən ionun istənilən istiqamətdə ən yaxın qonşusu əks yüksələnmiş ion olur.

Digər elektrolitlər təmiz halda polyar molekullardan ibarət olurlar və uyğun həllədicidə həll edildikdə ionlar əmələ gətirirlər. Bunlara **potensial elektrolitlər və ya ionogenlər** deyilir. Bu maddələr bərk, maye və qaz halında ola bilirlər. Onlar adətən aşağı ərimə və qaynama temperaturuna malik olurlar.

Həqiqi və potensial elektrolitləri suda həll etdikdə ionların əmələ gəlməsi müxtəlif mexanizmlərlə baş verir. Potensial elektrolitlər suda həll edildikdə onlar hidratlaşırlar və su ilə protolitik qarşılıqlı təsirdə olurlar.

Məs:



(Cl^- ionunun dörd elektron cütünün olması onun dörd donor-akseptor rabitəsinə malik hidrat əmələ gətirməsinə imkan verir).

Alınmış H_3O^+ və $[Cl(H_2O)_4]^-$ ionları da hidratlaşırlar. Beləliklə, xlorid turşusu məhlulu əmələ gəldikdə H-Cl rabitəsinin qırılması üçün lazım olan enerji (432 kC/mol) hidroksonium ionunda suyun protonla, $[Cl(H_2O)_4]^-$ ionunda Cl^- ionunun su molekulları ilə qarşılıqlı təsir enerjisi və H_3O^+ , $[Cl(H_2O)_4]^-$ ionlarının hidratlaşma enerjiləri ilə kompensasiya olunur.

Həqiqi elektrolitlər suda həll edildikdə kristal qəfəsin düyün nöqtələrindəki ionlar suya keçirlər. Kristal təşkil edən ionlar və suyun polyar molekulları arasındaki qarşılıqlı təsir kristalda rabitələrin qırılması və ionların məhlula keçməsi ilə nəticələnir. Bu zaman kristal qəfəsi ionlara parçalamaq üçün lazım olan enerji (qəfəs enerjisi) ionların hidratlaşma enerjiləri ilə kompensasiya olunur.

Qeyri-su həllədicilərdə ionların əmələ gəlməsi həllədicinin xassəsindən asılı olaraq protolitik dissosiasiya mexanizmi və ya digər kimyəvi reaksiyalar nəticəsində baş verə bilər. Elektrolitik dissosiasiya molekulunda bölünməmiş elektron cütləri olan polyar proton və aproton həllədicilərdə baş verir. Hidroksil və ya amin qruplarına malik olduqlarından proton həllədicilər protondonor xassəyə malikdirlər və həm həllə dici molekulları arasında, həm də həll olan maddə ilə hidrogen rabitəsi əmələ gətirə bilirlər. Göstərilənlər elektrolitin həll olması və dissosiasiyasına və ionların solvatlaşmasına imkan verir. Polyar aproton həllədicilərin (məs., dimetilsulfoksid, dimetilformamid,

nitrometan, asetonitril və s.) təsiri yalnız onların molekulunda bölünməmiş elektron cütlerinin olması ilə şərtlənir. Bu həlledicilərin molekulları kationu yaxşı solvatlaşdırır və ion məhlulları əmələ gətirir

§3.2. Kristal qəfəs enerjisi

Kristal qəfəs enerjisi qəfəsi dağıtmak, yəni onu təşkil edən ionları vakuumda bir-birindən sonsuz uzaq məsafədə yerləşdirmək üçün lazım olan enerjidir. Kristal qəfəs enerjisi 1 mol maddəyə hesablanır və adətən E_{kr} işarə olunur.

$$E_{kr} = \Delta G = -W$$

ΔG – Gibbs enerjisinin dəyişməsi;

W – görülən işdir.

Kristal qəfəs enerjisini hesablamak üçün M.Bornun təklif etdiyi model üsulundan istifadə edək. Qəbul edək ki, kimyəvi birləşmə kifayət qədər cod kürəciklərdən əmələ gəlmışdır və kation və anionların yüksəkliyi z_+e və z_-e -dir. Onda əksyüklü ionlar cütü arasında elektrostatik Kulon qarşılıqlı təsir enerjisi

$$\frac{z_+ z_- e^2}{4\pi\epsilon_0 r}$$

olur.

Burada e – elektronun yüksəkliyi; ϵ_0 – elektrik sabiti ($\epsilon_0 = 8,8542 \cdot 10^{-12} F \cdot m^{-1}$); r – nüvələrarası məsafədir. Real kristalda hər bir ion çoxlu sayıda digər ionlarla qarşılıqlı təsirdə olur, ona görə də yekun kulon enerjisini hesablamak sonsuz sıranın cəmlənməsini tələb edir. Məs., xörək düzunun kristal qəfəsində mərkəzi natrium ionu yaxınlıqda yerləşən altı xlor ionu ilə, sonra qəfəs tillərinin mərkəzində yerləşən on iki natrium ionu ilə, sonra künclərdə yerləşən səkkiz xlor ionu ilə, daha sonra qonşu elementar qəfəslərin mərkəzində yerləşən altı natrium ionu ilə və s. qarşılıqlı təsirdə olur. Ona görə də kulon qarşılıqlı təsir enerjisi aşağıdakı kimi ifadə olunur:

$$E_{el} = \frac{z_+ z_- e^2}{4\pi\epsilon_0 r} \left(\frac{6}{\sqrt{1}} - \frac{12}{\sqrt{2}} + \frac{8}{\sqrt{3}} - \frac{6}{\sqrt{4}} + \dots \right) \quad (3.2.1)$$

Mötərizədəki ifadə Madelunq sabiti M adlanır. Bu sabitin qiyməti kristal qəfəsin tipindən asılı olub, onu əmələ gətirən ionların növündən asılı deyil. Natrium xlorid tipli üzlərə mərkəzləşmiş kubik qəfəslər üçün $M = 1,7476$.

İonlara kifayət qədər cod kürəciklər kimi baxsaq onda kulon qarşılıqlı təsirinə nüvələr arası məsafə azaldıqca kəskin artan itələmə qüvvələri də əlavə olunur (ionların elektron təbəqələri onların bir-birinə çox yaxınlaşmasına mane olur). Bu

karşılıqlı təsirin enerjisini $\frac{B}{r^n}$ funksiyası ilə ifadə etmək olar.

Burada B və n sabitlərdir. $n = 5 \div 12$. Onda kristal qəfəs enerjisi aşağıdakı ifadə ilə müəyyənləşir

$$\Delta G_{kr} = \frac{N_A \cdot M \cdot z_+ z_- e^2}{4\pi\epsilon_0 r} - \frac{B}{r^n} \quad (3.2.2)$$

Nüvələrarası tarazlıq məsafəsində (r_0) $\frac{d(\Delta G_{kr})}{dr} = 0$

olduğundan sonuncu tənliyə görə

$$\frac{d(\Delta G_{kr})}{dr} = -\frac{N_A M z_+ z_- e^2}{4\pi\epsilon_0 r_0^{n+1}} + \frac{nB}{r_0^{n+1}} = 0$$

$$\text{Buradan } B = \frac{N_A M z_+ z_- e^2}{4\pi\epsilon_0 n} r_0^{n-1}$$

Bu ifadəni (3.2.2.) tənliyində nəzərə alaq, onda

$$\Delta G_{kr} = \frac{N_A M z_+ z_- e^2}{4\pi\epsilon_0 r_0} \left(1 - \frac{1}{n} \right) \quad (3.3.3)$$

Sonuncu ifadə Born-Lande tənliyi adlanır.* Məlum sabitləri (3.3.3) tənliyində nəzərə alsaq

* Bu ifadə OK temperaturda və 1 atm təzyiqdə qəfəs enerjisini göstərir (OK temperaturda ionlar hərkətsizdir).

$$\Delta G_{kr} (kC/mol) = 1,389 \cdot 10^5 \frac{Mz_+ z_-}{r_0} \left(1 - \frac{1}{n} \right) pm \quad (3.3.4)$$

(3.3.4) tənliyində r_0 məsafəsini pikometrlə (1pm=10⁻¹²m) ifadə etsək, onda istifadə etdiyimiz ölçülərə uyğun olaraq tənliyin sağ tərəfi qəfəsin kilocoulla ifadə olunmuş molyar enerjisini verir.

r_0 kəmiyyəti rentgenstruktur analizin köməyi ilə, n kəmiyyəti kristalın sixılması ölçmələrindən hesablama yolu ilə müəyyən edilə bilər. Polinq göstərmışdır ki, təsirsiz qaz konfiqurasiyalı ionlardan əmələ gələn birləşmələr üçün n-nin qiymətini uyğun ionlara aid olan empirik sabitlərin orta qiyməti kimi götürmək olar. Bu sabitlər cədvəl.3.1-də verilmişdir. Beləliklə, KF və CaF₂ birləşmələri üçün n-nin qiymətini tapmaq üçün Ne və Ar konfiqurasiyaları üçün sabitlərin orta qiymətini tapmaq lazımdır. Bu halda, uyğun olaraq, 8 və 7,7 qiymətləri alınır.

Cədvəl 3.1

(3.3.3) tənliyində n-nin qiymətini hesablamaq üçün istifadə olunan sabitlər

Ionun tipi	Sabit	Ionun tipi	Sabit
He	5	Kr	10
Ne	7	Xe	12
Ar	9		

Qəfəs enerjisini hesablamaq üçün istifadə olunan (3.3.3) tənliyi kristal strukturun xarakteristikası olan Madelunq sabitindən asılıdır. A. F. Kapustinskinin təklifi etdiyi

$$\Delta G_{kr} (kC/mol) = 1,214 \cdot 10^5 \frac{Vz_+ z_-}{r_+ + r_-} \left(1 - \frac{34,5}{r_+ + r_-} \right) \quad (3.3.5)$$

formulu Madelunq və n sabitlərindən istifadə etmədən qəfəs enerjisini hesablamaga imkan verir. Burada r_+ və r_- kation və

anionların kristal kimyəvi radiusları (pikometrlə), v kimyəvi birləşmənin formul vahidində olan ionların sayıdır. Gibbs-Helmholts tənliyinə görə

$$\Delta G = \Delta H + T \left(\frac{\partial \Delta G}{\partial T} \right)_p$$

Bu tənlik göstərir ki, $T=0$ olduqda $\Delta G_0 = \Delta H_0$. Buradan görünür ki, kristal qəfəsin enerjisi $T=0$ temperaturda kristal qəfəs entalpiyasıdır. $T>0$ temperaturlarda kristal qəfəs entalpiyasını hesablamaq üçün Kirxhof tənliyindən istifadə olunmalıdır.

$$\Delta H_T = \Delta H_0 + \int_0^T \Delta C_p dT$$

ΔC_p - proses nəticəsində istilik tutumlarının molyar dəyişməsidir.

Kristal qəfəs entalpiyası üçün tənliyi aşağıdakı kimi yaza bilərik.

$$\Delta H_{T,kr} = \Delta H_{0,kr} + \int_0^T C_{p(gaz.hal.ion)} dT - \int_0^T C_{p(bərk\ duz)} dT \quad (3.3.6)$$

Sadə ionlardan əmələ gəlmış (məs., qələvi metalların halogenidləri) duzlar üçün ionların istilik tutumunu bir atomlu ideal qazın istilik tutumuna $\left(C_p = \frac{5}{2}R \right)$ bərabər götürmək olar.


Onda (3.3.6) tənliyindəki ikinci hədd 298 K temperaturda $2 \cdot \frac{5}{2}R \cdot 298 = 12,1kC$ olacaq. Bərk duzun istilik tutumunu

həmişə təcrübi təyin etmək olar. Beləliklə, ΔH_{kr} kəmiyyətini istənilən temperatur üçün hesablamاق olar.

$\Delta H_{T,kr}$ kəmiyyəti təcrübi yolla alınmış termodinamik məlumatların köməyi ilə də müəyyən edilə bilər ki, bu da nəzəri hesablamaların düzgünlüğünü yoxlamağa imkan verir. Bu

üsulla $\Delta H_{T,kr}$ hesablamalıla tanış olmaq üçün hər hansı bir duzun bir molunun bəsət maddələrdən əmələ gəlməsinə baxaq. Məs: metallik natriumla xlor qazından natrium-xloridin əmələ gəlməsi.

Aşağıdakı termodinamik tsiklin köməyi ilə natrium - xlorid üçün ΔH_{kr} kəmiyyətini müəyyən etmək olar:



ΔH_1 kəmiyyəti əks işarə ilə götürülmüş natriumun ionlaşma enerjisini bərabərdir. Entalpiya dəyişikliyi ΔH_2 xlor atomunun əks işarə ilə götürülmüş elektrona hərisliyidir. ΔH_3 kəmiyyəti qaz halında olan natriumun kondensləşməsinin istilik effekti, ΔH_4 - xlor atomlarının rekombinasiyasının istilik effektidir. ΔH_5 metallik natriumun qaz halında xlor ilə reaksiyasının istilik effektidir. Təcrubi olaraq müəyyən edilmişdir ki, $\Delta H_1 = -496$; $\Delta H_2 = 365$; $\Delta H_3 = -109$; $\Delta H_4 = -121$; $\Delta H_5 = -411$ kC/mol. Hess qanununa görə qapalı termodinamik tsikldə $\sum \Delta H_i = 0$ olduğundan

$$\Delta H_{kr} = -(\Delta H_1 + \Delta H_2 + \Delta H_3 + \Delta H_4 + \Delta H_5) = 772 \text{ kC/mol}$$

Alınmış bu qiymət (3.3.6) tənliyi üzrə hesablamadan alınan qiymətlə yaxşı uyğunlaşır. Bu, nəzəri hesablamaların düzgünlüğünü təsdiq edir.

Bələliklə, kristal qəfəsin dağılması zamanı ionların əmələ gəlməsi çox böyük enerji sərfi tələb edir və bu enerji solvatlaşma

enerjisi ilə kompensə olunmasa elektrolitin dissosiasiya dərəcəsi sıfıra bərabər olmalıdır.

§ 3.3 Solvatlaşma enerjisi

İonun solvatlaşma enerjisi bir mol ionu vakuumdan verilmiş həllədiciyə köçürən zaman müşahidə olunan enerji uduşudur. Ona görə də solvatlaşma Gibbs enerjisi ionun məhlulda ($G_{i,m}$) və vakuumdakı ($G_{i,v}$) Gibbs enerjilərinin fərqiనə bərabərdir:

$$\Delta G_{i,s} = G_{i,m} - G_{i,v} \quad (3.3.1)$$

İstənilən fazanın, o cümlədən məhlulun (həllədiciinin) səthi təbəqəsində yüklü və polyar hissəciklər izafə (artıq) qatılığa malik olurlar. Ona görə də, yüklü hissəciklər olan ionlar vakuumdan həllədiciyə keçdikdə vakuum-məhlul sərhədindəki potensiallar fərqini (χ) keçməli olduqlarından köçürülmə işi

$$-W_i = \Delta G_{i,s} + z_i F \chi \quad (3.3.2)$$

olur. ($\chi_{(xi)}$ - səthi potensial adlanır).

Məhlula 1 mol elektrolit daxil etdikdə kation və anionlar vakuum-məhlul sərhədini keçərkən görülən elektrik işləri bir-birlərini qarşılıqlı kompensə edirlər. Ona görə də elektrolitin solvatlaşma Gibbs enerjisi kation və anionların köçürülmə işlərinin və solvatlaşma Gibbs enerjilərinin cəminə bərabər olur:

$$\Delta G_s = -\sum_i W_i = \sum_i \Delta G_{i,s} \quad (3.3.3)$$

Analoji olaraq elektrolitin solvatlaşma entalpiya və entropiyası uyğun kation və anionların solvatlaşma entalpiya və entropiyalarının cəminə bərabər olur.

$$\Delta H_s = \sum_i \Delta H_{i,s} \quad (3.3.3') \quad \Delta S_s = \sum_i \Delta S_{i,s} \quad (3.3.3'')$$

Elektrolitin həll olması solvatlaşmış ionların əmələ gəlməsi ilə müsaiyyət olunur. Aydındır ki, həllolmanın Gibbs enerjisi (ΔG_h) solvatlaşmanın Gibbs enerjisi və kristal qəfəs enerjilərinin fərqinə bərabərdir:

$$\Delta G_h = \Delta G_s - \Delta G_{kr} \quad (3.3.4)$$

$\Delta G_s < \Delta G_{kr}$ olduqda elektrolit həll olur. Həllolma zamanı $\Delta G_s = \Delta G_{kr}$ bərabərliyi əldə olunduqda, həllolma dayanır və doymuş məhlul alınır.


Kondensləşmiş sistemlərdə otaq temperaturunda ΔG və ΔH enerjilərinin qiymətləri arasındakı fərq kiçikdir. Ona görə də, həllolma entalpiyasını (ΔH_h) və kristal qəfəs entalpiyasını (ΔH_{kr}) bilməklə (3.3.4) tənliyindən Gibbs solvatlaşma enerjisini hesablamaq olar. Aydındır ki, daha dəqiq hesablama aparmaq üçün həllolma və kristal qəfəs entropiyalarından istifadə etmək lazımdır.

Solvatlaşma Gibbs enerjisini və entalpiyasını birbaşa təyin etmək mümkün olmadığından onda bu funksiyaların qiymətlərini elektrolitin ionları arasında şərti olaraq bölmək lazım gəlir. Ehtimal etmək olar ki, sulu məhlullarda hidratlarının radiusu eyni olan kation və anionların hidratlaşma entalpiyaları bərabərdir. Suyun dipolu 25 pm asimetriyaya malik olduğundan hidratlaşmış anionda su molekulu aniona 25 pm yaxın, hidratlaşmış kationda kationdan 25 pm uzaqda yerləşir. Ona görə kationun effektiv radiusu onun kristalloqrafik radiusundan 25 pm böyük, anionun radiusu onun kristalloqrafik radiusundan 25 pm kiçik olur.

Bu ehtimaldan çıxış edərək, qəbul olunur ki, (Mişenko), MA elektroliti üçün $r_M + 25 = r_A - 25$ olduqda $\Delta H_{s,M} = \Delta H_{s,A}$. Bu şərtə sezium yodid CsJ yaxşı cavab verir: $r_{Cs^+} = 169 \text{ pm}$ və $r_{J^-} = 216 \text{ pm}$. Uyğun olaraq $r_{Cs^+} + 25 = 194 \text{ pm}$ və $r_{J^-} - 25 = 191 \text{ pm}$. Onda, sezium yodidin hidratlaşma entalpiyasının qiymətindən ($\Delta H_s = -560,6 \text{ kc/mol}$) alırıq: $\Delta H_{s,Cs^+} = \Delta H_{s,J^-} = -280,3 \text{ kC/mol}$. Bu qiymətlərdən və digər elektrolitlərin hidratlaşma entalpiyalarının qiymətlərindən

istifadə etməklə digər ionların hidratlaşma entalpiyaları hesablanır.

Solvatlaşmanın termodinamik funksiyalarını nəzəri olaraq birinci yaxınlaşmada Born hesablamışdır. Born modelinə görə ionlar $z_i e$ yükünə, r_i radiusuna malik kürəciklər, həllədici ϵ dielektrik nüfuzluğuna malik, bütöv bircinsli mühitdir. İonların vakuumdan mühitə köçürülməsi prosesi üç mərhələyə bölünür: 1) ion vakuumda yüksəzləşir; 2) yüksək kürəcik vakuumdan həllədiciyə köçürülür; 3) kürəcik həllədicide yüksəlir. (şək 3.1).



Şək. 3.1. Born modelinə görə ionun solvatlaşma enerjisini hesablamaq üçün sxem

Ona görə də

$$\Delta G_{i,s} = W_1 + W_2 + W_3 \quad (3.3.5)$$

Yalnız elektrik işlərinə baxıldığından, yüksək kürəcisinin vakuumdan mühitə köçürülmə işi $W_2 = 0$. 1 və 3 mərhələlərində görülən işləri (W_1 və W_3) hesablamak üçün elektrostatikanının əsas qanunlarından istifadə olunur.

W_1 1 mol ionun vakuumda yüksəzləşmə işidir. Bir ionun yüksəzləşmə işi onun əks işaret ilə götürülmüş yüksələnmə işinə bərabərdir. r_i radiuslu ion-kürəcisinin yüksələnmə işi

$$\int_0^{z_i e} \rho dq = \int_0^{z_i e} \frac{q}{4\pi\epsilon_0 r_i} dq = \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 r_i} \quad (3.3.6)$$

Burada φ və q – ionun səthində elektrostatik potensial və yükdür.

Uyğun olaraq 1 mol ion üçün

$$W_1 = -N_A \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 r_i} \quad (3.3.7)$$

(3.3.6) tənliyindən istifadə edərək dielektrik nüfuzluğu ϵ olan həllədicidə 1 mol ionun yüklənmə işini müəyyən edə bilərik:

$$W_3 = N_A \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 \epsilon r_i} \quad (3.3.8)$$

(3.3.7) və (3.3.8) tənliklərini (3.3.5) ifadəsində nəzərə alsaq Born tənliyini alarıq:

$$\Delta G_{i,s} = -N_A \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 r_i} \left(1 - \frac{1}{\epsilon}\right) \quad (3.3.9)$$

Bu tənlikdən görünür ki, solvatlaşma Gibbs enerjisi həmişə mənfidir ($\Delta G_{i,s} < 0$), cünki $\frac{1}{\epsilon} < 1$. İonun radiusu kiçik, yükü böyük olduqca onun solvatlaşma Gibbs enerjisinin mütləq qiyməti daha böyük olur.

(3.3.9) tənliyini temperatura görə differensiallamaqla solvatlaşma entropiyası üçün aşağıdakı ifadəni alarıq:

$$\Delta S_{i,s} = -\left(\frac{\partial \Delta G_{i,s}}{\partial T}\right)_p = N_A \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 r_i} \frac{1}{\epsilon^2} \left(\frac{\partial \epsilon}{\partial T}\right)_p \quad (3.3.10)$$

Gibbs-Helmholts və (3.3.9), (3.3.10) tənliklərindən istifadə etməklə solvatlaşma entalpiyası üçün ifadə alarıq:

$$\begin{aligned} \Delta H_{i,s} &= \Delta G_{i,s} + T\Delta S_{i,s} = \\ &= -N_A \frac{z_i^2 e^2}{8\pi\epsilon_0 r_i} \left[1 - \frac{1}{\epsilon} - T \cdot \frac{1}{\epsilon^2} \left(\frac{\partial \epsilon}{\partial T}\right)_p\right] \end{aligned} \quad (3.3.11)$$

Sonuncu Born-Byerrum tənliyi adlanır.

Born modelinə görə hesablanmış hidratlaşma enerjiləri kifayət qədər böyük ədədi qiymətə malikdirlər və elektrolit məhlulları əmələ gələrkən kristal qəfəsin dağılmasını tamamilə təmin edə bilərlər. Bu, Born nəzəriyyəsindən alınan çox mühüm vəsfü nəticədir ki, elektrolit məhlullarının əmələ gəlməsinin və davamlılığının əsas səbəbinin ionların solvatlaşması olduğunu göstərir.


Bornun solvatlaşma nəzəriyyəsini miqdari yoxlamaq üçün elektroliti əmələ gətirən ionlar üçün hesablanmış solvatlaşma enerjilərini cəmləməklə elektrolitin solvatlaşma enerjisini tapaqla.

Məs. (3.3.11) tənliyi üzrə hesablamalar göstərir ki, suda

$$\Delta H_{s,Na^+} = -735,3; \Delta H_{s,Cl^-} = -385,9 \frac{kC}{mol};$$

$$\text{Onda } \Delta H_{s,NaCl^-} = -1121,1kC/mol.$$

Solvatlaşma enerjisini aşağıdakı termodinamik tsikldən də tapmaq olar:



ΔH_h - sonsuz duru duz məhlullarına ekstrapolyasiya olunmuş həllolmanın istilik effektidir. Bu tsikldən

$$\Delta H_{kr} + \Delta H_{s,Na^+} + \Delta H_{s,Cl^-} - \Delta H_h = 0$$

və

$$\begin{aligned}
 \Delta H_{s,NaCl} &= \Delta H_{s,Na^+} + \Delta H_{s,Cl^-} = \Delta H_h - \Delta H_{kr} = \\
 &= 4 - 772 = -768kC/mol
 \end{aligned}$$

Göründüyü kimi, natrium-xloridin Born modelinə görə hesablanmış hidratlaşma enerjisi ədədi qiymətcə uyğun təcrübi qiymətdən xeyli böyükdür. Bu, onu göstərir ki, Born modelinin əsaslandığı müddəalar təqribi xarakter daşıyır. Doğrudan da, (3.3.9) tənliyi bütöv bircinsli mühit (kontinium) üçün alınmışdır və burada mühitin molekulyar quruluşu nəzərə alınmışdır. Həqiqətdə ionlar ölçüləri onlarla eyni tərtibdə olan həllədici molekulları ilə əhatə olunmuşlar. Ona görə də həllədici molekulları arasında ionun forma və ölçüsünə dəqiq uyğun gələn boşluqlar yarana bilməz. Uyğun olaraq ionun mərkəzi ilə həllədici molekulları arasındaki həqiqi məsafə ionun kristalkimyəvi radiusundan fərqlənir. Həmçinin həllədici molekullarının dipolları ionun ətrafında istiqamətləndiklərindən bilavasitə ionun yaxınlığında mühitin dielektrik nüfuzluğu dəyişir. Buna görə də (3.3.9) yüksək dəqiqliyə malik deyil. Bundan başqa bu tənlik solvat komplekslərinin əmələ gəlməsində iştirak edən kimyəvi tipli rabitələri nəzərə almır.

Qeyd etmək lazımdır ki, ionların real və kimyəvi solvatlaşma enerjiləri fərqlənirlər. Yalnız ion və həllədici dipolları arasındaki qarşılıqlı təsiri nəzərə alan və 1 mol iona aid edilən sərbəst enerji dəyişikliyi kimyəvi solvatlaşma enerjisi (G_s^{kim}) adlanır. 1 mol ionun vakuumdan həllədiciyə köçürülməsi zamanı enerji uduşu real solvatlaşma enerjisi (G_s^{real}) adlanır:

$$\Delta G_s^{real} = \Delta G_s^{kim} + z_i F \chi$$

$z_i F \chi$ - elektrik toplananı adlanır. Elektrolitlər üçün elektroneytrallıq şərtinə görə $\sum \nu_i z_i = 0$ və ya $\sum \nu_i z_i F \chi = 0$ olduğundan elektrolitin solvatlaşma enerjisi onu təşkil edən ionların real və ya kimyəvi solvatlaşma enerjilərinin cəminə bərabər olur.

$$\Delta G_s = \sum_i \Delta G_{i,s}^{real} = \sum_i \Delta G_{i,s}^{kim}$$

Fəsil 4. ELEKTROLİT MƏHLULLARINDA İON-İON QARŞILIQLI TƏSİRİ

İon-dipol qarşılıqlı təsiri elektrolit məhlullarının əmələ gəlməsini və davamlılığını fiziki izah edir. Ancaq, elektrolit məhlullarının xassələrini miqdari ifadə etmək üçün ion-ion qarşılıqlı təsirini də nəzərə almaq lazımdır. Birinci fəsildən aydındır ki, aktivlik əmsalını təyin etməklə elektrolit məhlulunun xassələrini müəyyən etmək olar. Əgər, aktivlik əmsalını nəzəri hesablaşmaq mümkün olsaydı, onda elektrokimyəvi sistemlərdə tarazlığı və baş verən prosesləri uyğun tənliklərlə ifadə etmək olar.

Aktivlik əmsalının hesablanması probleminin tam həlli hələlik məlum deyil. Elektrolit məhlullarının müəyyən quruluş modellərinin yaradılması real mənzərəni sadələşdirir. Bu da həmin modelə əsasən alınan nəticələrin az və ya çox təqribi olması ilə nəticələnir. Elektrolitlərin aktivlik əmsalının hesablanmasıın daha sadə üsulunu 1923-cü ildə Debay və Hükkel təklif etmişlər. Onların nəzəriyyəsi əvvəlcə sulu məhlullar üçün yaradılmış, sonralar susuz məhlullara, ərintilərə və bərk elektrolitlərə tətbiq olunmuşdur.

§4.1. Elektrolit məhlullarının Arrenius, Qxoş, Debay-Hükkel modelləri

Arrenius nəzəriyyəsinin üçüncü postulatına görə ionlar arasında qarşılıqlı təsir yoxdur və elektrolit məhlulları özlərini ideal qaz sistemləri kimi aparırlar.


Bu postulatdan göründür ki, ionlar məhlulda xaotik yerləşirlər və onlar arasında qarşılıqlı təsir olmadığından, məhlulun qatılığından asılı olmayaraq, orta aktivlik əmsalının qiyməti vahidə bərabər olmalıdır. Ancaq bu, təcrubi faktlarla uyğun gəlmir və məhlulların Arrenius modelinin düzgün olmadığını göstərir.

Hind alimi Qxoşa görə (1918-1920) məhlulda ionlar elektrolitin bərk halda kristal qəfəsində yerləşdikləri kimi paylanırlar. Fərqli onda olur ki, qonşu ionlar arasındaki məsafə kristaldakı məsafədən böyük olur. Həllolma prosesi şismə ilə identikləşdirilir. İonlar arasındaki fəza həllədici molekulları ilə dolur. İonlar arasında qarşılıqlı təsir qüvvələri elektrostatik təbiətlidir və dielektrik nüfuzluğu və ionlar arası məsafə artdığından zəifləyir.

Bu və digər postulatların köməyi ilə Qxoş məhlulların sərbəst enerjisini, aktivlik əmsalını, durulaşma istiliyini və s. hesablamaq üçün tənliklər almışdır. Duru məhlullarda bu tənliklər təcrübə ilə vəsfli uyğunlaşırlar. Ancaq Qxoşun nəzəriyyəsi məhlulların quruluşu haqqında müasir məlumatlarla uyğun gəlmir və nəzəriyyədən alınan bir çox nəticələr təcrubi faktlarla əkslik təşkil edir. Məs., bu nəzəriyyəyə görə məhlulun potensial enerjisi yalnız məhlulun dielektrik nüfuzluğuna görə temperaturdan asılıdır. Həqiqətdə məhlulun potensial enerjisi birbaşa temperaturdan asılıdır. Qxoş nəzəriyyəsinin təcrubi nəticələrlə uyğun gəlməməsinin əsas səbəbi nəzəriyyədə istilik hərəkətinin nəzərə alınmasıdır. Bu, məhlullarda ionların kristal qəfəsdekine oxşar nizamlı paylanması pozmalıdır.

Əsas müddəaları Debay və Hükkel tərəfindən verilən elektrolit məhlullarının müasir nəzəriyyəsi Qxoş nəzəriyyəsini təkmilləşdirməklə yaradılmışdır. Debay və Hükkel Qxoşun əsas ideyasını - məhlulda ionların paylanması kristaldakına oxşar olur və hər bir ion əsasən əks yüklü digər ionlarla əhatə olunur - qəbul etmişlər. Ancaq məhlulda kristaldan fərqli olaraq, istilik hərəkəti nəticəsində, ionlar kristal qəfəsin düyüün nöqtələrində deyil, hər hansı mərkəzi ionun ətrafında sfera halında yerləşirlər. Məhlullarda irəliləmə hərəkəti üstünlük təşkil etdiyindən mərkəzi ionu əhatə edən sferaya daxil olan ionlar digər ionlarla fasılısız yerlərini dəyişirlər. Belə statistik sfera ion atmosferi adlanır. Məhlulda bütün ionlar eyni qiymətlidir və hər bir ion-ion atmosferi ilə əhatə

olunmuşdur. Həmçinin hər bir mərkəzi ion digər hər hansı bir ionun ion atmosferinin tərkibinə daxildir (şək. 4.1).



Sekil 4.1. Debay ve Hückel'e göre ion atmosferinin modeli

Debay ve Hükkelə görə məhz ion atmosferinin olması real elektrolit məhlullarını idaeldan fərqləndirir. Real məhlullarda əlavə qarşılıqlı təsir enerjisi mərkəzi ionlarla ion atmosferlərinin qarşılıqlı təsir enerjilərinin cəmini eks etdirir. Ona görə də Debay-Hükkel nəzəriyyəsində aktivlik əmsalının hesablanması bu enerji üçün məhlulun birbaşa təyin oluna bilən xassələrindən asılı olan ifadənin tapılmasına götürilir.

§4.2. Debay və Hückelə görə aktivlik əmsalının hesablanması

Debay ve Hückel nəzəriyyəsində verilmiş növ ionunun aktivlik əmsalının hesablanması aşağıdakı əsas müddəalara əsaslanır.

Övvəla, qəbul olunur ki, ionlar arasında yalnız təmiz elektrostatik (Kulon) qüvvələri təsir göstərir. (Bu ehtimal duru məhlullar üçün doğrudur, çünki, Kulon qüvvələri ionlar arasında təsir

gösterən digər qarşılıqlı təsir qüvvələrindən daha çox uzağa təsir göstərdiklərindən digər qarşılıqlı təsirləri nəzərə almamaq olar).

Qəbul olunur ki, vahid həcmidə ionların sayı elektrolitin qatılığı ilə düz mütənasibdir. Yəni, elektrolit bütün qatılıqlarda tam dissosiasiya etmişdir (əgər elektrolit natamam dissosiasiya edərsə, onda hesablama formullarında yalnız parçalanmış elektrolitin qatılığı nəzərə alınır).

İonlar arasındaki qarşılıqlı təsiri hesablaşdırıldıqda Debay və Hükkel məhlulun dielektrik nüfuzluğunu həllədicinin dielektrik nüfuzluğuna bərabər götürürler. (Ionların yaxınlığında həllədici molekulları istiqamətlənmişdir və aydındır ki, belə strukturlaşmış təbəqədə həllədicinin dielektrik nüfuzluğu molekulları nizamsız yerleşmiş həllədicinin dielektrik nüfuzluğundan fərqlənəcəkdir. Ona görə də məhlulun dielektrik nüfuzluğunu həllədici ilə eyni götürülməsi, yalnız ion ətrafında strukturlaşmış təbəqənin qalınlığının ionlar arası məsafədən çox kiçik olduğu duru məhlullar üçün doğrudur).

İonların məhlulda paylanması ion atmosferi modelinə uyğundur. Ion atmosferində yük sıxlığının paylanması Maksvell-Bolsman qanununa uyğundur. Ion atmosferinin yükü, orta hesabla, ədədi qiymətcə mərkəzi ionun yükünə bərabər olub, işarəcə əksdir. (Bu yükü ion atmosferinin bütün həcmində bərabər yayın paylanmış kimi qəbul etmək olar, çünkü, verilmiş mərkəzi ion ətrafindakı ion atmosferinin ionları yüklerinin bir hissəsi ilə verilmiş ion atmosferinin yükünü əmələ getirirlər. Yüklərin digər hissələri digər mərkəzi ionlar ətrafında ion atmosferinin yüklerinin əmələ gəlməsinə sərf olunurlar. Doğrudan da hər bir ion çoxlu sayıda digər ionların ion atmosferinə daxildir).

Debay- Hükkel nəzəriyyəsində qəbul olunur ki, ionlar arasındaki məsafə ionların radiusundan çox böyündür, ona görə də ionların ölçüsünü nəzərə almamaq və onlara elektrik yüklü həndəsi nöqtələr kimi baxmaq olar.

İon atmosferi ilə əlaqəli olan enerji elektrik təbiətli olduğundan elektrik yüklərinin sıxlığı və ion atmosferinin yaratdığı potensialın funksiyasıdır. İon atmosferi statistik yığın olduğundan burada yükün paylanmasıının diskretliyini nəzərə almayıb Puasson tənliyindən istifadə etmək olar. Yükün həcmi sıxlığı ρ və mərkəzi iordan r məsafədə potensial φ arasındaki əlaqə üçün Puasson tənliyi koordinatların sferik sistemində aşağıdakı kimidir:

$$\frac{d^2\varphi}{dr^2} + \frac{2}{r} \frac{d\varphi}{dr} = -\frac{\rho}{\epsilon\epsilon_0} \quad (4.2.1)$$

Burada, ϵ -həllədicinin dielektrik nüfuzluğu, ϵ_0 - elektrik sabitidir.

Puasson tənliyinə iki naməlum kəmiyyət- ρ və φ daxildir. Onları müəyyən etmək üçün bu iki kəmiyyəti əlaqələndirən ikinci tənlik məlum olmalıdır. Debay və Hükkel ikinci tənliyi aşağıdakı kimi almışlar.

Mərkəzi iordan r məsafəsində yerləşən kiçik δV həcmi- nə baxaq. Əgər δV həcmində i ionlarının lokal qatılığı n_i (ion/m^3), işarəsini nəzərə almaqla yükü $z_i e_0$ (e_0 -elektronun yüküdür) olarsa, onda δV həcminin yükü $(\sum n_i z_i e_0) \delta V$, bu həcmdə yükün həcmi sıxlığı

$$\rho = \sum n_i z_i e_0 \quad (4.2.2)$$

olar. Lokal(n_i) və həcmi (n_{i0}) qatılıqları Bolsman tənliyi ilə əlaqələndirilir:

$$n_i = n_{i0} e^{-\frac{W}{kT}}$$

Burada k -Bolsman sabiti, T - mütləq temperatur, W - verilmiş ionun qatılığını həcmi qatılığa nəzərən dəyişmək üçün zamana görə qərarlaşmış elektrik və digər qüvvələrə qarşı görül-

məsi lazımlı gələn işdir. Debay-Hükkel nəzəriyyəsində yalnız Kulon qüvvələri nəzərə alındığından $W = z_i e_0 \varphi$. Uyğun olaraq

$$\begin{aligned} n_i &= n_{i0} \exp(-z_i e_0 \varphi / kT) \\ \rho &= \sum n_{i0} z_i e_0 \exp(-z_i e_0 \varphi / kT) \end{aligned} \quad (4.2.3)$$

Əgər (4.2.3) tənliyini (4.2.1) tənliyində yerinə qoysaq, onda alınan ifadəni integrallamaq mümkün deyil. Ona görə də tənliyi sadələşdirmək üçün Debay və Hükkel qəbul etmişlər ki, elektrostatik qarşılıqlı təsir enerjisi termiki enerjidən çox kiçikdir $z_i e_0 \varphi \ll kT$. Bu, imkan verir ki, eksponenti sıraya parçalayıb

$$e^{-\frac{z_i e_0 \varphi}{kT}} = 1 - \frac{z_i e_0}{kT} \varphi + \frac{1}{2!} \left(\frac{z_i e_0}{kT} \varphi \right)^2 + \dots$$

sıranın yalnız ilk iki üzvündən istifadə olunsun. Onda (4.2.3) tənliyindən

$$\rho = \sum n_{i0} z_i e_0 - \frac{e_0^2}{kT} \sum n_{i0} z_i^2 \varphi$$

alınır.

Bu tənliyin sağ tərəfindəki birinci hədd elektroneytrallıq şərtinə görə (bu, həcmi ionun ölçüsündən xeyli böyük olan istənilən elektrolit məhlulu üçün doğrudur) sıfır bərabərdir.

$$\sum n_{i0} z_i e_0 = 0$$

Onda

$$\rho \approx - \left(\frac{e_0^2}{kT} \sum n_{i0} z_i^2 \right) \varphi \quad (4.2.4)$$

(4.2.4) tənliyini (4.2.1)-də nəzərə alsaq

$$\frac{d^2 \varphi}{dr^2} + \frac{2}{r} \frac{d\varphi}{dr} = \chi^2 \varphi \quad (4.2.5)$$

Burada

$$\chi = \sqrt{\frac{e_0^2}{\varepsilon \varepsilon_0 k T} \sum n_{i0} z_i^2} \quad (4.2.6)$$

(4.2.5) tənliyinə yeni $y = \varphi r$ dəyişəni daxil etsək tənlik standart hala düşür:

$$\frac{d^2 y}{dr^2} = \chi^2 y$$

və

$$y = A_1 e^{-\chi r} + A_2 e^{\chi r}$$

və ya

$$\varphi = \frac{A_1}{r} e^{-\chi r} + \frac{A_2}{r} e^{\chi r} \quad (4.2.7)$$

həllərinə malik olur.

Bu tənliklərdə A_1 və A_2 integrallama sabitləridir. A_1 və A_2 sabitlərini $r \rightarrow \infty$ və $r \rightarrow 0$ sərhəd şərtlərindən tapırıq. Aydır ki, mərkəzi iordan sonsuz uzaqlıqda ($r \rightarrow \infty$) mərkəzi ionunun yükünün yaratdığı potensial sıfıra bərabərdir. Eyni zamanda sonsuz uzaqlıqda ion atmosferi mövcud olmadığından ion atmosferinin yaratdığı potensial da sıfıra bərabərdir. Yəni, $\varphi \rightarrow 0$. (4.2.7) tənliyində $r \rightarrow \infty$ olduqda birinci hədd həqiqətən sıfıra bərabər olur. Bu halda ikinci hədd sıfıra çevriləmir, çünki, r artıqca $\frac{1}{r}$ kəmiyyətinin azalmasına nəzərən $e^{+\chi r}$ funksiyası daha sürətli artır. Deməli, $\varphi \rightarrow 0$ şərtinin ödənilməsi üçün $A_2 = 0$ qəbul etmək lazımdır.

A_1 sabitini tapmaq üçün $r \rightarrow 0$ şərtindən istifadə olunur. Əgər məhlul kifayət qədər durudursa, onda mərkəzi ion yaxınlığında ($r \rightarrow 0$) potensial ancaq mərkəzi ionun yükü $z_i e_0$ ilə

müəyyən olunacaqdır. Çünkü, $r \rightarrow 0$ şərtində ion atmosferinin ionlarına qədər olan məsafə r -dən çox böyük olacaqdır.

r məsafəsində potensial

$$\varphi = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0 r} \quad (4.2.8)$$

tənliyi ilə müəyyənləşir.

Digər tərəfdən $r \rightarrow 0$ şərtində (4.2.7) tənliyindən

$$\begin{aligned} \varphi_{r \rightarrow 0} &= \left[\frac{A_1}{r} e^{-\chi r} \right]_{r \rightarrow 0} = \\ &= \frac{A_1}{r} \left(1 - \chi r + \frac{1}{2!} (\chi r)^2 + \dots \right)_{r \rightarrow 0} \approx \frac{A_1}{r} \end{aligned} \quad (4.2.9)$$

(4.2.8) və (4.2.9) tənliklərinin müqayisəsindən alırıq

$$A_1 = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0}$$

Bu ifadəni (4.2.7) tənliyində nəzərə alsaq

$$\varphi = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0 r} e^{-\chi r} \quad (4.2.10)$$

Ion-ion qarşılıqlı təsirini hesablamaq üçün ümumi potensial φ deyil, onun bir hissəsi olan və ion atmosferi tərəfindən mərkəzi ionun yerləşdiyi yerdə yaradılan potensial φ_a əhəmiyyətə malikdir. φ_a ion atmosferinin potensialı adlanır. Bu potensialı hesablamaq üçün elektrik sahələrinin superpozisiyası prinsipindən istifadə olunur. Bu prinsipə görə nöqtəvi yükler üçün

$$\varphi_a = [\varphi - \varphi_i]_{r \rightarrow 0} \quad (4.2.11)$$

Burada φ_i mərkəzi ionun yaratdığı potensialdır

$$\varphi_i = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0 r} \quad (4.2.12)$$

(4.2.10) və (4.2.12) tənliklərini (4.2.11) formulunda yazaq alarıq

$$\varphi_a = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0} \left[\frac{e^{-\chi r} - 1}{r} \right]_{r \rightarrow 0} \quad (4.1.13)$$

Limitin qiymətini tapmaq üçün Lopital qaydasından istifadə etmək və ya eksponenti sıraya ayırməq olar (Lopital qaydasını tətbiq etdikdə $r = 0$ qiymətində $e^{-\chi r} = 1$ olduğunu nəzərə almaq lazımdır). Bu halda

$$\left[\frac{e^{-\chi r} - 1}{r} \right]_{r \rightarrow 0} = -\chi$$

və

$$\varphi_a = -\frac{z_i e}{4\pi\epsilon\epsilon_0} \chi \quad (4.2.14)$$

alınır. (4.2.12) və (4.2.14) tənliklərinin müqayisəsi göstərir ki, ion atmosferi mərkəzi iona yükü $-z_i e_0$ olub və nöqtəvi mərkəzi iondan $\frac{1}{\chi}$ məsafəsində yerləşən nazik sferik təbəqənin göstərdiyi təsiri göstərir. Buna görə də $\frac{1}{\chi}$ kəmiyyəti ion atmosferinin radiusu adlanır.

Bu radiusu həndəsi başa düşmək lazımdır. Ion atmosferinin radiusu fiziki kəmiyyət kimi ciddi deyildikdə, qeyri-məhduddur. Ancaq mərkəzi iondan uzaqlaşdırıqca mərkəzi ionun yaratdığı sahənin potensialı azalır və müəyyən məsafədə bu potensialın təsirini nəzərə almamaq olar. $\frac{1}{\chi}$ kimi müəyyən olunan ion atmosferinin radiusu ancaq onu göstərir ki, mərkəzi ionun yerləşdiyi nöqtədə ion atmosferi elə potensial yaradır ki, həmin

potensialı yükü ion atmosferinin yükünə bərabər, radiusu $\frac{1}{\chi}$ olan nazik sferik təbəqə yaradır.

Bu kəmiyyət elektrostatik nəzəriyyədə, xüsusən də ionun potensial enerjisinin hesablanmasında böyük əhəmiyyətə malikdir.

(4.2.6) tənliyində $\frac{\text{ion}}{\text{m}^3}$ qatılığından $\frac{k \text{ mol}}{\text{m}^3}$ qatılığına keçək: $c_i = n_i / 1000 N_A$. Onda

$$\begin{aligned} \frac{1}{\chi} &= \left(\frac{\varepsilon \varepsilon_0 RT}{2e_0^2 N_A \cdot \frac{1}{2} \sum N_A c_i z_i^2 \cdot 10^3} \right)^{\frac{1}{2}} = \\ &= \left(\frac{\varepsilon \varepsilon_0 RT}{2e_0^2 N_A \cdot 10^3 \cdot \frac{1}{2} \sum c_i z_i^2} \right)^{\frac{1}{2}} \end{aligned} \quad (4.2.15)$$

Tənlikdən göründüyü kimi, $\frac{1}{\chi}$ kəmiyyəti ionların qatılığından və yükündən, temperaturdan, həllədicinin təbiətindən (ε vasitəsilə) asılıdır.

Cədvəl 4.1-də sulu məhlullar üçün ($\varepsilon = 78,3$) 298 K temperaturda hesablanmış ion atmosferi radiuslarının qiymətləri verilmişdir.

Cədvəl 4.1.
Ion atmosferi radiusunun hesablanmış qiymətləri

$$(1/\chi) \cdot 10^{10} (\text{m})$$

Elektrolitin valentlik tipi	qatılıq (kmol/m^3)				
	1,0	0,1	0,01	0,001	0,0001
1-1	3,0	9,6	30,5	96,4	304

1-2; 2-1	1,8	5,6	19,3	55,8	176
2-2	1,5	4,8	15,3	48,2	152
1-3; 3-1	1,2	3,9	13,6	39,4	124

Cədvəldən görünür ki, əvvəla ionun valentliyi artdıqca atmosferinin radiusu kiçilir. İkinci, $0,001 \text{ kmol/m}^3$ qatılıqlı məhlulda ion atmosferinin radiusu ionun radiusundan bir təribə və da-ha çox böyükdürsə, $0,1 \text{ kmol/m}^3$ və yüksək qatılıqlarda ionun radiusu ölçüsündə və ondan hətta kiçik olur ki, bu da fiziki qeyri-mümkündür. Yüksək valentlikli ionlara malik elektritolitlər üçün bu qatılıq həddi daha kiçikdir.

İonlar arası qarşılıqlı təsirin hesablanmasına baxaq. Qeyd etdiyimiz kimi, Debay-Hükkel nəzəriyyəsinin birinci yaxınlaşmasında ionlar arasındaki qarşılıqlı təsirin elektrostatik təbiətli olduğu nəzərdə tutulur. Buna görə də ionlar arasındaki qarşılıqlı təsir enerjisi ion atmosferinin yaratdığı elektrik sahəsində mərkəzi ionun yüklənmə enerjisi kimi təyin edilə bilər.

Məlumdur ki, φ potensiallı sahədə hissəciyin sıfırdan q yükünə yüklənmə enerjisi

$$\int_0^q \varphi dq = \frac{1}{c} \int_0^q q dq = \frac{1}{2} \frac{q^2}{c} = \frac{1}{2} q \varphi \quad (4.2.16)$$

Belə ki, $q = c\varphi$; c- tutumdur.

Mərkəzi ionun yükünü və (4.2.14) tənliyindən ion atmosferinin potensialını (4.2.16) ifadəsində nəzərə alsaq

$$\Delta U = -\frac{z_i^2 e^2}{8\pi\epsilon\epsilon_0} \chi \quad (4.2.17)$$

alariq.

İonun ion atmosferinin elektrik sahəsində yüklənmə elektrik işinin qiymətinə əsaslanaraq verilmiş növ ionların aktivlik əmsalı üçün ifadə almaq olar.

Bildiyimiz kimi, qatılıq mol hissə ilə ifadə olunduqda i ionunun kimyevi potensialı

$$\mu_i = \mu_i^0 + RT \ln a_i = \mu_i^0 + RT \ln x_i + RT \ln \gamma_i \quad (4.2.18)$$

Tənliyin sağ tərəfindəki ilk iki hədd ideal məhlulda i ionunun kimyevi potensialını müəyyən edir. Ona görə də

$$\mu_{i,real} - \mu_{i,ideal} = RT \ln \gamma_i$$

Debay- Hükkel nəzəriyyəsində nəzərdə tutulur ki, real məhlulların ideal məhlullardan kənara çıxmazı ionlar və ion atmosferləri arasındaki qarşılıqlı təsir ilə şərtlənir. Buradan

$$RT \ln \gamma_i = N_A \cdot \Delta U = -N_A \frac{z_i^2 e_0^2}{8\pi \epsilon \epsilon_0} \chi \quad (4.2.19)$$

$$(4.2.6) \text{ tənliyini və } k = \frac{R}{N_A} \text{ münasibətini nəzərə alsaq,}$$

(4.2.19) formulundan verilmiş ionunun aktivlik əmsalı üçün Debay- Hükkel nəzəriyyəsinin birinci yaxınlaşmada əsas tənliyini alarıq.

$$\begin{aligned} \ln \gamma_i &= - \frac{z_i^2 e_0^2}{8\pi (\epsilon \epsilon_0 kT)^{\frac{3}{2}}} \sqrt{\sum n_{i0} z_1^2} = \\ &= - \frac{z_i^2 e_0^2}{8\pi (\epsilon \epsilon_0 kT)^{\frac{3}{2}}} \sqrt{2 \cdot 10^3 N_A I} \end{aligned} \quad (4.2.20)$$

(Məhlulun qatılığının vahid həcmindəki ionların sayı ilə $\left(\frac{ion}{m^3}\right)$ ifadə olunmasından molyar qatılığa $\left(\frac{mol}{l}\right)$ keçmək üçün n_i kəmiyyətini $1000 c_i N_A$ ilə əvəz etmək lazımdır).

Burada $I = \frac{1}{2} \sum c_i z_i^2$ məhlulun ion qüvvəsidir.

Sabitlərin qiymətini nəzərə alıb, onluq loqarifmə keçsək (4.2.20) tənliyini daha yığcam şəkildə yazarıq:

$$\lg \gamma_i = -z_i^2 h \sqrt{I} \quad (4.2.21)$$

burada $h = \frac{1,825 \cdot 10^6}{(\varepsilon T)^{\frac{3}{2}}} \left[\frac{l^{\frac{1}{2}} \cdot K^{\frac{3}{2}}}{mol^{\frac{1}{2}}} \right]$

(4.2.21) tənliyi ayrılıqda götürülmüş ionun aktivlik əmsalını müəyyən edir ki, onun qiymətini təcrübə ölçmək mümkün deyil. Əksər hallarda elektrolitin orta aktivliyini bilmək tələb olunur. Orta aktivlik əmsalı üçün ifadəni tapmaq üçün (1.2.11) tənliyini loqarifləyib, alınan formulda (4.2.21) ifadəsini nəzərə alaq:

$$\lg \gamma_{\pm} = -h \sqrt{I} \frac{\nu_+ z_+^2 + \nu_- z_-^2}{\nu_+ + \nu_-} \quad (4.2.22)$$

Elektroneytralliq şərtinə görə $\nu_+ z_+ = -\nu_- z_-$. Onda

$$\lg \gamma_{\pm} = -h \sqrt{I} \frac{-\nu_- z_- z_+ - \nu_+ z_+ z_-}{\nu_+ + \nu_-} = -|z_+ z_-| h \sqrt{I} \quad (4.2.23)$$

Sulu məhlullarda standart 298 K temperaturda $\varepsilon = 78,3$.

Onda

$$h = \frac{1,825 \cdot 10^6}{(78,3 \cdot 298)^{\frac{3}{2}}} = 0,51 \left(\frac{mol}{l} \right)^{\frac{1}{2}}$$

olduğundan Debay-Hükkel nəzəriyyəsinin birinci yaxınlaşmasında sulu məhlullar üçün

$$\lg \gamma_{\pm} = -0,51 |z_+ z_-| \sqrt{I} \quad (4.2.24)$$

alırıq.

(4.2.23) tənliyini təcrübə nəticələrlə müqayisə etmək olar. Bu zaman nəzərə almaq lazımdır ki, Debay-Hükkel nəzəriyyəsi

orta rasional aktivlik əmsalını hesablamaya imkan verir, elektrolit məhlulları üçün təcrubi nəticələr adətən molyallıq və molyarlıq şkalalarında verilir. Ona görə də (1.2.15) tənliyi üzrə əlavə hesablamalar aparmaq lazımdır. (1.2.15) tənliyinə görə duru məhlullarda ($m \leq 0,01$) $\gamma_{x\pm} = \gamma_{m\pm} = \gamma_{c\pm}$ olduğundan əlavə hesablamalara ehtiyac yoxdur.

(4.2.23) tənliyinin üstün cəhəti odur ki, onda empirik sabitlər yoxdur. Bu tənliyin köməyi ilə empirik müəyyənləşmiş Lyuis-Rendal qaydasını əsaslandırmış olar. Bu qaydaya görə:

Elektrolitlərin bütün çox durulaşmış məhlullarında ion qüvvələri bərabər olduqda eyni tip valentlikli elektrolitlərin orta aktivlik əmsalları ədədi qiymətcə bərabər olur.

(4.2.23) tənliyinə görə $I = const$, $z_+ z_- = const$ olduqda $\lg \gamma_{\pm} = const$ olur, çünki, bu tənliyə daxil olan digər kəmiyyətlər universal sabitlərdir.

Debay-Hükkel nəzəriyyəsi duru məhlullarda aktivlik əmsalının elektrolitin valent tipindən və temperaturdan asılılığını doğru verir. Aktivlik əmsali üçün ifadədən istifadə etməklə qatılığın kiçik qiymətlərində, məhlulun bütün parsial molyal termodinamiki xassələrini (molyal entropiya, molyal həcm, istilik tutumu, sıxlıma və termiki genişlənmə və s.) hesablamaya olar. Nəzəriyyə elektrolit məhlulları durulaşdıqca istiliyin ayrılması effektini durulaşma zamanı ionlar arasındaki qarşılıqlı təsirin azalması ilə izah edir. Nəzəriyyəyə görə duru məhlullarda durulaşma istiliyi \sqrt{c} ilə mütənasibidir ki, bu da təcrübədə təsdiq olunur.

§4.3 Debay və Hükkel nəzəriyyəsinin inkişaf etdirilməsi

Debay və Hükkel nəzəriyyəsi elektrolit məhlullarının çox kiçik qatılıqlarında təcrübi nəticələrlə yaxşı uyğunlaşır. Qatılıq artdıqca nəzəriyyə ilə təcrübə arasındaki fərq də artır. Ona görə də nəzəriyyəni təkmilləşdirmək zərurəti yaranır. İlk təkmilləşməni nəzəriyyə müəllifləri özləri etmişlər.

Debay və Hükkel birinci yaxınlaşmada ionların radiuslarını nəzərə almamış, ionlar arasında yalnız Kulon qarşılıqlı təsirinin mövcud olduğunu qəbul etmişlər. İkinci yaxınlaşmada Debay və Hükkel ionların ölçülərini nəzərə almışlar. Bununla onlar ionlar arasında qeyri-kulon qarşılıqlı təsirlərin mövcud olduğunu nəzərə almışlar. Belə ki, eks yüklü ionlar bir-birinə yaxınlaşdıqda elektrolitin təbiətindən asılı olan müəyyən qiymətdən kiçik məsafələrdə ionlar arasında onların bir-birinə yaxınlaşmasına mane olan qüvvələr meydana çıxır.

Debay və Hükkel nəzəriyyəsinin ikinci yaxınlaşmasında ionlara mərkəzində ionun yükünə bərabər yük yerləşən α diametrli kürə kimi baxılır. Fiziki baxımdan bu, solvatlaşmış iona uyğun gelir və solvat təbəqəsinin dielektrik nüfuzluğu həlledicinin bütün kütləsindəki kimidir.

İonun diametri α hər bir növ ion üçün individual kəmiyyətdir və onun qiymətini hesablamayaq və ya asılı olmayan təcrübi yolla təyin etmək mümkün deyil. Faktiki olaraq bu seçilmiş elə bir sabit kəmiyyətdir ki, onun qiymətini formulda yerinə qoyduqda aktivlik əmsalı üçün hesablanan qiymət təcrübəyə uyğun gelir. Bundan başqa, solvatlaşmış ionlara baxıldıqından ionun diametri anlayışı tam ciddi deyildir. Digər tərəfdən verilmiş elektrolit (və ya qarışıığı) məhlulunda bütün növ ionlar üçün α kəmiyyəti eyni qiymətə malikdir. Beləliklə, α faktiki olaraq müəyyən orta kəmiyyətdir. Buna görə də fiziki

mənasına görə α kəmiyyətinə ionların elektrik mərkəzlərinin bir-birinə maksimal yaxınlaşlığı məsafə kimi baxılır.

Aktivlik əmsalı üçün tənliyin çıxarılışı birinci yaxınlaşmaya analojidir. A_l sabitinin və ion atmosferinin potensialının müəyyənləşməsi fərqlənir. Belə ki, ikinci yaxınlaşmada $r \rightarrow 0$ sərhəd şərtindən istifadə etmək olmaz. Bu halda

$$A_l = \frac{z_i e_0}{4\pi\epsilon\epsilon_0} \frac{e^{\chi a}}{1 + \chi a} \quad (4.3.1)$$

olur. İon atmosferinin potensialı $[\varphi - \varphi_i]_{r \rightarrow a}$ şərtində müəyyənləşir. Orta aktivlik əmsalı üçün alınan yekun tənlik aşağıdakı kimi olur:

$$\lg \gamma_{\pm} = -\frac{|z_+ z_-| h \sqrt{I}}{1 + \chi a} = -\frac{|z_+ z_-| h \sqrt{I}}{1 + aB \sqrt{I}} \quad (4.3.2)$$

burada

$$B = \frac{e_0 (2N_A \cdot 10^3)^{\frac{1}{2}}}{(\epsilon\epsilon_0 kT)^{\frac{1}{2}}} = \frac{5,03 \cdot 10^{11}}{\sqrt{\epsilon T}} m^{-1} \cdot \left(\frac{l}{mol} \right)^{\frac{1}{2}} \cdot K^{\frac{1}{2}}$$

Göründüyü kimi, B sabiti temperaturdan və həlledicinin təbietindən (dielektrik nüfuzluğundan) asılıdır. 25°C -də suda

$$B = 0,328 \cdot 10^{10} m^{-1} \cdot \left(\frac{l}{mol} \right)^{\frac{1}{2}}$$

α parametrinin qiymətini aktivlik əmsalının qatılıqdan təcrubi asılılığına əsasən hesablamaq olar. (4.3.2) tənliyini aşağıdakı kimi yaza bilərik:

$$\lg \gamma_{\pm} / \sqrt{I} = -h |z_+ z_-| - aB \lg \gamma_{\pm}$$

Bu tənliyə görə $\lg \gamma_{\pm} / \sqrt{I}$ kəmiyyəti $\lg \gamma_{\pm}$ -dən xətti asılıdır. Bu xəttin meyl bucağından α kəmiyyətini hesablamaq

olar. Məs., $m=0,1$ qatılığından kiçik qatılıqlarda 25°C -də natrium-xloridin sulu məhlulları üçün $1\text{-}2\%$ dəqiqliklə $\alpha=0,48\text{nm}$.

Qeyd etmək lazımdır ki, aB hasili ədədi qiymətcə vahid tərtibindədir. Ona görə də dəqiqlik tələb etməyən hesablamalarda (4.3.2) tənliyini aşağıdakı şəkildə də tətbiq etmək olar:

$$\lg \gamma_{\pm} = -\frac{h|z_+ z_-|\sqrt{I}}{1 + \sqrt{I}} \quad (4.3.3)$$

Bu tənlik $I = 0,1$ qiymətinədək əksər elektrolitlərin xassələrini yaxşı ifadə edir.


Debay-Hükkel nəzəriyyəsinin ikinci yaxınlaşması nəzəriyyənin tətbiq olunduğu qatılıq diapazonunu genişləndirir də aktivlik əmsalının qatılıqdan asılılığını tam təsvir edə bilmir. Məs., (4.3.2) tənliyinə görə ion qüvvəsinin böyük qiymətlərində $\lg \gamma_{\pm}$ kəmiyyəti $-|z_+ z_-|h/ab$ həddinə yaxınlaşır. Təcrübələr isə göstərir ki, elektrolitin böyük qatılıqlarında ion qüvvəsi artıqca $\lg \gamma_{\pm}$ kəmiyyəti də artır (şəkil 4.2). Məs. $HClO_4$ -ün sulu məhlulunda $m=16$ olduqda $\gamma_{\pm} = 500$.

Qeyd etdiyimiz kimi (§1.3) aktivlik əmsalının vahiddən kiçik olması hissəciklər arasında cəzbətmə, aktivlik əmsalının vahiddən böyük olması hissəciklər arasında itələmə qarşılıqlı təsirinin böyük olduğunu göstərir. İonların ölçülerinin nəzərə alınması itələmə qüvvələrinin nəzərə alınmasıdır ki, ionlar α kəmiyyətindən kiçik məsafəyə yaxınlaşa bilməzler. Ona görə də nəzəriyyənin ikinci yaxınlaşmasında (şəkil 4.2) aktivlik əmsalının azalma sürəti az olur və təcrubi nəticələri daha böyük qatılıq intervalında təsvir etməyə imkan verir. Ancaq qatı məhlullarda su molekullarının əksəriyyəti ionlarla əlaqədədir, ona görə də elektrolitin yeni miqdarının məhlula əlavə olunması solvat təbəqələrinin dağılıması ilə (ion-dipol qarşılıqlı təsir qüvvələrinin dəf olunması ilə) müşayiət olunurlar. Bu, ionlar arasında

cəzbetməyə nəzərən itələmə qarşılıqlı təsirlərinin böyük olduğunu göstərir və $\gamma_{\pm} > 1$ olur. Beləliklə, qatı məhlullarda aktivlik əmsalı kəskin artır. Məhlulların böyük qatılıqlarında aktivlik əmsalinin artdığını göstərmək üçün (4.3.2) tənliyinə formal olaraq CI empirik toplananı əlavə olunur:

$$\lg \gamma_{\pm} = -\frac{h|z_+ z_-| \sqrt{I}}{1 + aB\sqrt{I}} + CI \quad (4.3.4)$$

burada C -sabitdir və fiziki mənası yoxdur. (4.3.4) tənliyi Debay-Hükkel nəzeriyəsinin üçüncü yaxınlaşmasıdır. a və C sabitlərini empirik seçməklə $m = 1 \div 2$ qatılıqlarına qədər aktivlik əmsallarını hesablamaq olar (şək.4.2).



Şəkil 4.2. 20°C - temperaturda natrium-xlorid üçün orta aktivlik əmsalinin ($\lg \gamma_{\pm}$) ion qüvvəsindən asılılığı.

Dairelər təcrübi nəticələrdir. 1,2,3,4 əyriləri uyğun olaraq (4.2.23), (4.3.3), (4.3.2), (4.3.4) tənlikləri üzrə hesablanmışdır. $a=0,4$ nm; $C=0,055$.

İkinci yaxınlaşmada aktivlik əmsalının müəyyən edilməsində Debay və Hückkelin bütün hesablamaları solvatlaşmış ionlara aiddir. Ancaq aktivlik əmsalını təcrübi nəticələrdən hesablaşdırıqda qatılığı solvatlaşmamış elektrolitin miqdarı ilə ifadə edirlər və bütün həllədiciyə «sərbəst» kimi baxılır. Uyğun olaraq bu halda formal olaraq solvatlaşmamış ionlar (baxmayaraq ki, məhlulda yoxdurlar) üçün aktivlik əmsalı hesablanır. Beləliklə, aktivlik əmsalının nəzəri ifadələrini təcrübi qiymətlərə müqayisə etmək üçün solvatlaşmış ionlar üçün alınmış qiymətlər solvatlaşmamış hissəciklər üçün hesablanmalıdır. Bu yenidən hesablama birinci növbədə yüksək qatılıqlar üçün vacibdir, çünki bu qatılıqlarda solvatlaşma nəticəsində «sərbəst» həllədiciinin miqdarının azalması özünü daha çox göstərir.

Solvatlaşmış və solvatlaşmamış ionların aktivlik əmsalları arasındaki əlaqəni müəyyən edən ifadəni Robinson və Stoks (1948) vermişlər. Onlar qəbul etmişlər ki, bir mol həll olan tam dissosiasiya etmiş elektrolitlə l mol həllədici əlaqədədir. Məhlulda bir mol həll olan maddəyə s mol həllədici düşür. Onda $(s-l)$ mol həllədici solvatlaşmada iştirak etmir, «sərbəstdir». Əgər bir mol elektrolit v_+ mol kationa və v_- mol aniona dissosiasiya edirsə $(v_+ + v_- = v)$ və bir mol kationla l_+ , anionla l_- mol həllədici birləşmişsə, onda $l = v_+ l_+ + v_- l_-$ olur.

Robinson və Stoks qəbul etmişlər ki, solvatlaşma həllədiciinin kimyəvi potensialına təsir etmir və solvatlaşma dərəcəsi l qatılıqdan asılıl deyil. Onların aldığı yekun tənlik belədir:

$$\lg \gamma_{\pm(solv)} = \lg \gamma_{\pm} + \frac{l}{v} \lg a_o + \lg \left(\frac{s + v - l}{s + v} \right)$$

burada α_o - həllədicinin aktivliyidir.

(4.3.2) tənliyindən $\lg \gamma_{\pm(solv)}$ kəmiyyətini nəzərə alsaq

$$\lg \gamma_{\pm} = -\frac{|z_+ z_-| h \sqrt{I}}{1 + aB \sqrt{I}} - \frac{l}{v} \lg \alpha_0 - \lg \left(\frac{s + v - l}{s + v} \right) \quad (4.3.5)$$

(4.3.5) və (4.3.2) tənliklərindən görünür ki, Robinson və Stoks tənliyi üzrə hesablanmış aktivlik əmsallarının qiymətləri Debay-Hükkel aktivlik əmsallarının qiymətlərindən böyük olur.

Cünki, $\alpha_o < 1$ və $\frac{s + v - l}{s + v} < 1$. Elektrolitin qatılığı artdıqca bu fərq daha böyük olur.

Robinson və Stoks tənliyinə həllədicinin aktivliyi (asılı olmayan üsullarla təyin edilir) və l parametri (təcrübi nəticələrə uyğun olaraq seçilir) daxildir. Beləliklə, Robinson və Stoks formulu Debay-Hükkel nəzəriyyəsinin üçüncü yaxınlaşma tənliyi kimi təcrübədən müəyyənləşən sabitlərə malikdir.

Hesablamalar aparmaq üçün adətən (4.3.5) tənliyinin forması bir qədər dəyişdirilir. $s = \frac{1000}{M_o m}$ (M_o - həllədicinin molar kütləsi, m - məhlulun molyallığıdır) olduğunu nəzərə alsaq

$$\lg \gamma_{\pm} = -\frac{|z_+ z_-| h \sqrt{I}}{1 + aB \sqrt{I}} - \frac{l}{v} \lg \alpha_0 - \lg [1 + 0,001(v - l) M_o m] \quad (4.3.6)$$

Fiziki mənasına görə l parametri solvatlaşma ədədi, a parametri ionların daha çox yaxınlaşdığı məsafədir. Aşağıda müxtəlif elektrolitlər üçün Robinson və Stoksa görə su məhlullarında hesablanmış və aktivlik əmsalının nəzəri və təcrübi qiymətləri arasında daha yaxşı uyğunluğu təmin edən a və l parametrlərinin qiymətləri verilmişdir:

	l	a, nm		l	a, nm
HCl	8,0	0,45	KCl	1,9	0,36
HBr	8,6	0,52	KBr	2,1	0,38
HJ	10,6	0,57	KJ	2,5	0,42
LiCl	7,1	0,43	RbCl	1,2	0,35
LiBr	7,6	0,46	RbBr	0,9	0,35
LiJ	9,0	0,56	RbJ	0,6	0,36
NaCl	3,5	0,40			
NaBr	4,2	0,43			
NaJ	5,5	0,45			

Burada α parametri üçün alınmış qiymətlər Debay və Hückelin ikinci yaxınlaşmasındaki qiymətlərlə kifayət qədər uyğunlaşır. Göründüyü kimi, l və α parapmetrlərinin qiymətləri eyni bir anionda $H^+ > Li^+ > Na^+ > K^+ > Rb^+$ sırasında azalır. Anionlar üçün α və l parametrləri arasında uyğunluq gözlənilmir. Bu ehtimal etməyə imkan verir ki, anionlar kationların solvat təbəqələrinə nüfuz edə bilirlər. Verilmiş qiymətlərdən həmçinin görünür ki, l solvatlaşma ədədi ionlara görə additiv deyildir: $l(NaCl) - l(KCl) = 1,6$; $l(NaBr) - l(KBr) = 2,1$; $l(NaJ) - l(KJ) = 3,0$. Bu Robinson-Stoks nəzəriyyəsinin çatışmazlığıdır.

Robinson və Stoks tənliyi 1-1 valentli elektrolitlərin aktivlik əmsalını 4 mol/l qatılığa qədər 1% dəqiqliklə hesablamağa imkan verir.

§ 4.4. Aktivlik əmsallarının hesablanmasının empirik üsulları

Çoxlu sayıda elektrolitlər üçün aktivlik əmsallarının təcrübi qiymətləri yüksək qatılıqlara qədər məlumdur və onları uyğun məlumat kitablarından tapmaq olar. Əgər təcrübi nəticələrdən istifadə etmədən elektrolit üçün aktivlik əmsalını hesablamaq gərəkdir, duru məhlullar üçün onun qiymətini Debay və Hückelin birinci və ikinci yaxınlaşmalarından istifadə etməklə hesablamaq olar.

Debay və Hückelin nəzəri tənlikləri əsasında bir neçə yarımempirik tənliklər təklif olunmuşdur ki, onlardan aktivlik əmsalını hesablamaq üçün istifadə etmək olar. Onlardan biri aktivlik əmsalı ilə qatılıq arasındaki əlaqəni kifayət qədər yaxşı müəyyənləşdirir:

$$\lg \gamma_{\pm} = -\frac{|z_+ z_-| h \sqrt{I}}{1 + \sqrt{I}} - 0,1 |z_+ z_-| \sqrt{I} \quad (4.4.1)$$

Nisbətən qatı məhlullarda aktivlik əmsalını qiymətləndirmək üçün Devis tənliyindən istifadə olunur:

$$\lg \gamma_{\pm} = -h |z_+ z_-| \left(\frac{\sqrt{I}}{1 + \sqrt{I}} + B \sqrt{I} \right) \quad (4.4.2)$$

Bu tənlik ion qüvvəsi 0,5-ə qədər olan məhlullarda aktivlik əmsalını $\pm 10\%$ dəqiqliklə hesablamaya imkan verir. B əmsalının seçməklə bir çox hallarda yüksək qatılıqlarda da aktivlik əmsalının hesablanmış və cədvəl qiymətləri arasında yaxşı uyğunluq əldə etmək mümkündür. Ümumiyyətlə, təcrübi nəticələrdən istifadə etmədikdə qatı məhlullarda aktivlik əmsalının hesablanmasında böyük səhvlərə yol verilə bilər. Buna görə də duru məhlullar üçün təcrübi məlumatlar vardırsa, onda onlardan istifadə etməklə

$$\lg \gamma_{\pm} = - \frac{|z_+ z_-| h \sqrt{I}}{1 + \sqrt{I}} + aI + bI^2 + cI^3 \quad (4.4.3)$$

tipli tənliklərdə empirik əmsalları müəyyən etmək olar. Bu empirik əmsalların sabit qaldığını qəbul etməklə nisbətən daha yüksək qatılıqlarda aktivlik əmsalını qiymətləndirmək olar.

Əgər tərkibində müxtəlif duzlar olan iki məhlul üçün qatılığın orta qiymətlərində aktivlik əmsallarının qiymətləri yaxın olarsa, onda belə analogiya yüksək qatılıqlar üçün də saxlanılır (həqiqətdə həmişə belə olmur). Ona görə də bəzən aktivlik əmsalının belə qiymətləndirilməsi kiayət qədər qənaətbəxş olur.

Bir çox hallarda elektrolitin qatılığı dəyişdikdə aktivlik əmsalının dəyişməsi problemini həll etmək üçün artıqlaması ilə indifferent və ya fon elektroliti əlavə etməklə ion qüvvəsinin sabit saxlanması üsulundan istifadə edirlər. Bu halda qəbul etmək olar ki, hər bir ionun ion atmosferi əsasən fon elektroliti ionlarından təşkil olunmuşdur. Əsas elektrolitin aşağı qatılıqlarında məhlulun ion qüvvəsi və ionların aktivlik əmsalı fon elektrolitin qatılığı ilə müəyyənləşir, əsas elektrolitin aktivliyi isə onun qatılığına mütənasib olur. Fon elektrolitləri kimi məhlulun digər komponentləri ilə kimyəvi qarşılıqlı təsirə girməyən (komplekslər əmələ gətirməyən) elektrolitlər tətbiq olunur. Məs, HClO_4 , NaNO_3 , NaClO_4 elektrolitləri 3-5 m qatılığına kimi tətbiq olunurlar. Bu elektrolitlər üçün orta aktivlik əmsallarının qiymətləri məlumat kitablarında verilmişdir.

Fəsil 5. ELEKTROLİT MƏHLULLARINDA KÖÇÜRÜLMƏ PROSESLƏRİ

Elekrokimyəvi reaksiyalarda elektronlar, ionlar, bəzən də neytral hissəciklər iştirak edirlər. Bir çox hallarda elektrokimyəvi prosesin sürəti reaksiya iştirakçılarının elektrod səthinə, reaksiya məhsullarının elektrod səthindən daşınma sürəti ilə müəyyənləşir. Buna görə də elektrolit məhlullarında hissəciklərin daşınma (köçürülmə) qanunauyğunluqlarını bilmək vacibdir.

Elektrolit məhlullarında maddə axını (J) dörd üsulla baş verə bilər:

diffuziya – sistemin daxilində və ya sistemlə ətraf mühit arasında kimyəvi potensiallar fərqi olması nəticəsində maddə daşınması;

mıqrasiya – elektrik sahəsinin təsiri nəticəsində elektrik yüklü hissəciklərin daşınması;

konveksiya – xarici mexaniki qüvvələrin təsiri nəticəsində (məs., qarışdırma) maddə daşınması;

istilik mübadiləsi – sistemin hissələri və ya sistemlə ətraf mühit arasında temperatur fərqi nəticəsində maddə daşınması.

$$\text{Beləliklə } J = J_{\text{dif}} + J_{\text{migr}} + J_{\text{konv}} + J_{\text{term}}$$

Bir çox hallarda ümumi axın tənliyi sadələşir. İzotermik şəraitdə $J_{\text{term}} = 0$. Bərk elektrolitlərdə $J_{\text{konv}} = 0$. Yüksüz hissəciklər üçün $J_{\text{migr}} = 0$. Aşağıda hər bir axına ayrılıqda baxılacaqdır.

§ 5.1 Elektrolit məhlullarının elektrik keçiriciliyi

§ 5.1.1 Naqillerin təsnifati

Faradeyin verdiyi təsnifata görə elektrik naqillərinin iki əsas tipi fərqləndirilir: birinci və ikinci növ naqillər. Müasir təsəvvürlərə görə birinci növ naqillərdə elektrik keçiriciliyini elektronlar, ikinci növ naqillərdə ionlar təmin edirlər.

Elektron naqillərinin xassələrini bərk cisimlərin zonalar nəzəriyyəsi müəyyən edir. Izolə olunmuş atomun energetik səviyyələri diskret qiymətlərə malikdir və bu səviyyələrə elektronlar kvant mexanikasının qanunlarına uyğun olaraq dolurlar. Ancaq atomların bir-birinə yaxınlaşması elektronlar arasında qarşılıqlı təsirə səbəb olur və ayrılıqda götürülmüş elektron səviyyələrinin veziyəti dəyişir. Nəhayət kristal qəfəsi əmələ gəldikdə ilkin atomların elektron səviyyələri qovuşaraq energetik zonalar əmələ gətirirlər.

Əger verilmiş temperaturda kristalın bütün energetik zonaları tamamilə dolmuşdursa və bir-biri ilə örtülmürsə, onda maddə izolyator olur. Belə kristalda yükün yerdeyişməsi üçün elektron bir zonadan digərinə keçməlidir ki, bunun üçün çoxlu enerji sərf etmək lazımdır. Adətən izolyatorların xüsusi elektrik müqaviməti $10^8 \text{ Om} \cdot \text{sm}$ -dən böyük olur.

Metallar əks xassələrə malikdirlər, onlarda energetik səviyyələr natamam dolmuşdur. Metallar elektronların valent zonasından keçiricilik zonasına kiçik enerji keçidi ilə xarakterizə olunurlar. Ona görə də hətta çox aşağı temperaturlarda belə metalların keçiricilik zonalarında kifayət qədər çoxlu elektronlar olur ki, bu da metallar üçün xarakterik olan yüksək elektrik keçiriciliyini yaradır. Zəif birləşmiş bu elektronlar elektron qazı əmələ gətirir-

lər və xarici elektrik sahəsinin təsiri nəticəsində onların ilkin xəotik hərəkəti sahə istiqamətində istiqamətlənir.

Metalların elektrik keçiriciliyi temperatur arttıkca azalır. Bunun səbəbi odur ki, temperatur arttıkca elektronların istiqamətlənmiş hərəkətinə müqavimət göstərən kristal qəfəs ionlarının rəqsisi enerji effekti keçiricilik zonasında yükdaşıyıcıların sayının artması effektinə nəzərən üstünlük təşkil edir. Metallarda xüsusi müqavimət $10^{-6} \div 10^{-3} \text{ Om} \cdot \text{sm}$ təşkil edir.

Elektron naqillərin xüsusi qrupunu yarımkəçiricilər təşkil edirlər. Bu maddələrdə valent elektronları kimyəvi rabitədədirlər (valent zonasını əmələ gətirirlər), ancaq xaricdən enerji verdikdə (məs. işıq təsirindən) onlar daha yüksək energetik səviyyə olan keçiricilik zonasına keçə bilirlər. Valent elektronları zonası ilə keçiricilik zonasının arasında qadağan olunmuş zona yerləşir. Bu zonanın eni E_g keçiricilik zonasındaki ən aşağı elektron səviyyəsinin enerjisi ilə valent elektronları zonasının ən yüksək səviyyəsinin enerji fərqini bərabərdir.

Təmiz yarımkəçirici materiallar (məs., germanium, silisium) məxsusi keçiriciliyə malikdirlər. Məxsusi keçiricilik onunla şərtlənir ki, istiliyin və ya işığın təsirindən elektronlar həyəcanlandıqda valent zonasından keçiricilik zonasına keçirlər. Bu elektronlar elektrik sahəsi təsirindən hərəkət edərək yarımkəçiricinin elektron keçiriciliyini təmin edirlər. Elektron keçiricilik zonasına keçdikdə valent zonasında boş yer- «deşik» qalır. Deşik vahid müsbət yüksək ekvivalent olur və elektrik sahəsinin təsiri nəticəsində hərəkət edərək (onun yerinə valent zonasından elektronların keçməsi nəticəsində deşik keçiricilik zonası elektronlarının əksinə hərəkət edir) deşik keçiriciliyini təmin edir.

Bələliklə, məxsusi keçiricilikli yarımkəçiricidə iki tip yükdaşıyıcılar (elektronlar və deşiklər) olur və bu yarımkəçirici-

lərdə keçiricilik zonasındaki elektronların sayı valent zonasındaki deşiklərin sayına bərabər olur.

Yarımkeçiricilər aşqar keçiriciliyinə də malik olur. Aşqar keçiriciliyini başlıca olaraq qatışıqlar müəyyən edirlər. Əgər qatışıq elektron donorudursa (germanium və silisium üçün bunlar beşinci qrup elementləridir, məs., arsen, stibium) onda keçiricilik zonasının aşağısında yeni elektron səviyyəsi yaranır. Keçiricilik zonasının ən aşağı səviyyəsi ilə bu yeni səviyyə arasındaki enerji fərqini E_d ilə işarə edək. Bu kəmiyyət qadağan olunmuş zolağın enindən xeyli kiçikdir. Buna görə də elektronlar bu zonadan keçiricilik zonasına asan keçirlər və yarımkəçiricinin elektrik keçiriciliyinin əsasını təşkil edirlər. Cərəyan daşıyıcıları elektronlar, yəni mənfi yüklü («neqativ»)-hissəciklər olduğundan belə yarımkəçiricilər n-tip adlanırlar.

Əgər qatışıq elektron akseptorudursa (germanium və silisium üçün üçüncü qrup elementləri), onda yeni energetik zona bila-vasitə valent zonasının üstündə yaranır. Valent zonasından elektronlar yeni zonaya asanlıqla keçirlər və bunun nəticəsində valent zonasında deşiklər yaranır. Bu müsbət yüklü deşiklər («pozitiv») yarımkəçiricinin əsas yükdaşıyıcıları olurlar və belə yarımkəçiricilər p-tip yarımkəçirici adlanırlar.

Metallarla müqayisədə yarımkəçiricilərin müqaviməti böyükdür, çünki onlarda cərəyanın axması aktivləşmə enerjisi tələb edir. Yarımkəçiricilərin elektrik keçiriciliyi temperatur arttıkça artır.

İon keçiriciliyinə elektrolit məhlulları və ərintiləri, bərk elektrolitlər, kolloid sistemlər və ionlaşmış qazlar malikdirlər. İkinci növ naqillərdə elektrik yüküne malik bütün növ hissəciklər yük daşıyıcısı ola bilərlər. Əgər həm kation, həm də anionlar yük daşıyırsa, onda elektrolit bipolyar keçiriciliyə malikdir. Əgər yük daşıyıcısı hər hansı növ ion – kation və aniondursa, onda elektrolit unipolyar kation və ya anion keçiriciliyinə malikdir.

İkinci növ naqillərin elektrik keçiriciliyi geniş hüdudda deyişir. Ancaq, onların elektrik keçiriciliyi metallardan bir neçə tərtib aşağı olur. Bu naqillərin elektrik keçiriciliyi temperatur artıqla artır, çünki qızdırıldıqda ionların özlü mühitdə hərəkəti asanlaşır. İon keçiricilikli naqillərdə yük daşımıması maddə daşınması ilə şərtləndiyindən, bu naqillərdə elektrik cərəyanının axması tərkibin dəyişməsinə səbəb olur.

§ 5.1.2. Xüsusi və molyar elektrik keçiriciliyi

 Qəbul edək ki, J_{dif} , J_{konv} və J_{term} kəmiyyətləri sıfıra bərabərdir. Onda $J = J_{\text{migr}}$.

Elektrolit məhlullarında elektrik sahəsinin təsiri nəticəsinde ionların daşınması elektrik cərəyanını doğurur.

Elektrolit məhlullarının elektrik cərəyanını keçirmə qabiliyyəti, yəni elektrik keçiriciliyi elektrolit və həllədicinin təbiətindən, qatılıqlıdan, temperaturdan və digər faktorlardan asılıdır. Xüsusi və molyar elektrik keçiricilikləri fərqləndirilir.

Elektrolit məhlulunun xüsusi elektrik keçiriciliyi və sahələri bir kvadrat metr olub və bir-birindən bir metr məsafədə paralel yerləşən iki elektrod arasındaki məhlulun elektrik keçiriciliyinə deyilir.

Xüsusi elektrik keçiriciliyi xüsusi müqavimətin tərsi olan kəmiyyətdir:

$$\alpha = \frac{1}{\rho}$$

Xüsusi müqavimət aşağıdakı tənliklə müəyyənləşir:

$$R = \rho \frac{l}{S}$$

burada R -naqilin ümumi müqaviməti, Om ; l -naqilin uzunluğu, m ; S -naqilin en kəsiyinin sahəsidir, m^2 .

$$\text{Aydındır ki, } \rho = \frac{RS}{l}; \quad \alpha = \frac{l}{RS}.$$

Alınan tənliklər göstərir ki, xüsusi müqavimət və xüsusi elektrik keçiriciliyinin vahidi aşağıdakı kimidir:

$$[\rho] = Om \cdot m; \quad [\alpha] = Om^{-1} \cdot m^{-1} = Sm \cdot m^{-1}$$

Temperaturun $1K$ artması xüsusi elektrik keçiriciliyini $2\text{-}2,5\%$ artırır. Bu, məhlulun özlülüğünün azalması və ionların hidartlaşma dərəcəsinin kiçilməsi, həmçinin zəif elektrolitlər üçün onların dissosiasiya dərəcəsinin artması ilə izah olunur (temperatur artdıqda həllədicinin dielektrik nüfuzluğunun azalması hesabına dissosiasiya dərəcəsinin azalması kiçik olur).

Duru məhlullarda xüsusi elektrik keçiriciliyinin temperaturdan asılılığı

$$\alpha_T = \alpha_{298} \left[1 + \alpha(T - 298) + \beta(T - 298)^2 \right]$$

$$\beta = 0,0163(\alpha - 0,0174)$$

empirik tənliyi ilə müəyyənləşir. Burada α və β elektrolitin təbiətindən asılı olan əmsallardır. Qüvvətli turşular üçün $\alpha = 0,0164$, qüvvətli əsaslar üçün $\alpha = 0,0190$, duzlar üçün $\alpha = 0,0220$.

Zəif elektrolit məhlullarında elektrolit molekullarının ionla-
ra parçalanması məhlulun həcmini artırır. Ona görə də tarazlığın
yerdəyişməsinin Le-Şatelye-Braun prinsipinə görə təzyiqin artma-
sı elektrolitin dissosiasiya dərəcəsini və buna görə də elektrik ke-
çiriciliyini azaldır. Aydındır ki, kondensləşmiş sistemlərdə təzyiq
təsirindən həcm dəyişməsi çox kiçik olduğundan zəif elektrolit
məhlullarının elektrik keçiriciliyinə təzyiqin hiss olunacaq təsiri
yüksek təzyiqlərdə baş verir. Məs., təzyiqin 2000 atm artması
sirkə turşusunun xüsusi elektrik keçiriciliyini 40% azaldır.

Məhlulların elektrik keçiriciliyini öyrəndikdə molyar elektrik keçiriciliyindən istifadə etmək əlverişlidir. Molyar elektrik keçiriciliyi Λ bir-birindən bir metr məsafədə paralel yerləşən iki elektrod arasında olan və tərkibində bir mol elektrolit saxlayan məhlulun elektrik keçiriciliyinə deyilir.

 Xüsusi və molyar elektrik keçiricikləri arasındaki əlaqə

$$\Lambda = \alpha V_m = \frac{\alpha}{c_m} \quad (5.1.1)$$

tənliyi ilə müəyyənləşir. Burada V_m -tərkibində 1 mol elektrolit olan məhlulun m^3 -lə həcmi; $c_m - \frac{mol}{m^3}$ -lə ifadə olunan qatılıqdır. Praktikada BS vahidlərdən törəmə vahidlərdən istifadə etmək olar.

Məs., $[\alpha] = Sm \cdot sm^{-1}$; $[\Lambda] = Sm \cdot sm^2 \cdot mol^{-1}$; $[c] = mol/l$.

Onda (5.1.1) tənliyi aşağıdakı formaya düşür: $\Lambda = \frac{1000\alpha}{c}$

Molyar elektrik keçiriciliyi məhlulun qatılığı azaldıqca artır və $c \rightarrow 0$ olduqda müəyyən hüdud maksimal qiymətinə Λ^∞ (və ya Λ^0) yaxınlaşır. Λ^∞ (Λ^0)- sonsuz durulışmada molyar elektrik keçiriciliyi adlanır.

Molyar elektrik keçiriciliyinin yazılışı aşağıdakı kimi tövsiyyə olunur: $\Lambda(\infty MgCl_2, H_2O, 298K) = 258 Sm \cdot sm^2 mol^{-1}$
 $\Lambda(0,1 AgNO_3, H_2O, 298K) = 109,1 Sm \cdot sm^2 mol^{-1}$. Mötərizədə elektrolitin molyar qatılığı (∞ işarəsi sonsuz durulışmanı göstərir), elektrolitin formul vahidi, həllədici və temperatur göstərilir.

Molyar elektrik keçiriciliyinin temperatur asılılığı

$$\Lambda_T = \Lambda_{298} [1 + \alpha(T - 298)]$$

Tənliyi ilə müəyyənləşir. Bu tənlik kiçik temperatur intervalı üçün doğrudur və burada α - elektrik keçiriciliyinin temperatur emsalıdır.

Məhlulların molyar elektrik keçiriciliyinin ionların hərəkət süretindən asılılığına baxaq. Qəbul edək ki, elektrolit məhlulu en kəsiyinin sahəsi $s \text{ m}^2$ olan şüşə boruya doldurulmuşdur, elektrodlar arasında məsafə $l \text{ m}$, onlar arasında potensiallar fərqi $E \text{ V}$ -dur. Elektrolit məhlulda $M_{v_+} A_{v_-} \xrightarrow{V} M^{z+} + v_- M^{z-}$ tənliyi üzrə dissosiasiya edir. Elektrolitin qatılığı $c_m \text{ mol/m}^3$, dissosiasiya dərəcəsi α , kation və anionların hərəkət sürəti u_+ və $u_- \text{ m/san}$ -dir. Borunun en kəsiyindən 1 saniyədə keçən yükün miqdarını hesablayaq. Kation və anionların məhlulda qatılığı $\alpha v_+ c_m$ və $\alpha v_- c_m \frac{\text{mol}}{\text{m}^3}$ olacaq. Bir saniyədə borunun en kəsiyindən $\alpha v_+ c_m su_+$ mol kation keçəcək və onlar $\alpha v_+ c_m su_+ z_+ F \text{ Kl}$ elektrik yükü daşıyacaqlar, çünki, 1 mol kation $z_+ F \text{ Kl}$ yük daşıyır. Əks istiqamətdə anionlar $\alpha F v_- |z_-| u_- sc_m \text{ Kl}$ yük daşıyacaqlar. Cərəyan şiddəti $I \text{ məhlulun}$ en kəsiyindən 1 saniyədə keçən ümumi yükün miqdarı olduğundan kation və anionların 1 saniyədə daşıdıqları yüklerin cəminə bərabərdir:

$$I = \alpha F (v_+ z_+ u_+ + v_- |z_-| u_-) sc_m$$

İonların hərəkət sürəti u_+ və u_- sahənin gərginliyi E/l ilə düz mütənasibidir:

$$u_+ = u_+ \frac{E}{l} \quad \text{və} \quad u_- = u_- \frac{E}{l}$$

u_+ və u_- ionların elektrik hərəkiliyi (mütəhərrikliyi) adlanır. Bunlara çox vaxt sadəcə ionların hərəkiliyi də deyilir.

Bildiyimiz kimi, elektrolit məhlulunda ionlar onları əhatə edən hissəciklər tərəfindən müxtəlif təsirlərə məruz qaldıqlarından daim yerdəyişmə edirlər. Xarici elektrik sahəsi olmadıqda bu yerdəyişmələr xaotik xarakter daşıyır. Elektrik sahəsi olduqda

ionların хаотик hərəkəti əsasən saxlansa da bir istiqamət üstünlük təşkil edir. Müsbət ionlar mənfi elektroda, mənfi ionlar müsbət elektroda doğru yerdəyişmə (migrasiya) edirlər. Bu da elektrik yüklerinin daşınmasını təmin edir. Verilmiş növ ionun nizamlı hərəkətinin orta sürətinin elektrik sahəsi gərginliyinə olan nisbətinə həmin ionun hərəkiliyi (əvvəller mütləq sürəti) deyilir. Sahənin gərginliyi vahidə bərabər olduqda ionun sürəti və hərəkiliyi ədədi qiymətcə bərabər olur.

Sonuncu tənliliklərdən alırıq:

$$I = \alpha F(v_+ z_+ u_+ + v_- |z_-| u_-) \frac{Esc_m}{l} \quad (5.1.2)$$

Digər tərəfdən R müqavimətini molyar elektrik keçiriciliyi Λ ilə ifadə etmək olar. $\rho = \frac{1}{\alpha}$ və $\alpha = \Lambda c_m$ olduğundan

$$R = \rho \frac{l}{s} = \frac{l}{s \Lambda c_m}$$

Om qanununa görə

$$I = \frac{E}{R} = \frac{Esc_m}{l} \Lambda \quad (5.1.3)$$

(5.1.2) və (5.1.3) tənliliklərinin sağ tərəflərinin bərabərliyindən alırıq:

$$\Lambda = \alpha F(v_+ z_+ u_+ + v_- |z_-| u_-) \quad (5.1.4)$$

$\lambda_i = F|z_i|u_i$ (5.1.5) hasilinə ionun elektrik keçiriciliyi deyilir.

($\lambda_i^* = Fu_i$ ionun ekvivalent elektrik keçiriciliyidir).

Onda $\Lambda = \alpha(v_+ \lambda_+ + v_- \lambda_-)$

Qüvvətli elektrolitlər üçün

$\Lambda = v_+ \lambda_+ + v_- \lambda_-$

Sonsuz durulaşmış məhlullar üçün $\alpha=1$ olduğundan

$$\Lambda^\infty = v_+ \lambda_+^\infty + v_- \lambda_-^\infty \quad (5.1.6)$$

burada λ_+^∞ və λ_-^∞ sonsuz durulaşmada ionların elektrik keçiriciliyidir.

(5.1.6) tənliyi həm qüvvətli, həm də zəif elektrolit məhlulları üçün doğru olub, Kolrauşun ionların hərəkətinin bir-brindən asılı olmaması qanununu ifadə edir. Bu qanuna görə sonsuz durulaşmada ionlar bir-birindən asılı olmayaraq hərəkət edirlər və məhlulun molyar elektrik keçiriciliyi ionların elektrik keçiriciliklərinin cəminə bərabərdir.

Bəzi hallarda ekvivalent elektrik keçiriciliyi Λ^* anlayışından istifadə olunur.

$$\Lambda^* = \frac{\Lambda}{z_+ v_+} = \frac{\Lambda}{|z_-| v_-}$$

$$(\text{Elektroneytrallıq şərtinə görə } z_+ v_+ = |z_-| v_-)$$

Onda (5.1.4) tənliyindən alırıq:

$$\Lambda^* = \alpha F (u_+ + u_-) = \alpha (\lambda^*_+ + \lambda^*_-)$$

Sonsuz durulaşmada

$$\Lambda^{*\infty} = \lambda_+^{*\infty} + \lambda_-^{*\infty}$$

ifadəsini alırıq.

§ 5.1.3. Məhlulların elektrik keçiriciliyinin elektrolitin və həlledicinin təbiətindən asılılığı

Elektrolit məhlullarının elektrik keçiriciliyi birinci növbədə elektrolitin və həlledicinin təbiətindən asılıdır. Əgər sonsuz durulaşdırılmış sulu məhlullarda ekvivalent elektrik keçiriciliyinin qiymətlərini müqayisə etsək

$\Lambda^*(\text{turşu}) > \Lambda^*(\text{əsas}) > \Lambda^*(\text{duz})$ müşahidə edərik. Elektrik keçiriciliyinə elektrolitin təbiətinin, daha dəqiq desək, onu əmələ gətirən ionların təbiətinin təsirini müəyyən etmək üçün sonsuz durulaşmada ionların elektrik keçiriciklərinə baxaq (cədvəl 5.1).

İonların molar elektrik keçiriciliyi onların yükündən asılır. Müxtəlif ionları müqayisə edərkən bu faktoru aradan qaldırmaq üçün molar elektrik keçiriciliyini ionun yükünə bölgülər.

Məs. $\Lambda^\infty(SO_4^{2-}) = 160,04$, $\Lambda^\infty\left(\frac{1}{2}SO_4^{2-}\right) = 80,02$. Beləliklə, ionun elektrik keçiriciliyinin yalnız ionun hərəkiliyindən asılılığı nəzərə alınır.

Cədveldən görünür ki, H^+ və OH^- ionlarının elektrik keçiriciliyi digər ionlardan xeyli yüksəkdir. Eyni zamanda bu ionların rekombinasiyası həlledicinin (suyun) molekulunu verir.

Cədvəl 5.1

Sonsuz durulaşmış sulu məhlullarda 298 K-də ionların molyar elektrik keçiriciliyi

İon	$\Lambda^\infty, Om^{-1} \cdot mol^{-1} \cdot sm^2$	$r_{kris}^0, \text{Å}$	$r_{stoks}^0, \text{Å}$
H^+	349,8	-	-
Li^+	38,7	0,68	2,37
Na^+	50,1	0,98	1,83
K^+	73,5	1,33	1,25
Cs^+	77,2	1,65	1,19
NH_4^+	73,5	-	1,25
$\frac{1}{2} Ca^{2+}$	59,2	1,04	3,09
$\frac{1}{2} Zn^{2+}$	52,8	0,83	3,46
OH^-	198,3	-	-
F^-	55,4	1,23	1,66
Cl^-	76,4	1,81	1,20
J^-	76,8	2,20	1,19
NO_3^-	71,5	-	1,28
ClO_4^-	67,4	-	1,36
$\frac{1}{2} SO_4^{2-}$	80,0	-	2,30
$\frac{1}{2} CO_3^{2-}$	69,3	-	2,65


* Cədveldə həmçinin ionların kristalloqrafik və «Stoks» radiusları da verilmişdir.

Buna analoji olaraq sulfat turşusunun həllədici olduğu məhlullarda HSO_4^- ionlarının elektrik keçiriciliyi digər ionların elektrik ~ 50 və 100 dəfə böyük olur. Bu cür münasibətlər ** ionu əmələ gətirən digər həllədicilər


üçün də xarakterikdir. Buradan görünür ki, həllədiciin öz-özünə ionlaşma məhsulu olan ionlar üçün hərəkət mexanizmi digər ionlardan mahiyyətcə fərqlənir. Bu mexanizmin ideyası Qrotqus tərəfindən 1809-cu ilde verilmişdir və sonradan inkişaf etdirilmişdir (Qrotqusun elektrolitik parçalanma nəzəriyyəsinə görə məhlulda suyun elektrolizi zamanı hidrogen və oksigenin daşınması su molekullarının parçalanması aktlarının bir-birini əvəzləməsi yolu ilə baş verir).

Həllədici ionunun hərəkət mexanizmi iki yolla baş verir. Birinci halda, bütün ionlarda olduğu kimi, ion elektrik sahəsinin təsiri nəticəsində həllədici kütləsinə nəzərən yerini dəyişir (elektromiqrasiya baş verir). Bu yolla elektrik keçiriciliyi cüzdır. İkinci halda qonşu həllədici molekuluna protonun daşınması istiqamətlənmiş kimyəvi reaksiya ilə baş verir:

H^+ ion üçün



OH^- ion üçün



Belə mərhələlər nəticəsində hissəcik fəzada yerini kifayət qədər dəyişmir, ancaq yüksək uzaq məsafəyə ötürülür (estafet mexanizmi).

Protonun su molekulunda OH^- qalığından qopma enerjisi hidroksonium ionunda su molekulundan qopma enerjisindən böyükdür. Ona görə də (5.1.6a) aktlarının ehtimalı (5.1.6b) aktla-

rindan böyükdür ve neticədə H^+ ionlarının elektrik keçiriciliyi OH^- ionlarından büyük olur.

İonların hərəkət sürəti sahənin gərginliyi və mühitin müqaviməti ilə şərtlənir. Mühitin müqaviməti onun özlülüyü və hərəkət edən ionun ölçüsündən asılıdır. Sferik simmetrik ionlar üçün Stoks qanununa görə

$$u = \frac{f}{6\pi r \eta} \quad (5.1.7)$$

yazmaq olar. Burada u, r, f , ionun sürəti, radiusu və ona təsir edən qüvvədir; η -mühitin özlüyüdür.

Bu formul mühitin molekulyar quruluşunu nəzərə almadan kürəciyin fasıləsiz mühitdə hərəkəti üçün çıxarıldığı üçün bu formulu ionların hərəkətinə tətbiq etmək tam ciddi deyil. Yəni Stoks formulu radiusu həllədici moleküllerin radiusundan böyük kürəciklər üçün doğrudur. Ancaq yenə də iddia etmək olar ki, ölçüsü həllədici moleküllerin ölçüsü ilə eyni tərtibdə olan ionların sürəti f artıqca artacaq, radius artıqca azalacaq (5.1.7) təlliyi təcrübə nəticələrlə yaxşı uyğunlaşır. Görünür nəzərə alınmayan müxtəlif faktorlar bir-birini kompensə edir).

İonların elektrik hərəkiliyi haqqında məlumatlar göstərir ki, (cədvəl 5.1.), ionların kristal qəfəsdəki radiusları məhlullarda saxlanılmır. Məs., kristal qəfəsdə qələvi metal ionlarının radiusu Li^+, Na^+, K^+, Cs^+ sırasında qanuna uyğun artır.

Əgər sulu məhlullarda ionların ölçülərinin dəyişməsi bu cür olsaydı, onda litium ionlarının sürəti ən böyük, sezium ionlarınını ən kiçik olardı. Həqiqətdə isə əksinədir. Li^+ ionundan Cs^+ ionuna keçidkə molyar elektrik keçiriciliyi artır, yəni bu istiqamətdə ionların hərəkiliyi (sürəti) artır (İonlar üçün molyar elektrik keçiriciliyi $\lambda_i = F|z_i|u_i$). Bu onu göstərir ki, sulu məhlullarda Cs^+ ionundan Li^+ ionuna doğru ion radiusu böyür. Aydındır ki, bu böyümə hidratlaşmanın nəticəsidir. Hidratlaşmış Li^+ ionlarının ra-

diusu hidratlaşmış Cs^+ ionlarının radiusundan (r_{stoks}) büyük olur. (cədvəl 5.1)

(5.1.7) tənliyindən

$$\Lambda^0 \eta^0 = \text{const} = \frac{F|e|}{6\pi} \left(\frac{z_+}{r_+} + \frac{z_-}{r_-} \right) \quad (5.1.8)$$

alınır. Λ^0 sonsuz durulasmada (sıfır qatılıqda) molyar elektrik keçiriciliyi; η^0 - təmiz həllədicinin özlülüyüdür. (5.1.8) tənliyinin sağ tərəfindəki kəmiyyətlər temperatur və həllədicinin təbiətindən asılı deyil. Əksər elektrolitlər üçün $\Lambda^0 \eta^0$ hasilinin temperaturdan asılılığı Λ^0 və η^0 -in temperatur asılılığından çox zəifdir. (Özlülünün η dəyişməsi məhlulun temperaturunun dəyişməsi hesabına baş verir. Temperatur dəyişdikdə Λ^0 və η^0 kəskin dəyişirlər. Lakin onların hasilinin dəyişməsi zəif olur). Kristal qəfəsdə radiusu böyük olan, yəni pis solvatlaşan ionlar saxlayan elektrolitlər üçün $\Lambda^0 \eta^0 = \text{const}$ qaydası daha yaxşı ödənilir. Analoji ifadəni ion elektrik keçiriciliyi üçün də yazmaq olar:

$$\lambda_i^0 \eta^0 = \text{const}$$

Bu qayda Li^+ ionuna tətbiq olunmur (radiusu kiçikdir, yaxşı solvatlaşır).

Qeyd edək ki, müxtəlif həllədicilər üçün $\Lambda^0 \eta^0 = \text{const}$ qaydası praktiki olaraq ödənilmir.

§ 5.1.4. Məhlulların elektrik keçiriciliyinin elektrolitin qatılığından asılılığı

Verilmiş elektrolit məhlulu üçün elektrik keçiriciliyinin qatılıqdan asılılığı iki faktorla əlaqədardır: 1) elektrolitin dissosiasiya dərəcəsi; 2) ionlar arasında elektrik qarşılıqlı təsiri.

Məhlulda elektrolitin qatılığı arttıkça dissosiasiya dərəcəsi azalır və ionlar arasında elektrostatik qarşılıqlı təsir güclənir. Nəticədə molyar elektrik keçiriciliyi azalır.

Molyar elektrik keçiriciliyinin qatılıqdan asılılığını ifadə edən ümumi tənliyi müəyyən edək. Bunun üçün (5.1.4) ifadəsinin

$$\Lambda^\infty = F(v_+ z_+ u_+^\infty + v_- |z_-| u_-^\infty)$$

ifadəsinə bölik. Onda alarıq (elektroneytrallıq şərtinə görə $v_+ z_+ = v_- |z_-|$)

$$\frac{\Lambda}{\Lambda^\infty} = \alpha \frac{u_+ + u_-}{u_+^\infty + u_-^\infty}$$

və ya

$$\Lambda = \alpha f_\Lambda \Lambda^\infty \quad (5.1.9)$$

Burada $f_\Lambda = \frac{u_+ + u_-}{u_+^\infty + u_-^\infty}$ ifadəsi elektrik keçiriciliyi əmsali adlanır.

Zəif elektrolitlərin duru məhlullarında ionlar arasında elektrostatik qarşılıqlı təsir zəifdir. Ona görə də

$$u_+ + u_- \approx u_+^\infty + u_-^\infty$$

Uyğun olaraq $f_\Lambda = 1$. Onda (5.1.9) tənliyindən $\Lambda = \alpha \Lambda^\infty$ və ya

$$\alpha = \frac{\Lambda}{\Lambda^\infty} \quad (5.1.10)$$

Beləliklə, zəif elektrolitlərin duru məhlullarında molyar elektrik keçiriciliyi qatılıqdan asılı olaraq ona görə dəyişir ki, dissosiasiya dərəcəsi α qatılıqdan asılı olaraq dəyişir. Buna görə də zəif elektrolitlərin dissosiasiya dərəcəsini onların məhlullarının elektrik keçiriciliyinə görə təyin etmək olar. Zəif elektrolitin molyar elektrik keçiriciliyinin qatılıqdan asılılığını ifadə edək. Bunu üçün kütlələrin təsir qanununa görə qatılıqla dissosiasiya dərəcəsi arasında asılılığı müəyyən edək. Bir-bir valentli zəif elektrolitlərin dissosiasiyası üçün tarazlıq sabiti

$$K = \frac{a_+ a_-}{a}$$

Burada $a_+ = a_- = c\alpha\gamma_{\pm}$; a -dissosiasiya etməmiş molekulların aktivliyidir. $a = c(1 - \alpha)\gamma$. $\gamma = 1$ qəbul etsək

$$K = \frac{c\alpha^2}{1 - \alpha} \gamma_{\pm}^2 \text{ alarıq.}$$

Zəif elektrolitlərin duru məhlulları üçün $\gamma_{\pm} \approx 1$. Onda

$$K = \frac{\alpha^2}{1 - \alpha} c \quad (5.1.11)$$

olur. Buradan

$$\alpha = \frac{K}{2c} \left(\sqrt{1 + \frac{4c}{K}} - 1 \right)$$

α -nın kiçik qiymətlərində $1 - \alpha \approx 1$ olduğundan

$$\alpha \approx \sqrt{\frac{K}{c}}$$

(5.1.10) tənliyində sonuncu tənlikləri nəzərə alsaq

$$\Lambda = \frac{K}{2c} \left(\sqrt{1 + \frac{4c}{K}} - 1 \right) \Lambda^\infty$$

$$\Lambda = \sqrt{\frac{K}{c}} \cdot \Lambda^\infty \quad (1 - \alpha \approx 1 \text{ olduqda})$$

alırıq. Sonuncu ifadələrdən görünür ki, qatılıq artdıqca zəif elektrolitin molyar elektrik keçiriciliyi kəskin azalır.

(5.1.11) tənliyində (5.1.10) ifadəsini nəzərə alsaq

$$K = \frac{\Lambda^2 c}{\Lambda^\infty (\Lambda^\infty - \Lambda)} \text{ alırıq.}$$

Tənlikdə müxtəlif çevrilmələr aparsaq

$$\frac{1}{\Lambda} = \frac{1}{\Lambda^\infty} + \frac{1}{\Lambda^{\infty 2} K} \Lambda c$$

ifadəsini alırıq. Göründüyü kimi, $\frac{1}{\Lambda} = f(\Lambda c)$ asılılığı

xəttidir. Xəttin ordinat oxundan kəsdiyi parça $\frac{1}{\Lambda^\infty}$ -dir. Xəttin

meyl bucağının tangensisi $\operatorname{tg} \alpha = \frac{1}{(\Lambda^\infty)^2 K}$. Onların qiymətlərini

bilərək Λ^∞ və K -nın qiymətlərini hesablamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, bu cür tapılmış dissosiasiya sabiti termodinamiki deyil. Sonuncunu elektrik keçiriciliyinə aid məlumatlardan daha mürəkkəb üsulla hesablamaq olur.

Zəif elektrolitlərin qatı məhlullarında elektrik keçiriciliyi əmsalını və elektrolit ionlarının aktivlik əmsalını nəzərə almaq lazımdır.

Qüvvətli elektrolitlər üçün $\alpha \approx 1$ olduğundan (5.1.9) tənliyindən

$$\Lambda = f_\Lambda \Lambda^\infty \quad (5.1.12)$$

Beləliklə, qüvvətli elektrolit məhlullarında molyar elektrik keçiriciliyinin qatılıqdandan asılı olaraq dəyişməsi elektrik keçiriciliyi

əmsali ilə, yəni elektrostatik qarşılıqlı təsirlərinin onların hərəkət sürətinə təsiri ilə şərtlənir.


Qüvvətli elektrolitlərin molyar elektrik keçiriciliyi zəif elektrolitlərə nəzərən qatılıqdan daha az asılıdır (Şəkil 5.1). Bu onunla izah olunur ki, qüvvətli elektrolit məhlulunda elektrik keçiriciliyi əmsalı zəif elektrolit məhlulunda dissosiasiya dərəcəsinə nəzərən qatılıqdan daha zəif asılıdır.

0,01 mol/l qatılıqlardan aşağı qatılıqlarda molyar elektrik keçiriciliyinin qatılıqdan asılılığı Kolrausun empirik kvadrat kök qanunu ilə müəyyənləşir:

$$\Lambda = \Lambda^\infty - A\sqrt{c} \quad (5.1.13)$$

Burada A həllədinin təbiətindən və temperaturdan asılı olan əmsaldır.

$\Lambda - \sqrt{c}$ koordinatlarında bu tənliyə düz xətt uyğun gəlir. Müxtəlif qatılıqlarda təcrubi təyin olunmuş Λ -nın qiymətlərinə əsasən qurulumuş $\Lambda = f(\sqrt{c})$ asılılığını $c = 0$ qatılığına ekstrapolyasiya etməklə Λ^∞ -un qiymətini tapmaq olar.



Şəkil 5.1. Zəif və qüvvətli elektrolitlərin molyar elektrik keçiriciliyinin elektrolitin qatılığından asılılığı.

Zəif elektrolit məhlullarında Λ və \sqrt{c} arasında xətti asılılıq müşahidə olunmur. Təcrübə göstərir ki, qatılıq azaldıqca Λ çox zəif artır, yalnız çox kiçik qatılıqlarda artım sürətli olur. Bu özünəməxsusluğa görə zəif elektrolitlər üçün Λ^∞ -un qiyməti (5.1.6) tənliyinə görə tapılır. İonlar üçün uyğun qiymətlər məlumat kitabından götürülür. Λ^∞ -un qiymətini kombinə üsulu ilə də tapmaq olar. Məs., sirkə turşusu üçün

$$\Lambda_{CH_3COOH}^\infty = \Lambda_{CH_3COONa}^\infty + \Lambda_{HCl}^\infty - \Lambda_{NaCl}^\infty$$

Bu üsulu qüvvətli elektrolitlərə də tətbiq etmək olar.

Qüvvətli elektrolit məhlullarının xüsusi elektrik keçiriciliyinin qatılıqdan asılılığına baxaq. (5.1.1) və (5.1.12) tənliklərindən alırıq:

$$\alpha = c_m f_\Lambda \Lambda^\infty$$

Bu tənlik mürəkkəb xarakter daşıyır. Duru məhlullarda $f_\Lambda \approx 1$ və xüsusi elektrik keçiriciliyi qatılıqla düz mütənasib olaraq artır. Qatılıq artdıqca f_Λ azalır və düz mütənasiblik pozulur. Büyük qatılıqlarda f_Λ -nın azalması qatılığın artmasından daha sürətli baş verərsə, onda $\alpha = f(c_m)$ asılılıqlarında maksimum müşahidə olunur (şəkil 5.2).

Qüvvətli elektrolitlərin elektrostatik nəzəriyyəsi əsasında Debay, Hükkel və Onzager qüvvətli elektrolitlərin çox duru məhlullarının molyar elektrik keçiriciliyi üçün ifadə almışlar. Elektrolitin qatılığı dəyişdikcə qüvvətli elektrolit məhlullarının molyar elektrik keçiriciliyinin dəyişməsi ionlar arası elektrostatik qarşılıqlı təsirin ionların hərəkətini ləngitməsi ilə izah olunur. Məhlulun qatılığı artdıqca ionlar bir-birinə yaxınlaşırlar və onlar arasında elektrostatik qarşılıqlı təsir güclənir. Bu zaman ionların elektrostatik qarşılıqlı ləngiməsini doğuran iki effekt nəzərə alınır: elektroforetik (kataforetik) və relaksasiya.

Elektroforetik effekti başa düşmək üçün nəzərə alaq ki, elektrolit məhlulunda hər bir ion ion atmosferi ilə əhatə olunmuşdur. Ion və ion atmosferinin yüksəklikləri ədədi qiymətcə bərabər və işaretcə əksdir. Xarici elektrik sahəsinin təsiri nəticəsində mərkəzi ion və ion atmosferi əks istiqamətlərdə hərəkət edirlər. Məhlulda bütün ionlar hidratlaşdırılmışlarından mərkəzi ionun v_i sürəti ilə hərəkəti tərpənməz mühitdə deyil, v_{ia} (ion atmosferinin hərəkət sürəti) sürəti ilə hərəkət edən mühitdə baş verir. Sürtünmə qüvvəsi hissəciyin hərəkət sürətinə mütənasib olduğundan real məhlullarda

$$y_{real} = k_s(v_i + v_{ia})$$


İdeal məhlulda sürtünmə qüvvəsi

$$y_{ideal} = k_s v_i$$

tənliyi ilə müəyyənləşir. Burada k_s daxili sürtünmə əmsalıdır. Elektrik keçiriciliyinin azalması sürtünmə qüvvəsinin artması ilə mütənasibdir. Əgər bu effekt nəticəsində molyar elektrik keçiriciliyinin azalmasını $\Delta\Lambda_1$ işarə etsək, onda

$$\Delta\Lambda_1 = f(y_{real} - y_{ideal})$$

Ion atmosferinin mərkəzi iona əks istiqamətdə hərəkət etməsi nəticəsində yaranan əlavə sürtünmə qüvvəsi elektroforetik sürtünmə qüvvəsi, bu qüvvənin təsiri nəticəsində ləngitmə effekti elektroforetik effekt adlanır.



Şəkil 5.2. Qüvvətli elektrolitlərin xüsusi elektrik keçiriciliyinin elektrolitin qatılığından asılılığı

Relaksasiya ləngitmə effekti də ion atmosferinin ionun hərəkətinə təsiri ilə əlaqədardır. Xarici elektrik sahəsinin təsiri nəticəsində mərkəzi ion ion atmosferinin mərkəzindən kənara çıxır. İonun yeni yerində onun ətrafında yeni ion atmosferi yaranır. Əvvəlki ion atmosferi dağılır. İon atmosfeninin əmələ gəlməsi və dağıılması çox böyük, lakin sonlu sürətlə baş verir. Bu sürət relaksasiya müddəti ilə xarakterizə olunur. Relaksasiya müddətinə ion atmosferinin əmələ gəlməsi və ya dağılmışının sürət sabitinin tərsi olan kəmiyyət kimi baxmaq olar. Relaksasiya müddəti məhlulun ion qüvvəsindən, özlülüyündən və dielektrik nüfuzluğundan asılıdır və aşağıdakı tənliklə müəyyənləşir:

$$\tau = \frac{k_s}{kT\chi^2}$$

Burada k_s - məhlulun daxili sürtünmə əmsali; k -Bolsman sabiti; T -mütləq temperatur; $\frac{1}{\chi}$ - Debay-Hükkel nəzəriyyəsinə görə

ion atmosferinin xarakteristik radiusudur. Bir-bir valentli elektro-litlerin sulu məhlulları üçün tənlik aşağıdakı şəklə düşür:

$$\tau = \frac{1}{c} 10^{-10} [\text{san}]$$

burada c - elektrolitin mol/l ilə ifadə olunmuş qatılığıdır. 0,1 M NaCl məhlulu üçün $\tau = 10^{-9}$ san, 0,001 M NaCl məhlulu üçün $\tau = 10^{-7}$ san. Bu göstərir ki, ion atmosferi ani yaranır. Elektrik sahəsinin təsiri nəticəsində mərkəzi ion hərəkət etdikdə müəyyən bir müddət keçir ki, bu müddətdə köhnə ion atmosferi dağılmır, yeni ion atmosferi yaranır. Buna görə də ionun arxasında həmişə əks işaretli yüklerin artıqlığı olur və bu halda yaranan cəzbətmə elektrik qüvvələri ionun hərəkətini ləngidir. Bu, relaksasiya ləngitmə effekti adlanır. Bu effekt nəticəsində molyar elektrik keçiriciliyinin dəyişməsini $\Delta\Lambda_2$ ilə işarə etsək, onda verilmiş qatılıqda elektrik keçiriciliyi

$$\Lambda = \Lambda^0 - (\Delta\Lambda_1 + \Delta\Lambda_2) \quad (5.1.14)$$

Debay və Hückel $\Delta\Lambda_1$ və $\Delta\Lambda_2$ üçün ifadələr almışlar. Onların hesablamaları Onzager tərəfindən təkmilləşdirilmişdir. Onzager nəzərə almışdır ki, ionların hərəkəti düz xətt üzrə baş vermir və ion atmosferi statistik qurumdur. İonların ölçüsünü nəzərə almadiqda ekvivalent elektrik keçiriciliyi üçün Onzager tənliyi aşağıdakı kimidir:

$$\Lambda^* = \Lambda^{*0} - \left[\frac{|z_+ z_-| \cdot F^2}{12\pi N_A \epsilon R T} \cdot \frac{\Lambda^{*0} q}{1 + \sqrt{q}} + \frac{(z_+ + |z_-|) \cdot F^2}{6\pi N_A \eta} \right] \chi \quad (5.1.15)$$

İonların ölçüsünü nəzərə aldiqda bu tənlikdə χ əvəzinə $\frac{\chi}{1 + \chi a}$ ifadəsi götürülür. Burada ϵ - həllədicinin dielektrik nüfuzluğu; η - həllədicinin özlülüyüdür (puaz);

$$q = \frac{|z_+ z_-|}{z_+ + |z_-|} \cdot \frac{\lambda_+^0 + \lambda_-^0}{|z_-| \lambda_+^0 + z_+ \lambda_-^0}$$

Simmetrik elektrolitlər üçün $q = 0,5$.

Bir-bir valentli qüvvətli elektrolitlər üçün

$$\Lambda = \Lambda^0 - (B_1 \Lambda^0 + B_2) \sqrt{c} \quad (5.1.16)$$

B_1 və B_2 həllədicinin təbiətindən və temperaturdan asılı əmsallarıdır. Sulu məhlullar üçün 298K temperaturda $B_1=0,23$; $B_2=60,65$. Bu halda nəzərə alınır ki, molyar elektrik keçiriciliyi və qatılıq $[\Lambda] = Sm \cdot sm^2 \cdot mol^{-1}$; $[c] = mol/l$ vahidləri ilə verilmişdir.

(5.1.15), (5.1.16) tənlikləri duru məhlullar üçün Kolrauşun kvadrat kök qanununu (5.1.13 tənliyi) nəzəri əsaslandırır. Göründüyü kimi, Onzager tənliyindən verilmiş elektrolit üçün Kolrauş tənliyindəki A sabitini hesablamaq olar.

Onzager tənliyi Kolrauşun kvadrat kök qanununun tətbiq olunduğu qatılıqlarda təcrübi nəticələrlə yaxşı uyğunlaşır. Qatılıq artdıqda təcrübi nəticələrlə uyğunlaşma pisləşir. Empirik sabit olan ionların orta diametrinin tətbiqindən təcrübi qiymətlərinin nəzərə alınması Onzager tənliyinin nisbətən daha yüksək qatılıqlı məhlullara tətbiqinə imkan verir. Ancaq bu halda alınan tənliklər mürəkkəb olduqlarından onların praktiki əhəmiyyəti az olur. Məs. Onzager-Fuoss tənliyində

$$\Lambda = \Lambda^0 - (B_1 \Lambda^0 + B_2) \sqrt{c} + E c \lg c + I c \quad (5.1.17)$$

yeni hədlər əlavə olunur. Burada E və I sabitlərdir.

Qatılı məhlullar üçün empirik formullardan istifadə edilir. Təcrübi nəticələrlə yaxşı uyğunlaşan formullardan biri də Şidlovski tənliyidir:

$$\Lambda = \Lambda^0 - (B_1 \Lambda^0 + B_2) \sqrt{c} + \varepsilon c + B \varepsilon \frac{c}{2}^{\frac{3}{2}} \quad (5.1.18)$$

Burada B - empirik sabitdir. B_1 , B_2 , c, ε kəmiyyətləri (5.1.15)- (5.1.16) tənliklərindəki kimidir.

Elektrolit məhlullarının elektrik keçiriciliyi nəzəriyyəsində istenilən tip elektrolit üçün Λ -nin qatılıqdan asılılığı qanuna uyğunluqlarını eyni yanaşmadan təsvir etməyə çalışırlar. Onzager və Fuossa görə

$$\Lambda = \alpha \left[\Lambda^0 - (B_1 \Lambda^0 + B_2) \sqrt{c\alpha} + \varphi(c\alpha) \right] \quad (5.1.19)$$

tənliyi həm zəif, həm də qüvvətli elektrolitlərə tətbiq oluna bilər. α kiçik olduqda tənlikdə ikinci və üçüncü hədələri nəzərə almamaq olar. Bu halda zəif elektrolitlər üçün xarakter olan (5.1.10) tənliyi alınır. $\alpha \rightarrow 1$ olduqda (5.1.19) tənliyi qüvvətli elektrolitlərin xassələrini təsvir edən Onzager-Fuoss tənliyinə çevrilir.


§5.1.5 Vin və Debay -Falkenhagen effektləri

Qüvvətli elektrolitlərin elektrik keçiriciliyi zəif elektrik sahələrində (10^4 V/m) sahənin gərginliyindən asılı deyil. Elektrik sahəsinin yüksək gərginliklərində (10^7 V/m) Vin elektrik keçiriciliyin artmasını müşahidə etmişdir. O, müəyyən etmişdir ki, elektrik sahəsinin gərginliyi artdıqca elektrik keçiriciliyi artır və gərginliyin böyük qiymətlərində Λ^0 -a yaxınlaşır. Bu, Vinin birinci effekti adlanır.

Debay-Hükkel-Onzager nəzəriyyəsi bu effekti aşağıdakı kimi izah edir. Elektrik sahəsinin yüksək gərginliklərində ionlar çox yüksək hərəkət sürətinə malik olurlar və ionun ətrafında ion atmosferi əmələ gələ bilmir (ionun yeni yerində onun ətrafında ion atmosferi yaranana qədər ion ion atmosferindən kənara çıxır). Ion atmosferi yarana bilmədiyindən onunla əlaqədar olan elektro-

foretik və relaksasiya lengitmə effektleri itəcəkdir. ($\Delta\Lambda_1 = 0; \Delta\Lambda_2 = 0$). Onda (5.1.14) tənliyindən $\Lambda = \Lambda^0$ alınır.

Zəif elektrolitlərin məhlullarında da elektrik keçiriciliyi elektrik sahəsinin gərginliyi artıqca artır. Vinin ikinci effekti adlanan bu hadisə elektrik sahəsinin zəif elektrolitlərin dissosiasiyanına təsirini əks etdirir. Məs., zəif HA turşusunun sulu məhlulunda dinamik



tarazlığı mövcuddur. Burada k_d və k_r – turşunun dissosiasiyasının və ionların rekombinasiyasının sürət sabitləridir. Onların nisbəti turşunun dissosiasiya sabitini verir:

$$K_A = k_d / k_r$$

Onzager göstərmişdir ki, dissosiasiya sürəti xarici elektrik sahəsinin təsiri ilə artır, rekombinasiya sürətinə isə elektrik sahəsi təsir göstərmir. Ona görə də sahənin gərginliyi artıqca k_d , həmçinin K_A artır. Nəticədə zəif elektrolitin dissosiasiyası güclənir və onun elektrik keçiriciliyi artır. Onzager tərəfindən hesablanmış dissosiasiya sabitlərinin nisbi artımı Vinin təcrübi müşahidələri ilə yaxşı uyğunlaşır.

Debay və Falkenhagen göstərmişlər ki, dəyişən elektrik sahəsinin rəqs periodu ion atmosferinin relaksasiya müddəti ilə eyni tərtibdə olduqda elektrolit məhlullarının elektrik keçiriciliyi artmalıdır. Sonradan bu, təcrübədə müşahidə olunub və Debay-Falkenhagen effekti adlanır. Həqiqətən də elektrik sahəsinin tezliyi 1MHz və daha böyük olduqda molyar elektrik keçiriciliyi artır və Λ^0 -dan bir qədər kiçik qiymətə malik olur. Bu effekt də ion atmosferinin mövcudluğu ilə şərtlənir. Belə ki, elektrik sahəsinin yüksək tezliklərində ionlar məhlulda irəliləmə hərəkəti deyil, sahə istiqamətinə paralel istiqamətdə rəqsli hərəkət edirlər. Bu halda mərkəzi ion ion atmosferindən kənara çıxa bilmir. Nəticədə ion

atmosferi dağılmır və praktiki olaraq simmetrikliyini saxlayır. Bu-na görə də ion atmosferinin asimetrikliyi ilə şərtlənən (ion atmosferinin yaranması və dağılması ilə şərtlənən) relaksasiya ləngidici effekti itir. $\Delta\Lambda_2 = 0$. Onda (5.1.14) tənliyindən

$$\Lambda = \Lambda^0 - \Delta\Lambda_1$$

alınır.

§5.1.6 İonların köçürülmə ədədi və onların təyin üsulları

 Elektrolit məhlullarında yük daşıyıcıları ionlardır. Verilmiş elektrolit məhlulunda kation və anionların hərəkilikləri (mütləq sürətləri) müxtəlif olduğundan, onların daşıdıqları elektrik yükünün miqdaları müxtəlif olacaq.

Hərəkilikləri böyük olan ionlar yükün daha çox hissəsini daşıyacaqlar. Verilmiş növ ionun daşıdığı yükün hissəsinə həmin ionun köçürülmə ədədi deyilir. Yəni, verilmiş növ ionun daşıdığı yükün miqdalarının ümumi daşınan yükün miqdarına olan nisbətiనə həmin ionun köçürülmə ədədi deyilir. Kation və anionlar üçün köçürülmə ədədi uyğun olaraq t_+ və t_- ilə işarə olunur.

$$t_+ = \frac{Q_+}{Q_+ + Q_-}; \quad t_- = \frac{Q_-}{Q_+ + Q_-} \quad (5.1.20)$$

burada Q_+ və Q_- kation və anionların daşıdığı yükün miq-darıdır.

Bu tənlikdən $t_+ + t_- = 1$ alınır. Ümumiyyətlə, yükdaşıyıcılarının sayından asılı olmayıaraq

$$t_i = \frac{Q_i}{Q}; \quad \sum t_i = 1 \quad (5.1.21)$$

(5.1. 2) tənliyində $Q = I\tau$ (τ -zamandır) olduğunu nəzərə alsaq, onda

$$Q_+ = \alpha F v_+ z_+ u_+ \frac{Esc_m}{l} \tau$$

$$Q_- = \alpha F v_- |z_-| u_- \frac{Esc_m}{l} \tau$$

Axırıncı ifadələri (5.1.20) tənliyində yerinə qoyub, elektroneytrallıq şərtinə görə $v_+ z_+ = v_- |z_-|$ olduğunu nəzərə alsaq aşağıdakı ifadələri alarıq:

$$t_+ = \frac{u_+}{u_+ + u_-}; \quad t_- = \frac{u_-}{u_+ + u_-} \quad (5.1.22)$$

Bu tənliklərdən görünündüyü kimi, hərəkilikləri böyük olan ionlar yükün daha çox hissəsini daşıyırlar.

Ancaq, bu məhlulun elektroneytrallığının pozulmasına deil, katod və anod ətrafında elektrolitin qatılığının müxtəlif cür dəyişməsinə səbəb olur.

İonların köçürülmə ədədi ilə ionların elektrik keçiriciliyi ($\lambda_i = F|z_i|u_i$) arasında əlaqə belədir:

$$\frac{\lambda_+}{\lambda_-} = \frac{Fz_+u_+}{F|z_-|u_-} = \frac{z_+u_+}{|z_-|u_-} = \frac{z_+t_+}{|z_-|t_-} \quad (5.1.23)$$

İonun ekvivalent elektrik keçiriciliyi ($\lambda_i^* = Fu_i$) üçün

$$\frac{\lambda_i^*}{\lambda_i^*} = \frac{u_+}{u_-} = \frac{t_+}{t_-}$$

Qüvvətli elektrolitlər üçün $\Lambda = \nu_+\lambda_+ + \nu_-\lambda_-$ olduğundan

$$\nu_+\lambda_+ = t_+\Lambda \quad \text{və} \quad \nu_-\lambda_- = t_-\Lambda \quad (5.1.24)$$

Ekvivalent elektrik keçiriciləri üçün

$$\lambda_+^* = t_+\Lambda^* \quad \text{və} \quad \lambda_-^* = t_-\Lambda^*$$

Zəif elektrolitlər üçün bu ifadələr aşağıdakı şəklə düşür:

$$\alpha\nu_i\lambda_i = t_i\Lambda \quad \text{və} \quad \alpha\lambda_i^* = t_i\Lambda$$

İonların köçürülmə ədədi izolə olunmuş ionu deyil, verilmiş elektrolitdə olan ionu xarakterizə edir. Ona görə də eyni bir ionun müxtəlif elektrolitlərdə köçürülmə ədədləri müxtəlif olacaqdır. İonların köçürülmə ədədi elektrolitin növündən başqa, həmçinin elektrolitin qatılığından da asılıdır. Təcrubi nəticələrə əsasən aşağıdakı qaydaları müəyyən etmək olar: 1) əgər köçürülmə ədədi $t_i \approx 0,5$ olarsa, onda qatılıqdan çox zəif asılıdır; 2) əgər köçürülmə ədədi $t_i < 0,5$, onda qatılıq artdıqca köçürülmə ədədi

kicilir; 3) eger $t_i > 0,5$, onda qatliq artdiqca kocjurulme ededi artir.

Qeyd edek ki, kocjurulmə ededinin qatliqdan asili olaraq deyişməsi elektrik keciciliyinin qatliqdan asili olaraq deyişməsindən zəif olur. 0,2 mol/l qatliqlardan aşağıda kocjurulmə ededinin qatliqdan asılılığı çox zəif olur. Qati məhlulda ionun kocjurulmə ededi mənfi kəmiyyət və ya vahiddən böyük ola bilər. Bu, adətən ionun mürəkkəb komplekslər əmələ gətirməsi ilə izah olunur. Məs, kalium-sianid artıqlığında götürülmüş gümüş-sianid məhlulunda gümüşün kocjurulmə ededi mənfidir. Bu məhlulda gümüş kompleks anionun tərkibinə daxildir və elektrik sahəsi təsirindən anoda doğru hərəkət edir.

Kocjurulmə ededini qatlıığa nəzərən temperatur daha güclü təsir göstərir. Temperatur artdıqca ionların hərəkilikləri də artır, ancaq bu artım müxtəlif ionlar üçün müxtəlif olur. Ona görə də kocjurulmə ededi temperaturdan asılı olur. Təcrubi məlumatlara əsasən aşağıdakı nəticələrə gəlmək olar: temperatur artdıqca ionların kocjurulmə edədləri bərabərləşirlər. Yəni, $t_i > 0,5$ olarsa, temperatur artdıqca azalır; $t_i < 0,5$ olarsa, temperatur artdıqca artır; $t_i \approx 0,5$ olarsa, temperaturdan çox zəif asılıdır. Ancaq, nəzərə almaq lazımdır ki, bu nəticələr ümumi xarakter daşıyır və onlardan kənaraçixmalar mümkündür.

Kocjurulmə ededini müxtəlif üsullarla təyin edirlər: Hittorf üsulu ilə, hərəkət edən sərhəd üsulu ilə və kocjurulmə olan qatlıq dövrlərinin köməyi ilə (II hissədə baxılacaq).

Hittorf üsulunda elektroliz zamanı katod və anod ətrafında elektrolitin qatlıığının deyişməsinə görə ionların kocjurulmə ededini təyin edirlər. Bildiyimiz kimi, elektrik sahəsində kation və anionların hərəkət sürətinin müxtəlif olması onların müxtəlif miqdarda elektrik yükü keçirməsinə səbəb olur. Bu, məhlulun elektroneytrallığının pozulması ilə deyil, katod və anod ətrafında elektrolitin qatlıığının müxtəlif cür deyişməsi ilə nəticələnir. İonların kocjurulmə edədi ilə katod və anod ətrafında elektrolitin qatlıığının deyişməsi arasında əlaqəni müəyyən etmək üçün elektroliz prosesinin material balansını tərtib etmək lazımdır. Şəkil 5.3-

də xlorid turşusu məhlulunun elektroliz sxemi verilmişdir. Elektrodlar inert metaldan (Pt) hazırlanmışdır. Elektrodlar arası fəza iki məsaməli diafraqma vasitəsilə üç hissəyə bölünmüştür: katod, orta və anod bölmələri. Əgər məhluldan 1 faradey yük keçərsə, onda Faradey qanununa görə elektrodlarda 1 mol H^+ və 1 mol Cl^- ionları yüksüzləşəcəkdir:



Bu zaman məhlulda t_+ mol H^+ kationu anod bölməsindən katod bölməsinə və t_- mol Cl^- anionu katod bölməsindən anod bölməsinə keçir. Kationlar məhlulun verilmiş en kəsiyindən anoddan katoda doğru t_+F yükü, anionlar isə əks istiqamətdə t_-F yükü keçirirlər. Kation və anionlar birlikdə elektrolit məhlulunun en kəsiyindən $t_+F + t_-F = 1F$ kulon elektrik yükü keçirirlər.


H^+ və Cl^- ionlarının material balansını tərtib edək. Məhluldan 1F yük keçdikdə katod bölməsində elektroliz nəticəsində H^+ ionlarının miqdarı 1 mol azalır. Orta bölmədən katod bölməsinə t_+ mol H^+ ionu daxil olur, katod bölməsindən orta bölməyə t_- mol Cl^- ionu keçir. Beləliklə, katod bölməsində H^+ və Cl^- ionlarının material balansını alıraq:

$$-1H^+ + t_+H^+ - t_-Cl^- = -(1 - t_+)H^+ - t_-Cl^-$$

(5.1.21) ifadəsini nəzərə alsaq, alıraq

$$-t_-H^+ - t_-Cl^- = -t_-HCl$$

Beləliklə, elektrolizerdən 1F elektrik yükü keçdikdə katod bölməsində HCl -un miqdarı t_- mol azalır.



Şəkil 5.3 H^+ və Cl^- ionlarının köçürülmə ədədini təyin etmək üçün HCl məhlulunun elektroliz sxemi

Elektrolizerdən 1F yük keçdikdə anod bölməsində Cl^- ionlarının miqdarı elektroliz nəticəsində 1 mol azalır. Orta bölmədən anod bölməsinə t_- mol Cl^- ionu daxil olur. Anod bölməsindən orta bölməyə t_+ mol H^+ ionu keçir. Nəticədə anod bölməsində H^+ və Cl^- ionlarının material balansını alırıq:

$$-t_+H^+ - 1Cl^- + t_-Cl^- = -t_+H^+ - (1 - t_-)Cl^- = \\ = -t_+H^+ - t_+Cl^- = -t_+HCl$$

Material balansından göründüyü kimi, elektrolizerdən 1F elektrik yükü keçdikdə anod bölməsində HCl -un miqdarı t_+ mol azalır.

Orta bölmədə HCl -un miqdarı dəyişmir. Çünkü, orta bölməyə daxil olan və orta bölmədən çıxan H^+ və Cl^- ionlarının miqdarları bərabərdir:


$$-t_+H^+ + t_+H^+ + t_-Cl^- - t_-Cl^- = 0$$

Əgər elektrolizerdən Q kulon elektrik yükü keçdikdə katod bölməsində HCl -un miqdarı Δn_k mol, anod bölməsində Δn_a mol azalarsa, onda aşağıdakı münasibətlər doğru olar:

$$t_- = \frac{F\Delta n_k}{Q}; t_+ = \frac{F\Delta n_a}{Q}; \frac{t_-}{t_+} = \frac{\Delta n_k}{\Delta n_a}; \quad (5.1.25)$$

(5.1.25) tənliyi elektrodlar inert material olduqda (həll olmayan olduqda) doğrudur.

Elektrodlar inert material olmadıqda bəzən yalnız bir ionun köçürülmə ədədini bu üsulla təyin etmək olur. Məs., elektrodlar mis olduqda $CuSO_4$ məhlulunun elektrolizi zamanı katodda Cu^{2+} ionu yüksüzləşir:



Anodda misin həll olması baş verir:



Bu elektrolitdən 1F elektrik yükü keçdikdə anoddan anod bölməsinə $\frac{1}{2}$ mol Cu^{2+} ionu keçir. Katod bölməsində $\frac{1}{2}$ mol Cu^{2+} ionu yüksüzləşir, yəni Cu^{2+} ionlarının miqdarı elektroliz nəticəsində $\frac{1}{2}$ mol azalır. Cu^{2+} və SO_4^{2-} ionlarının köçürülməsi-

ni nəzərə alsaq, katod və anod bölmələrində Cu^{2+} və SO_4^{2-} ionlarının material balansı aşağıdakı kimi olar:

katod bölməsində

$$\begin{aligned} -\frac{1}{2}Cu^{2+} + t_+ \frac{1}{2}Cu^{2+} - t_- \frac{1}{2}SO_4^{2-} &= \\ = -t_- \frac{1}{2}Cu^{2+} - t_- \frac{1}{2}SO_4^{2-} &= -t_- \frac{1}{2}CuSO_4 \end{aligned}$$

anod bölməsində

$$\begin{aligned} \frac{1}{2}Cu^{2+} - t_+ \frac{1}{2}Cu^{2+} + t_- \frac{1}{2}SO_4^{2-} &= \\ = t_- \frac{1}{2}Cu^{2+} + t_- \frac{1}{2}SO_4^{2-} &= t_- \frac{1}{2}CuSO_4 \end{aligned}$$

Beləliklə, $CuSO_4$ -un miqdarı katod bölməsində $\frac{1}{2}t_-$

mol (1ekv) azalır, anod bölməsində $\frac{1}{2}t_-$ mol (1ekv) artır.

Bu halda (5.1.25) tənliyi əvəzinə aşağıdakı ifadəni alarıq:

$$t_- = \frac{F\Delta n_k}{2Q} = \frac{F\Delta n_a}{2Q} \quad (5.1.26)$$

burada $\Delta n_k = \Delta n_a$; Δn_k - katod bölməsində elektrolit miq-darının azalması (mol); Δn_a - anod bölməsində elektrolitin miqdarının (mol) artmasıdır.

Hittorf üsulunu uğurla tətbiq etmək üçün elə etmək lazımdır ki, elektrolizerdən elektrik cərəyanı keçidikdə elektrod-məhlul sərhədində əlavə proseslər (məs., həllədici molekulunun elektrolizə uğraması) baş verməsin. Bundan başqa elektrik cərəyanının elektrolizerdən keçmə müddəti çox uzun olmamalıdır. Əks halda məsaməli diafraqmadan diffuziya nəticəsində elektrolit qatılığının bərabərləşməsi baş verir.

Hittorf üsulu ilə təyin olunan köçürülmə ədədləri həqiqi deyil, çünki bu üsul ionların solvatlaşmasını nəzərə almır. Ona görə də Hittorf üsulu ilə təyin olunan köçürülmə ədədləri zahiri köçürülmə ədədləri adlanırlar.

Aydındır ki, Hittorf üsulunda elektrolit miqdarının dəyişməsi (Δn) təcrübə aparıldığda qatılığın dəyişməsinə görə tapılır. Qatılığın dəyişməsi isə daşınan kation və anionların miqdardından başqa, həmçinin bu ion tərəfindən solvat təbəqəsi şəklində daşınan həllədici molekullarının miqdardından asılıdır.

Müxtəlif növ ionların solvat təbəqələrində olan həllədici molekullarının sayı müxtəlifdir və elektroddə ion yüksüzləşdikdə solvat təbəqəsi sərbəstləşir. Buna həllədici molekullarının elektrodlara doğru daşınması kimi də baxmaq olar və bu da qatılığın dəyişməsinə təsir göstərir. Həllədici molekullarının daşınmasını elektrolit məhluluna ionlara dissosiasiya etməyən maddə (məs. saxaroza) əlavə etməklə sübut etmək olar. Əgər elektroliz nəticəsində həllədici molekullarının daşınması baş verməsəydi, onda

katod və anod bölmələrində əlavə olunan qeyri-elektrolitin qatılığı dəyişməməlidir. Ancaq, təcrübə göstərir ki, katod və anod bölmələrində qeyri-elektrolitin qatılığı dəyişir. Bu, həllədicinin daşınmasını göstərir.

Əgər kation və anionun solvat təbəqəsindəki su molekullarının sayı n_+ və n_- olarsa, onda elektrolizerdən 1 faradey elektrik yükü keçdikdə katod bölməsində suyun mol sayı

$$y = \tau_+ n_+ - \tau_- n_-$$

qədər dəyişir. Burada τ_+ və τ_- həqiqi köcürülmə ədədləridir. Anod bölməsində suyun mol sayının dəyişməsi $\tau_- n_- - \tau_+ n_+ = -y$ olur.

Yəni, katod bölməsində suyun mol sayı nə qədər artırsa, anod bölməsində o qədər azalır və əksinə. Əgər kationlar güclü hidratlaşırsa, onda $y > 0$ və katod bölməsində suyun mol sayı artır. Əgər anionlar güclü hidratlaşırsa, onda $y < 0$ və anod bölməsində suyun mol sayı artır.

Həqiqi (τ) və zahiri (t) köcürülmə ədədləri arasında əlaqə belədir:

$$\tau_+ = t_+ + \frac{x_2}{x_1} y; \quad \tau_- = t_- - \frac{x_2}{x_1} y; \quad (5.1.27)$$

Burada x_2 və x_1 ilkin məhlulda elektrolitin və suyun mol sayıdır.

Əgər su anodda toplanırsa, onda $y < 0$; $\tau_+ < t_+$ və $\tau_- > t_-$.

Əgər su katodda toplanırsa, onda

$$y > 0; \tau_+ > t_+ \text{ və } \tau_- < t_-$$

$\frac{x_2}{x_1}$ kiçik olduğundan duru məhlullarda τ və t arasındaki fərq qatı məhlullara nəzərən daha az olur.

Qeyd etmək lazımdır ki, y kəmiyyətinin qiymətini müəyyən etmək çox çətindir. Ona görə də praktikada Hittorf

üsulu ilə tapılmış köçürülmə ədədlərinin qiymətlərinə düzəlişlər etmirlər. Xüsusən də nəzərə almaq lazımdır ki, eksər elektrokimyəvi proseslərin getmə şəraitini müəyyən etmək üçün məhz həqiqi deyil, zahiri köçürülmə ədədlərinin qiymətlərini bilmək vacibdir.

Hərəkət edən sərhəd üsulu ilə köçürülmə ədədini təyin etmək üçün tədqiq olunan və köməkçi (indikator) məhlullar arasındakı ayrılma sərhəddinin sabit elektrik cərəyanı təsirindən yerdəyişməsi müşahidə olunur. Bu üsulda dəqiq nəticələr almaq üçün ayrılma sərhəddi aydın olmalıdır. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: a) Əgər kationun köçürülmə ədədi öyrənilərsə, onda hər iki elektrolitin anionu eyni olmalıdır və əksinə; b) köməkçi məhlulun elektrik keçiriciliyi tədqiq olunan məhlulun elektrik keçiriciliyindən az olmalıdır; c) sıxlığı az olan məhlul yuxarıda yerləşdirilməlidir; d) hər iki məhlulun qatılığı müəyyən nisbətdə olmalıdır.


Məhlullardan biri rəngli olduqda iki məhlul arasındaki sərhəd daha aydın müəyyənləşir. Hər iki məhlul rəngsiz olub, sıxlıqlarına görə fərqləndikdə onlar arasındaki sərhəd şüasındırma əmsallarının fərqliliyinə görə müəyyənləşir.

Məhlulların qatılıqları nisbətini müəyyən etmək üçün şəkil 5.4-ə baxaq. Əvvəlcə tədqiq olunan elektrolit MA köməkçi NA elektrolitindən pq xəttində aydın sərhədlə ayrıılır. Məhluldan x faradey elektrik yükü keçdikdə ayrılma sərhəddi rs xəttinə yerini dəyişir. Bu zaman ayrılma sərhəddi tam aydın olmalıdır. Uyğun olaraq pq və rs xətləri arasında qalan V həcmində MA elektroliti M^+ ionlarının miqdarı $t_{M^+}x$ mol olur. M^+ ionlarının bu miqdari əvvəlcə V həcmi tutduğundan $t_{M^+}x = c_1V$ olur ($c_1 - MA$ elektrolitinin qatılığıdır). Analoji olaraq pq müstəvisindən daşınan N^+ ionlarının miqdarı $t_{N^+}x$ mol və $t_{N^+}x = c_2V$ olur ($c_2 - NA$ elektrolitinin qatılığıdır). Bu tənlikləri bir-birinə bölsək, alarıq

$$\frac{c_2}{c_1} = \frac{t_{N^+}}{t_{M^+}} \quad (5.1.28)$$

Bu tənlikdən göründüyü kimi, elektrik keçiriciliyi və köçürülmə ədədi kiçik olan köməkçi ion daha az qatılıqda götürülməlidir.

(5.1.28) şərtini ödəmək üçün aydındır ki, tədqiq olunan ionun köçürülmə ədədinin təqribi qiyməti əvvəlcədən məlum olmalıdır. Müəyyən edilmişdir ki, (5.1.28) şərti 10% dəqiqliklə ödəndikdə ayrıılma sərhəddi aydın olur. Bunun səbəbi odur ki, köməkçi elektrodun elektrik keçiriciliyi kiçik olduğundan ayrıılma sərhəddindən aşağıda (köməkçi məhlulda) potensial qradiyenti ayrıılma sərhədindən yuxarıda (tədqiq olunan məhluldakı) potensial qradiyentindən böyük olur. Buna görə də ayrıılma sərhəddindən aşağıda olan istənilən M^+ ionu sürətlənəcək, ayrıılma sərhəddindən yuxarıda olan istənilən N^+ ionu yavaşıyaqcaqdır.



Şəkil 5.4. Köçürülmə ədədinin hərəkət edən sərhəd üsulu ilə təyini.

Hərəkət edən sərhəd üsulunda M^+ ionunun köçürülmə ədədi $t_{M^+}x = c_1V$ tənliyindən tapılır. τ saniyə ərzində dövrədən I

amper sabit cərəyan keçərsə, dövrədən keçən yükün miqdarı $x = I\tau/F$ faradey olduğundan

$$t_+ = \frac{c_1 VF}{I\tau} \quad (5.1.29)$$

olur. Qeyd edək ki, bu üsulda tədqiq olunan və köməkçi məhlul anlayışları nisbidir. (5.1.29) tənliyində N^+ ionlarının qatılığını yazmaqla bu ionun köçürülmə ədədini hesablamaq olar.


Hərəkət edən sərhəd və Hittorf üsulu ilə müəyyən edilən köçürülmə ədədləri bir-biri ilə yaxşı uyğunlaşırlar.

§ 5.1.7 Konduktometriya

Elektrik keçiriliciyini ölçmə üsulu, başqa sözlə konduktometriya, elektrolit məhlullarının xassələrini öyrənməyin geniş yayılmış üsullarından biridir. Konduktometriya elektrolit məhlullarının xassələrini istənilən həllədicidə, geniş temperatur, təzyiq və qatılıq intervalında öyrənməyə imkan verir. Aşağıdakı tələblərə əməl etdikdə məhlulların müqavimətini 0,01% dəqiqliklə ölçmək mümkündür: a) temperaturu dəqiq tənzimləmək; b) elektrodların polyarlaşmasını aradan qaldırmaq; c) dəqiq ölçmə cihazlarından istifadə etmək.

Birinci növ naqillerdə olduğu kimi məhlulların müqavimətini körpü üsulu ilə ölçürler. Ölçməni həm sabit, həm də dəyişən cərəyan vasitəsilə aparmaq olar. Sabit cərəyanda ölçmə metodikası nisbətən sadədir, yalnız o sistemlərdə tətbiq etmək olur ki, həmin sistem üçün uyğun polyarlaşmayan elektrodlar seçmək mümkün olsun. Bu, elektrodların hər ikisi məhluldakı ionların birinə görə döner olduqda mümkündür. Çox az miqdarda məhlullar üçün yalnız bir iona görə döner elektrodlar seçmək mümkündür. Bu səbəbdən praktikada dəyişən cərəyanda ölçmə metodikası geniş istifadə olunur. Bu halda tutum və induksiya effektlərini kompensasiya etmək və ya nəzərə almaq kimi çətinliklər ortaya çıxır.

Məhlulların müqavimətini ölçmək üçün körpüler. Ölçmələr üçün adətən Uitston körpüsündən istsfadə edirlər. Şəkil 5.5-də sabit cərəyanda işləyən Uitston körpüsünün sxemi verilmişdir. Burada R_1 naməlum müqavimətdir. R_2 müqavimətini dəyişməklə elə müqavimət seçilir ki, G galvanometrindən cərəyan axmasın. Bu, A və B nöqtələrinin potensialları bir-birinə bərabər olduqda mümkündür və bu halda $R_1 / R_2 = R_3 / R_4$ bərabərliyi ödənilir.




Şekil 5.5. Sabit cərəyanda elektrik keçiriciliyini ölçmək üçün körpünün sxemi

Bu bərabərlikdən R_1 müqavimətini təyin etmək olar. Əgər $R_3 = R_4$ olarsa, onda $R_1 = R_2$ olur.

Dəyişən cərəyan körpüsü (şəkil 5.6) dəyişən sinusoidal gərginlik generatoru və elektron sıfır-indikatoru (osilloqraf) ilə təchiz olunmuşdur. Dəyişən cərəyan dövrələrində ölçmələrin mürəkkəbliyi onunla əlaqədardır ki, bu dövrələrdə aktiv (omik) müqavimətdən başqa həmişə reaktiv (tutum və induktiv*) müqavimətləri mövcuddur. Buna görə də körpünü tam balanslaşdırmaq üçün yalnız aktiv müqaviməti deyil, həmçinin reaktiv müqaviməti də kompensasiya etmək lazımdır. Induktiv müqaviməti minimuma endirmək üçün konduktometrik ölçmələrdə xüsusi induktivsiz mağazalardan istifadə etmək, birləşdirici naqilləri mümkün qədər qısa götürmək lazımdır. Elektrokimyəvi qab həmişə aşağıdakı üç toplanandan ibarət tutuma malikdir: a) elektrodların səthindəki

* İkinci növ naqillər üçün induktiv müqavimət xarakter deyildir.

ikiqat elektrik təbəqələrinin tutumu ; b) elektrokimyəvi qab və onu əhatə edən termostat arasında tutum ; termostatda su əvəzinə yüngül yağı götürməklə bu tutumu azaltmaq olar ; c) qabdakı məhlul ilə elektrodlara gələn naqillər arasında tutum ; bu tutumu azaltmaq üçün naqillər arasındaki məsafəni artırmaq lazımdır.



Şəkil 5.6. Elektrik keçiriciliyini dəqiq ölçmək üçün körpü. R_1, R_2 (1kΩ) və R_3 minimal tutuma malik müqavimətlərdir; C_3 dəyişən hava kondensatoru; S_1 və S_2 elektrik açarlarıdır; dəyişən R_g müqaviməti və C_g kondensatoruna malik yerlə birləşdirmə sistemi mənbənin tezlik xətalarını və indiqatorun küyünü aradan qaldırmaq üçündür.

Dəyişən cərəyan körpüsündə sıfır-indikator kimi şüa borulu cihazların tətbiqi elektrokimyəvi qabın tam müqavimətinin impedansının həm aktiv, həm də reaktiv təşkiledicisini təyin etməyə imkan verir. (İmpedans elektrik dövrəsinin və ya elektrokimyəvi dövrənin dəyişən cərəyan müqavimətidir. İmpedans yalnız aktiv müqavimət üçün həqiqi kəmiyyətdir: $Z = R \cdot C$ tutumuna

malik kondensatorun impedansı $Z = 1/i\omega C$, burada ω - dəyişən cərəyanın bucaq tezliyi, $i = \sqrt{-1}$; bu, cərəyanla gərginlik arasında 90° faza sürüşməsinə gətirir. L təmiz induktivliyi $Z = i\omega L$ impedansına malikdir. Göründüyü kimi, ümumi halda impedans kompleks kəmiyyətdir və iki impedansın bərabərliyi həm onların həqiqi, həm də xeyali hissələrinin bərabərliyini tələb edir.)

R_3 və C_3 (şəkil 5.6) dəyişdirilməklə körpü balanslaşdırılır. Bu şərtə indikatorda siqnalın olmaması cavab verir. Bu halda A və B nöqtələrində potensiallar amplituda görə bərabər olub, fazaya görə üst-üstə düşürlər və $Z_x/Z_3 = Z_1/Z_2$ münasibəti ödənilir.

Adətən parazit əlaqələri (cərəyanları) aradan qaldırmaq üçün ölçmə qurğusunun elementlərini mümkün qədər simmetrik yerləşdirirlər. Məs: körpünün qollarının R_1 və R_2 müqavimətləri eyni götürülür. Ona görə də körpünün müqaviməti və tutumu balanslaşdırıldıqda elektrokimyəvi qabın müqaviməti ədədi qiymətcə R_3 müqavimətinə bərabər olur. Körpüdə köməkçi budaqlanmalar ölçmələrin dəqiqliyini artırmağa xidmət edir. Onlar haqqında məlumatları uyğun ədəbiyyatlarda tapmaq olar.


Praktikada bəzi hallarda məhlulların elektrik keçiriciliyini ölçərkən ikiqat elektrik təbəqəsinin aktiv və tutum müqavimətlərini nəzərə almırlar. Bu, aşağıdakı hallarda mümkündür. Bildiyimiz kimi, kondensatorun tutum müqaviməti dəyişən cərəyanın tezliyi və kondensatorun tutumu hasili ilə tərs mütənasibdir. Həmçinin, kondensatorun tutumu onun səthinin sahəsi ilə düz mütənasibdir. Digər tərəfdən omik müqavimət səthin sahəsi ilə tərs mütənasibdir. Buradan görünür ki, ikiqat elektrik təbəqəsinin müqavimetini praktiki olaraq sıfıra endirmək üçün dəyişən cərəyan yüksək tezliyə, elektrodlar böyük səthə malik olmalıdır. Bunun üçün, adətən, ölçmələri 1000-2500 Hs tezliklərində aparırlar,

elektrodların səthini platin qarası ilə örtməklə onların səthlərinin sahələrini böyüdürlər.

Öyrənilən məhlulların müqaviməti 50-100 Om olan konduktometrik qabların tətbiqi yaxşı nəticələr verir. Elektrodların səthini yaxşı platinləşdirdikdə elektrodların sahəsi $\frac{50}{R} - \frac{100}{R} (sm^2)$ intervalında olduqda daha yaxşı nəticələr alınır. (R - məhlulun müqavimətidir, Om).

Elektrik keçiriciliyini ölçmək üçün istifadə olunan konduktometrik qablar ölçmənin məqsədindən asılı olaraq müxtəlif formaya malik olurlar (şəkil 5.7.) Elektrodların polyarizasiyasını aradan qaldırmaq və onların tutumunun impedansa təsirini azaltmaq üçün elektrodlar platin qarası ilə örtülür. Elektrik keçiriciliyi az olan məhlullarda elektrodlar bir-birinə yaxın, elektrik keçitriciliyi yüksək olan məhlullarda elektrodlar bir-birindən uzaq məsafədə yerləşdirilir¹.


¹ Elektrik keçiriciliyini ölçmək üçün qablar kimyəvi davamlı şüşələrdən, daha dəqiq ölçmələr üçün kvarsdan hazırlanır.



Şəkil 5.7. Konduktometrik qabların bəzi konstruksiyaları

Elektrolit məhlulunun müqaviməti R metal naqillərdə olduğu kimi $R = \frac{1}{\alpha} \frac{l}{s}$ tənliyi ilə müəyyənləşir.

Burada α -məhlulun xüsusi elektrik keçiriciliyi; l -elektrodlar arası məsafə; s - elektrodun sahəsidir. Elektrolit məhlullarının müqaviməti həmçinin elektrodların formasından və qarsılıqlı yerləşməsindən, qabda məhlulun həcmindən asılıdır. Bu, elektrik sahəsində qüvvə xətlərinin paylanması ilə (Şəkil 5.8) şərtlənir ki, nəticədə elektrik cərəyanı nəinki elektrodların bir-birinə yönəlmış səthlərindən, həmçinin onların arxa tərəflərinin müəyyən hissəsindən də keçir.



Şəkil 5.8. Elektrodlar arasında elektrik sahəsində qüvvə xətlərinin paylanması

Ona görə də elektrolit məhlulları üçün

$$R = \beta \frac{l}{\alpha s}$$

olur. β - qabın quruluşundan asılı olan əmsaldır.

Əgər ölçmə müddətində β, l və s sabit qalarsa, onda

$$\alpha = \frac{K}{R} \text{ olur.}$$

K - qabın sabiti adlanır.

Kəmiyyətini xüsusi elektrik keçiriciliyi məlum olan elektrolit məhlulu ilə doldurulmuş qabın müqavimətini ölçməklə təyin edirlər. Bu məqsəd üçün adətən kalium-xlorid məhlullarından istifadə edirlər (cədvəl 5.2). Bu məhlullar yüksək təmizliyə malik kalium-xloriddən və yaxşı təmizlənmiş sudan yüksək dəqiqliklə hazırlanır. Konduktometrik suyun xüsusi elektrik keçiriciliyi $10^{-4}\text{Om}^{-1}\cdot\text{sm}^{-1}$ yaxınlığında olmalıdır (Belə təmizlik dərəcəsini əldə etmək çox çətindir).

Cədvəl 5.2.

Standartkalium-xlorid məhlullarının xüsusi elektrik keçiriciliyi

C, (18°C)	mol/l	α , $\text{Om}^{-1}\cdot\text{sm}^{-1}$		
		0°C	18°C	25°C
1		0,06520	0,09788	0,11139
0,1		0,007141	0,011172	0,012862
0,01		0,0007740	0,0012211	0,0014094


Duru məhlullarda elektrolitin özünün elektrik keçiriciliyini müəyyən etmək üçün məhlulun elektrik keçiriciliyindən suyun elektrik keçiriciliyini çıxməq lazımdır. Ancaq bu zaman hər iki elektrik keçiriciliyinin additivliyini qəbul etmək ionların hidratlaşması səbəbindən çox da dəqiq deyildir. Beləliklə, elektrolitin elektrik keçiriciliyi müəyyən xətaya malik olur ki, bu xətanın qiyməti elektrolitin qatılığından asılı olur. Konduktometrik qabın sabitinin standart məhlulun qatılığından (zəif də olsa) asılılığı bu xəta ilə şərtlənir. Bu xətanı mümkün qədər aradan qaldırmaq üçün konduktometrik qabın sabitini tapmaq üçün istifadə olunan standart məhlulun qatılığı elektrik keçiriciliyi öyrənilən məhlulun qatılığına yaxın olmalıdır.

Konduktometrik titrləmə. Bir çox hallarda məhlulların elektrik keçiriciliyi miqdarı analizdə indikator rolunu oynayır. Məs., məhlulda verilmiş ionların miqdarını bu məhlula uyğun titrant əlavə etdikdə elektrik keçiriciliyinin dəyişməsinə əsasən müəyyən etmək olar. Çünkü, məhlulun elektrik keçiriciliyi qatılıqla mütənasibidir və titrant əlavə etdikdə xətti dəyişir. Ekvivalent nöqtəsində elektrik keçiriciliyini təmin edən ionların təbiəti, bəzən də onların miqdarı kəskin dəyişdiyindən bu nöqtədə qırılma müşahidə olunur. Belə analiz üsulu konduktometrik titrləmə adlanır.

Konduktometrik titrləmə adı titrləmə üsulları ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Bu üstünlülər aşağıdakılardır: bulantılı və rəngli məhlullarla işləmək olur; adətən yüksək dəqiqliyə malik olur; elə reaksiyalardan istifadə etmək mümkündür ki, onlar üçün rəngli indikatorlar mövcud deyil və s.

Konduktometrik titrləmədən yalnız sırf analitik məqsədlər üçün deyil, həmçinin müxtəlif fiziki-kimyəvi parametrləri tədqiq etmək üçün də istifadə oluna biler.

Konduktometrik titrləməyə aid bir neçə nümunəyə baxaq. Sadə nümunə kimi, qüvvətli turşunun qüvvətli əsasla titrlənməsini göstərmək olar. Bu zaman çox hərəki hidrogen ionları titrantın daha az hərəki olan kationları ilə əvəz olunur. Nəticədə ekvivalent nöqtəsinə yaxınlaşdıqca məhlulun elektrik keçiriciliyi azalır. Ekvivalent nöqtəsindən sonra elektrik keçiriciliyi artır, çünkü, titrant kationlarından başqa məhlulda hidroksid anionlarının da miqdarı artır. Titrləmə zamanı məhlulun elektrik keçiriciliyinin dəyişməsi sxematik olaraq şək. 5.9-da verilmişdir. Bu və ya sonrakı şəkillərdə qrafiklər qurularkən ionların elektrik keçiriciliyinə additiv kəmiyyət kimi baxılmış və suyun dissosiasiyası nəticəsində hidrogen və hidroksil ionlarının əmələ gəlməsi nəzərə alınmamışdır. Həqiqətdə əyridə ekvivalent nöqtəsi yaxınlığında kecid səlis olur. Ekvivalent nöqtəsinin yerini konduktometrik əyrinin hər iki düz xətti hissələrini kəsişənə qədər ekstrapolyasiya etməklə tapırlar. Konduktometrik titrləmədə yalnız ekvivalent nöqtəsini tapmaq tələb olunduğuundan konduktometrik qabı dərəcələməyə ehtiyac yoxdur və ordinat oxunda elektrik keçiriciliyinin ölçülən qiymətini yazmaq olar. Titrləmə zamanı məhlulun həcmi çox geniş dəyişməlidir, ona görə də titrantın qatılığı mümkün qədər böyük olmalıdır.



Şəkil 5.9. HA turşusunun BOH esası ilə konduktometrik titrlemə əyrisinin sxematik təsviri. Qırıq xətlər ionların elektrik keçiriciliyinə verdiyi payı; bütöv xətt məhlulun ümumi elektrik keçiriciliyini (bu payların cəmidir) göstərir.

Zəif turşunu (məs. sirkə) qüvvəti əsasla titrlədikdə hidrogen ionlarının azalması nəticəsində əvvəlcə elektrik keçiriciliyi azalır. Sonra əmələ gələn duzun (onun qatılığı titrlemə nəticəsində artır) elektrik keçiriciliyi öz təsirini göstərir və artma müşahidə olunur. Ekvivalent nöqtəsindən sonra qələvi artıq qaldığından elektrik keçiriciliyinin artımı daha sürətli olur (Şəkil 5.10-da 2 və 4 kəsiklərindən ibarət əyri). 3 və 4 kəsiklərinin kombinasiyası çox zəif turşunun (məs. borat, fenol) qüvvəti əsasla titrlemə əyrisini göstərir. Bu halda ilk andan elektrik keçiriciliyi praktiki olaraq alınan duzun elektrik keçiriciliyi ilə müəyyənləşir. Duzun elektrik keçiriciliyi turşu anionu və titrant kationunun elektrik keçiricikləri cəminə bərabərdir. İki dissosiasiya sabiti bir-birindən xeyli fərq-lənən ikiəsaslı turşunu titrlədikdə titrlemə əyrisində iki qırılma müşahidə olunur ki, onlar neytrallaşmanın iki mərhələsinə uyğun gəlirlər. Asidometrik titrlemə əyrləri analoji formaya malik olur-


lar, ancaq onların meylliyi ekvivalent nöqtəsinə qədər kiçik, sonra böyük olur ($\lambda_{H^+}^0 > \lambda_{OH^-}^0$).

Zəif turşuları titrlədikdə elektrik keçiriciliyinin dəyişməsi alınan duzun hidrolizi nəticəsində mürəkkəbleşir. Bunun nəticəsində OH⁻ ionları artıq ekvivalent nöqtəsinə qədər öz təsirlərini göstərirler və ekvivalent nöqtəsi ətrafında xətt ilik pozulur. Bu halda da ekvivalent nöqtəsi ekstrapolyasiya ilə tapılır. Bu halda dəqiqliyin əvvəlki haldakı kimi olması üçün xətti hissədə nöqtələrin sayı xeyli çox olmalıdır.

Titrləmə əyrilərində xətlərin meyliklərinin qiyməti və işarəsi titrlənəcək maddənin, titrantın və titrləmə məhsullarının elektrik keçiriciliyindən asılıdır. Məs. 1 və 4 xətlərindən ibarət titrləmə əyrisi (Şəkil 5.10) titrlənəcək maddə və titrant yüksək elektrik keçiriciliyinə, titrləmə məhsulu az elektrik keçiriciliyinə malik olan hala uyğundur.

Elektrik keçiriciliyi yüksək olan maddəni titrlədikdə titrant və məhsulun elektrik keçiriciliyi az olduqda 1 və 5 xətlərindən ibarət əyrini alırıq. Əgər titrant və məhsulun elektrik keçiriciliyi çox azdırsa, onda ekvivalent nöqtəsindən sonra ümumi elektrik keçiriciliyinin azalması müşahidə oluna bilər (1 və 6 xətlərinin kombinasiyası).

Müxtəlif mübadilə reaksiyalarına-çöküntü və ya cərəyanı pis keçirən kompleks ion əmələ gələn reaksiyalara əsaslanan titrləmə zamanı yuxarıdakılara analoji əyrilər alınır. Ancaq bu halda meylik az olur və ekvivalent nöqtəsinin təyin etmək çətinləşir.



Şekil 5.10. Konduktometrik titrləmə əyrilörünün sxematik təsviri (mənə bax).

Yüksəktezlikli konduktometriya. Konduktometrik titrləmədə elektrodlar analiz olunacaq məhlulda yerləşdirilir. Bu zaman titrləmə zamanı əmələ gələn çöküntülər, məhlulda olan səthi aktiv maddələr elektrodun səthini tutaraq analizdə səhvə səbəb olabilir. Bundan başqa elektrod materialı reaksiyaya katalitik təsir göstərə bilər, aqressiv mühitlərdə ölçmələrdə elektrod mühitə davamlı materiallardan hazırlanmalıdır.

Yüksəktezlikli ($\sim 10^6$ Hs) titrləmə bu çatışmazlıqlardan xalıdır. Bu titrləmədə içərisində tədqiq olunacaq məhlul olan qab (şüşə və ya plastmasdan hazırlanır) qabın divarlarına sıx söykənən iki metallik lövhə arasında (kondensator tipli) və ya induksiya məkarası daxilində yerləşdirilir. Konduktometrik titrləmədə cərəyan şiddətinin dəyişməsi yalnız məhlulun elektrik keçiriciliyinin dəyişməsi ilə əlaqədardır. Yüksəktezlikli titrləmədə cərəyan şiddətinin dəyişməsi həmçinin məhlulun digər fiziki xassələrindən (məs., dielektrik nüfuzluğundan) asılı olur. Ona görə də yüksək-

tezlikli konduktometriyadan elektrik keçiriciliyinin təyinində istifadə olunmur. Ancaq yüksək tezlikli titrləmə nəticələrini qrafik ifadə etsək, adı konduktometrik titrləmə əyrilərinə analoji əyrilər alarıq ki, bu əyrilər uyğun ekvivalent nöqtələrində maksimum və ya minimumlara malik olurlar. Bir çox hallarda yüksəktezlikli konduktometriya digər üsullardan daha yüksək həssaslığa malik olur.

§5.2. Elektrolit məhlullarında diffuziya

§5.2.1 Molekulyar diffuziyanın əsas qanunları

Qeyd etdiyimiz kimi, diffuziyanın hərəkətverici qüvvəsi kimyəvi potensial qradientidir (əgər kimyəvi potensial yalnız x istiqamətində dəyişərsə, onda $\frac{d\mu}{dx}$). Ancaq diffuziya tənliklərində

qatılıq qradienti $\left(\frac{dc}{dx}\right)$ iştirak edir (verilmiş istiqamətdə diffuziya edən maddənin qatılıq qradientinin sıfırdan fərqli olması onun kimyəvi potensialı qradientinin sıfırdan fərqli olduğunu eks etdirir).

Əvvəlcə qeyri-elektrolitlərin diffuziyasına baxaq. Sonra göstərəcəyimiz kimi, (§5.2.2), elektrolitlərin diffuziyası daha mürəkkəb proses olub, adı diffuziya və miqrasiya proseslərinin nəticəsidir.

Diffuziya sistemin tərkibinin eyni olmaması nəticəsində baş verir və miqdari olaraq Fik qanunları ilə ifadə olunur. Fikin birinci qanununa görə, diffuziya istiqamətinə perpendikulyar müstəvidən maddə axını qatılıq qradienti $\frac{dc}{dx}$ ilə düz mütənasibdir:

$$J = -D \frac{dc}{dx}$$

Burada D- diffuziya əmsalıdır. Bu formulda mənfi işaretəsi onu göstərir ki, diffuziya prosesi qatılığın azalması tərəfə istiqamətlənmişdir. J- vahid zamanda, vahid sahədən diffuziya edən maddə miqdarıdır. Ona görə də yuxarıdakı tənliyi aşağıdakı kimi də yazmaq olar:

$$dn = -DS \frac{dc}{dx} dt \quad (5.2.1)$$

Burada $d n$ - müəyyən x oxu istiqamətində diffuziya edən maddənin miqdarı; $d t$ - diffuziya müddəti; S - x oxuna perpendikulyar olub diffuziya baş verən müstəvinin sahəsidir.

(5.2.1) tənliyindən diffuziya sürətini müəyyən etmək olar.

$$v_d = \frac{dn}{dt} = -DS \frac{dc}{dx} \quad (5.2.2)$$

Diffuziyaya aid əksər təcrübələrin analizi Fikin ikinci qanunu əsaslanır. Fikin ikinci qanunu birinci qanundan alınır və diffuziya istiqamətinə perpendikulyar müstəvidə qatılığın zaman-dan asılılığını müəyyən edir:

$$\frac{dc}{dt} = D \frac{d^2 c}{dx^2} \quad (5.2.3)$$

Diffuziya stasionar xarakter alıqda, yəni qatılıq yalnız mə-safədən asılı olaraq dəyişib, zamandan asılı olmadıqda

$$\frac{dc}{dt} = 0 \quad \text{olduğundan,} \quad \text{sonuncu} \quad \text{tənliyə} \quad \text{görə}$$

$$\frac{dc}{dx} = a = \text{const} \quad \text{olur.}$$

Sonuncu ifadəni integrallasaq $c = c_0 + ax$ alarıq. Burada c_0 $x = 0$ koordinatına uyğun qatılıqdır.

Buradan görünür ki, stasionar diffuziya zamanı diffuziya istiqamətində qatılığın dəyişməsi xətti olur və qatılıq qradientini aşağıdakı kimi hesablamamaq olar:

$$a = \frac{dc}{dx} = \frac{c - c_0}{\delta}$$

Burada δ -x-in son qiymətidir. Bu ifadəni (5.2.2) tənliy-ində nəzərə alsaq alarıq:

$$v_d = DS \frac{c_0 - c}{\delta} \quad (5.2.4)$$

Diffuziyanın hərəkətverici qüvvəsi kimyəvi potensial qradienti, diffuziyani saxlayan sürtünmə qüvvəsi olduğundan diffuziya əmsalı ilə sürtünmə əmsalı k_s arasında müəyyən əlaqə vardır. Bu əlaqə Eynşteynin tənliyi ilə müəyyənləşir:

$$D = \frac{RT}{k_s N_A} \quad (5.2.5)$$

§5.2.2. Elektrolit məhlullarında diffuziya əmsalı

Aşağıda göstərəcəyimiz kimi, elektrolit məhlullarında elektrik potensialı qradienti yaranması üçün bircə diffuziyanın olması ki-fayətdir. Qəbul edək ki, məhluldan elektrik cərəyanı axmir və konveksiya yoxdur. Elektrolit məhlulunda ion sürtünmə əmsalının (k_s) ionun sürətinə (v) hasilinin ionun yükünə elektrik sahəsinin göstərdiyi qüvvəyə bərabər olana qədər sürətlənir. Bu halda

$$k_s v = |z| e E'$$

Burada E' elektrik sahəsinin gərginliyi, z -ionun yüküdür. İonun elektrik hərəkiliyi $u = v/E'$ olduğundan ionun sürtünmə əmsalı

$$k_s = \frac{|z| e}{u} \quad (5.2.6)$$

Bu tənliyi (5.2.5) ifadəsində nəzərə alsaq i ionunun elektrik hərəkiliyi və diffuziya əmsalı arasında əlaqə alarıq:

$$u_i = |z_i| \frac{FD_i}{RT} \quad (5.2.7)$$

Sonuncu ifadə Nernst-Eynşteyn tənliyi adlanır və duru məhlullar üçün doğrudur ($F = eN_A$).

(5.1.5) tənliyini sonuncu ifadədə nəzərə alsaq i ionunun diffuziya əmsalını ionun elektrik keçiriciliyi ilə ifadə edirik:

$$D_i = \frac{RT}{z_i^2 F^2} \lambda_i \quad (5.2.8)$$

Ümumi halda kation və anionların hərəkilikləri eyni deyil, ona görə də $\lambda_+ \neq \lambda_-$. Uyğun olaraq onların diffuziya əmsalları fərqli olur $D_+ \neq D_-$. Buna görə də qatılığın eyni bir qradientində müsbət və mənfi ionların diffuziya sürətləri müxtəlif olur.

Fərz edək ki, xlorid turşusunun qatılqları c və c-dc olan iki məhlulunun sərhəddi yaradılmışdır. Onda müəyyən müddət ərzində duru məhlulda doğru diffuziya edən hidrogen ionlarının sayı xlor ionlarının sayından çox olacaqdır, çünkü, $\lambda_{H^+} > \lambda_{Cl^-}$. Bunun nəticəsində duru məhlul müsbət, qatı məhlul mənfi yüklenəcəkdir (bütün hallarda duru məhlul daha hərəki ionun yükünə malik olur) və onlar arasında potensiallar fərqi yaranacaqdır. Yaranan potensiallar fərqi sürətli hidrogen ionlarının hərəkətini ləngidəcək, yavaş xlor ionlarının hərəkətini sürətləndirəcəkdir. Potensiallar fərquinin müəyyən qiymətində eks yüklü ionların hərəkət sürətləri bərabər olacaq və elektrolitin diffuziyası dissosiasiya etməmiş molekulların diffuziyası kimi olacaqdır. İonların hərəkiliyinin müxtəlifliyi nəticəsində məhlul daxilində yaranmış stasionar potensiallar fərqi diffuziya potensialı (ϕ_d) adlanır.

Stasionar diffuziya prosesində kation və anionların sürətləri bərabər olur. Onda binar elektrolitlər üçün diffuziya əmsalı

$$D = \frac{2u_+u_-}{zF(u_+ + u_-)} RT \quad (5.2.9)$$

İstənilən tip elektrolitin diffuziya əmsalı ilə onu təşkil edən ionların diffuziya əmsalları arasında əlaqə belədir:

$$D = \frac{(z_+ + |z_-|)D_+D_-}{z_+D_+ + |z_-|D_-} \quad (5.2.10)$$

Yuxarıda qeyd etdiyimiz kimi, diffuziya əmsalları üçün aldiğimiz ifadələr duru məhlullar üçün doğrudur. Ayrılıqda götürülmüş ionun çox duru məhlullarda diffuziya əmsalını hesablamak üçün (5.2.8) tənliyindən istifadə etmək olar. Çox duru

məhlullarda elektrolitin diffuziya əmsalını hesablamaq üçün Nernst tənliyindən istifadə olunur:

$$D = 2,66 \cdot 10^{-7} \frac{\overset{*}{\lambda}_+^0 \cdot \overset{*}{\lambda}_-^0}{\overset{*}{\lambda}_+^0 + \overset{*}{\lambda}_-^0} \left[\frac{sm^2}{san} \right]$$

Burada $\overset{*}{\lambda}_+^0$ və $\overset{*}{\lambda}_-^0$ - sonsuz durulasmada kation və anionun ekvivalent elektrik keçiriciliyidir ($Sm \cdot sm^2/ekv$).

Bu tənliyi sonlu qatılıqlı məhlullara tətbiq etmək üçün iki düzəlişi mütləq nəzərə almaq lazımdır. Əvvəla, diffuziya kimyəvi potensial qradienti ilə müəyyən edildiyindən elektrolitin orta aktivlik əmsalını nəzərə almaq lazımdır. İkincisi, ion atmosferinin təsiri nəzərə alınmalıdır. Elektrik keçirmə hadisəsindən fərqli olaraq diffuziya zamanı kation və anionlar eyni istiqamətdə hərəkət etdiklərindən ion atmosferinin simmetriyası pozulmur. Bu halda relaksasiya effekti aradan qalxır, elektroforetik effekt azacıq da olsa qalır ki, onun qiyməti duru məhlullar üçün Onzager tənliyi ilə hesablanır. Dəqiq təcrübələr göstərilən düzəlişləri nəzərə aldıqda Nernst tənliyinin düzgünlüyünü təsdiq edir.

Qeyd edək ki, elektrokimyəvi sistemlərdə maddə daşınmasını öyrənərkən və bir çox sənaye elektrolizerlərində fon elektroliti tətbiq olunur. Fon elektroliti indifferent olub elektrokimyəvi prosesdə iştirak etmir, yalnız məhlulun elektrik keçiriciliyini artırır. Fon elektrolitinin böyük qatılığında kiçik qatılıqlı elektrolitin ionlarının diffuziyası nəticəsində yaranan diffuziya potensialı qradienti kifayət qədər kiçilir və onu nəzərə almamaq olar. Bu halda kiçik qatılıqlı elektrolit ionlarının daşınması əsasən diffuziya və konveksiya nəticəsində baş verir, miqrasiyanın təsirini nəzərə almamaq olar. Bu şəraitdə baxılan ionların diffuziyası Fik qanunlarına tabe olur və onların diffuziya əmsalları fon elektrolitinin qatılığından asılı olur.

İonların diffuziya əmsalının temperatur asılılığı aşağıdakı tənlik ilə müəyyənləşir:

$$\frac{D_i \eta}{T} = \text{const}$$

burada η - məhlulun özlülüyüdür. Bu tənlik göstərir ki, temperatur bir dərəcə Selsi artdıqda ion diffuziya əmsalı 2-3% artır.

Cədvəl 5.3.

25°C -də sonsuz duru sulu məhlullarda bəzi ionların diffuziya əmsalları

İon	z_i	$D_i \cdot 10^5$ sm^2/san	İon	z_i	$D_i \cdot 10^5$ sm^2/san
H^+	1	9,312	OH^-	1	5,260
Li^+	1	1,030	Cl^-	1	2,032
Na^+	1	1,334	Br^-	1	2,084
K^+	1	1,957	J^-	1	2,044
NH_4^+	1	1,954	NO_3^-	1	1,902
Ag^+	1	1,648	HCOO^-	1	1,454
Tl^+	1	1,989	CH_3COO^-	1	1,089
Mg^{2+}	2	0,706	SO_4^{2-}	2	1,065
Ca^{2+}	2	0,792	$\text{Fe}(\text{CN})_6^{3-}$	3	0,896
Sr^{2+}	2	0,791	$\text{Fe}(\text{CN})_6^{2-}$	2	0,739
Ba^{2+}	2	0,847	JO_4^-	1	1,448
Z_n^{2+}	2	0,71	ClO_4^-	1	1,792
La^{3+}	3	0,617	BrO_3^-	1	1,485
$\text{Co}(\text{NH}_3)_6^{3+}$	3	0,908	HSO_4^{2-}	1	1,330

Cədvəl 5.3-də müxtəlif ionların sonsuz duru sulu məhlularda diffuziya əmsallarının qiymətləri verilmişdir. Cədvəldən görünüyü kimi, əksər ionların diffuziya əmsallarının qiymətləri $\sim 1 \div 2 \cdot 10^{-5} \text{ sm}^2/\text{s}$ arasında yerləşir. Hidrogen və hidroksil ionları istisna təşkil edirlər.

§5.3. Konvektiv diffuziya

Axar elektrolitlərdə maddənin və yükün daşınması ilə baş verən elektrokimyəvi proseslər elektrokimyəvi kinetikada və texnologiyada mühüm rol oynayır. Əgər qatılıq düşgüsü yoxdursa, onda konveksiyanın təsiri cüzdür və maddə daşınması yalnız miqrasiya ilə müəyyənləşir. Əgər maddə daşınması qatılıq qradientinin yaranmasını doğurursa və miqrasiyanın təsiri çox kiçidirsə (məs., indifferent elektrolitin böyük qatılığında), onda maddə daşınması axar mayedə diffuziya ilə, başqa sözlə, konvektiv diffuziya ilə müəyyənləşir.

Hərəkətsiz məhluldan maddənin onun sərf olunduğu elektrodun səthinə daşınması prosesi maddənin qatılığının dəyişdiyi diffuziya təbəqəsinin qalınlığının fasılısız dəyişməsi ilə müşayiət olunur. Real şəraitdə maye elektrolit heç vaxt tərpənməz qalmır, həmişə qarışdırılır. Qarışdırılma xarici təsirdən (məs., qarışdırıcı ilə, elektroda elektrolit məhlulu axını verməklə, elektrodun hərəkət etməsi ilə, elektrolizerdən qaz axını buraxmaqla), məhlulun qatılığının həcmində və elektrod səthində fərqli olmasından və ya elektrod səthində qaz ayrılması nəticəsində baş verə bilər.

Elektrolitin qarışdırılması ona gətirir ki, elektrolit həcmində maddənin qatılığı eyni olur, yalnız bilavasitə elektrod səthinə toxunan nazik elektrolit təbəqəsində qatılıq qradienti olur. Qarışdırılma intensiv olduqca, bu təbəqənin qalınlığı kiçik olur. Beləliklə, real şəraitdə elektrod səthinə maddə daşınması zamanı konveksiya həmişə diffuziya ilə və əksinə müşayiət olunur.


Biz yalnız stasionar halda baş verən, yəni $\partial c_i / \partial t = 0$ olan konvektiv diffuziya proseslərinə baxacaqıq. Bundan əlavə qəbul edək ki, maye ümumilikdə sükunətdədir və ya bərabər sürətli hərəkətdədir və maye sıxılmazdır.

Konveksiya ilə şərtlənən maddə axını mayenin hərəkət sürətinin (v_m) qatılığı (c) hasilinə bərabərdir və digər axınlar kimi vahid zamanda sahəsi vahid olan səthdən keçən maddə miqdarını müəyyən edir:

$$J_{konv} = v_m c$$

Aydındır ki, konvektiv axını müəyyən etmək üçün bərk maddə (elektrod) səthinə yaxınlaşdıqca mayenin hərəkət sürətinin dəyişmə qanunlarını bilmək lazımdır.

Maye-bərk cisim sərhəddində çox nazik hərəkətsiz maye təbəqəsi mövcud olur. Elektrod səthindən uzaqlaşdıqca mayenin hərəkət sürəti artır və nisbətən böyük məsafədə mayenin həcmindəki süretinə bərabər olur. Elektrod səthindən uzaqlaşdıqca mayenin hərəkət sürətinin dəyişməsi şəkil 5.11-də verilmişdir.



Şəkil 5.11. Bərk cisim yaxınlığında
a) mayenin hərəkət sürətinin

b) Prandtl və diffuz təbəqələrinin qalıqlığının dəyişmə sxemləri

Bərk cisim səthi yaxınlığında dəyişən hərəkət sürətli maye təbəqəsi Prandtl təbəqəsi və ya hidrodinamik təbəqə adlanır. Bu təbəqənin qalınlığı şəkil 5.11-də δ_{pr} ilə işarə olunmuşdur. Maye müəyyən özlülüyə malik olduğundan Prandtl təbəqəsinin qalınlığı hər yerdə eyni olmur. Məs, maye bərk lövhəyə paralel və horizontal axırsa (lövhə mayenin içərisindədir), onda mayenin lövhəyə çatdığı nöqtədə Prandtl təbəqəsinin qalınlığı sıfırdır, çünki, sürtünmə qüvvələri maye təbəqəsini bu nöqtədən başlayaraq ləngidirlər. Lövhə boyunca (x koordinatı) Prandtl təbəqəsinin qalınlığı

$$\delta_{pr} \approx \left(\frac{xv}{v_0} \right)^{\frac{1}{2}} \quad (5.3.1)$$

ifadəsinə uyğun olaraq artır. Burada v -kinematik özlülük; v_0 Prandtl təbəqəsinin hüdudlarından kənarda mayenin hərəkət sürətidir.

Prandtl təbəqəsini bərk cisim səthinə maddə daşınmasının molekulyar diffuziya ilə baş verdiyi təbəqə ilə (diffuz təbəqəsi) qarışdırmaq olmaz.

Əgər lövhə səthinə diffuziya baş verirsə, onda mayenin hidrodinamik təbəqədə hərəkəti nəticəsində Prandtl təbəqəsinin lövhəyə çox yaxın olmayan hissələrində qatılıq mayenin həcmindəki qatılığı c^0 bərabər olur. Yalnız Prandtl təbəqəsinin içərisində yerləşən δ qalınlıqlı nazik təbəqədə qatılıq bilavasitə fazalar sərhəddi yaxınlığında mehlulun qatılığı c^* -a azalır. c^* qatılığının qiyməti sərhəddin xassələrindən (məs. potensialından) asılı olur. δ kəmiyyəti diffuz təbəqəsinin və ya Nernst təbəqəsinin qalınlığı adlanır. Stasionar halda fazaların

ayırılma sərhəddi yaxınlığında qatılıq qradienti (sərhədə perpendikulyar istiqamətdə) aşağıdakı tənliklə müəyyənləşir:

$$\left(\frac{\partial c}{\partial y} \right)_{y=0} = \frac{c_0 - c^*}{\delta}$$

Həqiqətdə hidrodinamik təbəqədə sürətlərin paylanması elədir ki, hər yerdə maddə daşınması prosesi konvektiv diffuziya xarakteri daşıyır.

Plandtl təbəqəsinin xarici hissəsində mayenin hərəkət sürəti böyük olur və konvektiv daşınma diffuziya daşınmasından böyük olur. Bərk cisim səthinə yaxın maye təbəqəsində mayenin hərəkət sürəti kiçik olduğundan maddənin diffuziya daşınması üstünlük təşkil edir.

Bərk cismin səthi yaxınlığında mayenin hərəkəti məhlulun özlülüyündən, elektrodon yerləşməsindən və s. asılı olan diffuz təbəqənin qalınlığına təsir edəcəkdir.

Bərk lövhəyə paralel istiqamətdə laminar horizontal axında diffuz təbəqənin qalınlığının lövhə boyunca dəyişməsi şəkil 5.11 b-də göstərilmişdir. Mayenin lövhəyə çatdığı nöqtədə $\delta = 0$, sonra bərk səth boyunca diffuz təbəqənin qalınlığı əvvəl sürətli, sonra yavaş artır, nəhayət praktiki sabit qalır (Prandtl təbəqəsinin qalınlığı kimi).

Levis göstərmışdır ki,

$$\frac{\delta}{\delta_{Pr}} \approx \left(\frac{D}{\nu} \right)^{\frac{1}{3}} \quad (5.3.2)$$

Buradan (5.3.1) tənliyinə görə

$$\delta = k \cdot x^{\frac{1}{2}} \nu^{\frac{1}{6}} \cdot D^{\frac{1}{3}} \nu_0^{-\frac{1}{2}} \quad (5.3.3)$$

Burada k - mütənasiblik əmsalı olub, 3 -ə bərabərdir.

Sulu məhlullar üçün diffuziya əmsalı $D \approx 10^{-9} \text{ m}^2 / \text{san}$, kinematik özlülük $\nu = 10^{-6} \text{ m}^2 / \text{san}$ olduğundan (5.3.2) tənliyinə görə $\frac{\delta}{\delta_{Pr}} \approx 0,1$ olur.

Laminar axında Prandtl təbəqəsinin qalınlığı

$$\delta_{Pr} = \sqrt{\frac{\nu l}{\nu_0}}$$

tənliyi ilə müəyyənləşir. Burada l müstəvi lövhənin uzunluğuudur.

Məlum olduğu kimi, laminar axında maye təbəqələri bir-birinə qarışmadan müxtəlif sürətlə hərəkət edirlər. Bu hal yalnız çox kiçik axın sürətlərində mümkündür. Böyük sürətlərdə axının laminar xarakteri pozulur və turbulent xarakter alır. Turbulent axında hərəkət edən mayedə burulğanlar əmələ gəlir.

Reynolds 1883-cü ildə göstərmişdir ki, hamar divarlı boruda maye axının laminar xarakteri Reynolds ədədi Re müəyyən qiymətdən böyük olduqda turbulent xarakterli olur. Reynolds ədədi və ya kriteriyası ölçüsüz parametr olub, aşağıdakı kimi müəyyənləşir

$$Re = \frac{\nu_0 r \rho}{\eta} = \frac{\nu_0 r}{\nu} \quad (5.3.4)$$

burada r -borunun radiusu, ρ -mayenin sıxlığı, η -özlülükdir (bəzən dinamik özlülük adlandırılır və kinematik özlülükə belə əlavələndirilir: $\nu = \frac{\eta}{\rho}$).

(5.3.4) tənliyindən görünür ki, borunun radiusı və mayenin sıxlığı böyük olub, mayenin özlülüyi kiçik olduqca daha kiçik sürətlərdə laminar axın turbulentə keçir.

Maye axınında l uzunluqlu müstəvi lövhə olduqda Reynolds ədədi

$$Re = \frac{lv_0}{\nu} \quad \text{olur.}$$

Reynolds ədədinin kritik qiyməti sistemin formasından çox asılıdır. Məs., hamar müsiəvi lövhə boyunca axın üçün onun kritik qiyməti təqribən 1500-dür. Ancaq maye – bərk sərhədində maneələr olduqda, məs., səth hamar olmadıqda onun qiyməti xeyli azalır.

Turbulent axında diffuziya təbəqəsinin qalınlığı

$$\delta \approx x^{0,1} v^{17/30} D^{1/3} v_0^{-0,9} \quad (5.3.5)$$

(5.3.3) və (5.3.5) tənliklərinin müqayisəsi göstərir ki, diffuziya təbəqəsinin qalınlığı turbulent axında laminar axına nəzərən x koordinatından daha az, v_0 -dan daha çox asılı olur.

Qarışdırmanın intensivliyindən asılı olaraq diffuziya təbəqəsinin qalınlığını təqribi hesablamaq üçün empirik $\delta = kv_{qar}^{-\beta}$ ifadəsindən istifadə etmək olar. Burada k – təcrübədən müəyyən edilən mütənasiblik əmsali; v_{qar} - qarışma sürətidir (qarışdırıcının fırlanma sürəti və ya məhluldan buraxılan qazın miqdarı ilə düz mütənasibdir); β - sabit olub laminar axın üçün 0,5, turbulent axın üçün təqribən 0,9-dur.

Diffuziya təbəqəsinin qalınlığının mayenin axın sürətindən asılılığını bilmək elektrod səthinə maddə daşınmasını müəyyən etməyə imkan verir.

Müxtəlif elektrokimyəvi işlərdə fırlanan diskdən istifadə etmək sərfəlidir. Fırlanan diskdə Prandtl təbəqəsinin qalınlığı diskin mərkəzinə kimi məsafədən asılı olmayıb aşağıdakı kimi müəyyənləşir:

$$\delta_{\rho_r} = 3,6(v/\omega)^{\frac{1}{2}}$$

Burada kinematik özlülüğün vahidi sm^2/san ; ω - fırlanma sürətinin vahidi rad/san - dir.

Diskin səthinə perpendikulyar istiqamətdə qatılıq qradiyenti

$$\left(\frac{dc}{dy} \right)_{y=0} = 0,62D^{-\frac{1}{3}}v^{-\frac{1}{6}}\omega^{\frac{1}{2}}(c^0 - c^*)$$

— burada c^* - disk səthindəki qatılıq ($y=0$); c^0 - həcmi qatılıqdır.

Fırlanan diskdə diffuziya təbəqəsinin qalınlığı aşağıdakı düsturla müəyyənlenəşir:

$$\delta = 1,61D^{\frac{1}{3}}v^{\frac{1}{6}}\omega^{-\frac{1}{2}}$$


§5.4 Termodiffuziya

Əgər məhlulun həcmində temperatur qradiyenti yaradılsa, onda həll olan maddənin həcmdə bərabər paylanması pozulur. Bu hadisə termiki diffuziya adlanır. Temperatur stasionar paylaşıqda qatılığın da stasionar paylanması qərarlaşır. Ancaq bu halda termiki diffuziya mövcuddur. İş burasındadır ki, qatılıq qradiyentinin olması molekulların (ionların) adi diffuziyasını doğurur. Buna uyğun olaraq qatılığın stasionar paylanması eks istiqamətdə baş verən və temperatur qradiyenti ilə şərtlənən diffuziya ilə təmin olunur ki, bu da termiki diffuziya (termodiffuziya) adlanır.

Elektrolitdən elektrik cərəyanı keçdiğdə istilik ayrılır. Coul qanununa görə ayrılan istiliyin miqdarı cərəyan şiddəti I , elektrolytin müqaviməti R və cərəyanın keçmə müddətindən τ asılıdır:

$$Q = I^2 R \tau$$

Əgər elektrolitdə qatılıq qradiyenti yoxdursa, daha dəqiq desək, elektrolitin bütün nöqtələrində xüsusi müqavimət eynidir-sə, onda həcmindən bütün nöqtələrində qızma eyni olur və nəticədə temperatur qradiyenti yaranmır.



Şəkil. 5.12. Elektroliz zamanı qurğusun(1), mis (2), platin(3) elektroldarda və məhlulun həcmində (4) temperatur dəyişmələri

Ancaq, elektrokimyəvi reaksiya zonasında- birinci və ikinci növ naqillərin ayrılmış sarhəddində vəziyyət başqa cürdür. Elektrokimyəvi reaksiyanın baş verəməsi az və ya çox miqdarda istiliyin ayrılması ilə müşayiət olunduğundan reaksiya zonasında temperatur bir tərəfdən ayrılan istiliyin miqdarı ilə, digər tərəfdən bu istiliyin elektrolitdə və elektrodda yayılması ilə müəyyənləşir. Həssas termometr və ya termoelementlər vasitəsilə reaksiya zonasında temperaturun birbaşa ölçülməsi göstərir ki, qızma həqiqətən də baş verir, ancaq qərarlaşan temperatur fərqi böyük deyildir. Məs, sulfat turşusunun suda məhlulundan sabit cərəyan keçirək

və elektrolitdə və katodda temperaturu ölçsək, şəkil 5.12-də göstərilən asılılığı alarıq. Katodların temperaturu belə dəyişir: əvvəlcə katodun qızması elektrolitə nəzərən intensiv olur, sonra katod və elektrolit arasında praktiki olaraq sabit temperatur fərqi qərarlaşır. Hidrogen ionlarının reduksiyası reaksiyasının istilik effekti böyük olduqca temperatur fərqi də böyük olur. Alınmış nəticələr massiv elektrodun temperaturunu xarakterizə edir və bilavasitə reaksiya zonasında temperaturu göstərmir.

Hal-hazırda reaksiya zonasına maddənin ümumi daşınmasına termodiffuziyanın verdiyi miqdarı pay haqda məlumatlar yoxdur. Hesab edilir ki, bu pay çox kiçikdir və cərəyan sıxlığından asılı olmayaraq elektrokimyəvi sistemdə baş verən proseslərə izotemik proseslər kimi baxılır. Buna uyğun olaraq termodiffuziya axını $J_{\text{term}} = 0$.

ӘДӘВІYYAT

1. Антропов Л.И. Теоретическая электрохимия. 3-е изд. М.; Высшая школа, 1975, 568с.
2. Скорчеллetti B.B. Теоретическая электрохимия. 4-е изд. Л.; Химия, 1974, 568с.
3. Корыта И., Дворжак И., Богачкова В. Электрохимия М.: Мир, 1977, 472с.
4. Дамаскин Б.Б., Петрий О.А., Циплина Г.А. Электрохимия. М.: Химия, Колос С. 2006, 403с.
5. Физическая химия. Теоретическое и практическое руководство/ Под ред. Б.П.Никольского.Л.: Химия, 1987, 880с.
6. Курс физической химии./ Под ред. Я.И.Герасимова т.2. М.: химия, 1973,623с.
7. Стромберг А.Г., Семченко Д.П. Физическая химия. М.: Высшая школа, 1988, 496с.
8. Практикум по электрохимии/ Под ред. Б.Б.Дамаскина. М.: Высшая школа, 1991, 288с.
9. Степин Б.Д. Применение международной системы единиц физических величин в химии. М.: Высшая школа, 1990, 96с.
10. Ньюмен Дж. Электрохимические системы М.: Мир, 1977, 463с.
11. Джонсон Д. Термодинамические аспекты неорганической химии. М.: Мир, 1985, 326с.
12. Крестова А.Г., Новоселов Н.П. Перелыгин И.С. и др. Ионная сольватация. М.: Наука, 1987, 320с.
13. Горшков В.И., Кузнецов И.А. Основы физической химии. М.: Изд-во МГУ, 2005, 336с.
14. Кругляков П.М., Хаскова Т.Н. Физическая и коллоидная химия. М.: Высшая школа, 2005. 319с.
15. Шершавина А.А. Физическая и коллоидная химия. Методы физико-химического анализа. М.: Новое знание, 2005, 800с.

16. Белик В.В., Киенская К.И. Физическая и коллоидная химия. М.: Академия, 2005, 288с.
17. Салем Р.Р. Физическая химия. Термодинамика. М.: Физматлит, 2004, 352с.
18. Семиохин И.А. Физическая химия. М.: Изд-во МГУ, 2001, 272с.

MÜNDƏRİCAT

ÖN SÖZ	3
GİRİŞ	
Elektrokimyanın predmeti və əsas anlayışları	5
FƏSİL 1. ELEKTROLİT MƏHLULLARI TERMODİNAMİKASININ ƏSASLARI	
§1.1. Aktivlik və aktivlik əmsali.....	9
§1.2. Elektrolitin orta aktivliyi	11
§1.3. Orta aktivlik əmsalının təcrübi qiymətləri	15
FƏSİL 2. KLASSİK ELEKTROLİTİK DISSOSIASİYA NƏZƏRİYYƏSİ	
§2.1. Elektrolit məhlullarında ionların mövcudluğunun təcrübi təsdiqi.....	17
§2.2. Elektrolitik dissosasiya nəzəriyyəsinin əsas müddəələri	20
§2.3. Klassik elektrolitik dissosasiya nəzəriyyəsinin çatışmazlıqları	23
FƏSİL 3. ELEKTROLİT MƏHLULLARINDA İON-DİPOL QARŞILIQLI TƏSİRİ	
§3.1. Elektrolit məhlullarının əmələ gəlmə mexanizmləri	25

§3.2. Kristal qəfəs enerjisi	27
§3.3 Solvatlaşma enerjisi.....	32

FƏSİL 4. ELEKTROLİT MƏHLULLARINDA İON-İON QARŞILIQLI TƏSİRİ

§4.1 Elektrolit məhlullarının Arrenius, Oxoş, Debay-Hükkel modelləri.....	38
§4.2 Debay və Hükkelə görə aktivlik əmsalının hesablanması.....	40
§4.3 Debay və Hükkel nəzəririyəsinin inkişaf etdirilməsi.....	52
§4.4 Aktivlik əmsallarının hesablanmasıın empirik üsulları.....	59

FƏSİL 5. ELEKTROLİT MƏHLULLARINDA KÖÇÜRÜLMƏ PROSESLƏRİ

§5.1 Elektrolit məhlullarının elektrik keçiriciyi.....	62
§5.1.1 Naqillərin təsnifatı.....	62
§5.1.2 Xüsusi və molar elektrik keçiriciliyi.....	65
§5.1.3 Məhlulların elektrik keçiriciliyinin elektrolitin və həllədicinin təbiətindən asılılığı.....	71
§5.1.4 Məhlulların elektrik keçiriciliyinin elektrolitin qatlılığından asılılığı.....	76

§5.1.5 Vin və Debay-Falkenhagen effektləri.....	85
§5.1.6 İonların köçürülmə ədədi və onların təyin üsulları.....	88
§5.1.7 Konduktometriya.....	99
§5.2 Elektrolit məhlullarında diffuziya.....	112
§5.2.1 Molekulyar diffuziyanın əsas qanunları.....	112
§5.2.2 Elektrolit məhlullarında diffuziya əmsali...	114
§5.3 Konvektiv diffuziya.....	118
§5.4 Termodiffuziya.....	124
ƏDƏBİYYAT.....	127

Yığılmağa verilmiştir: 15.09.2007.
Çapa imzalanmıştır: 19.10.2007. Kağız formatı 60/84.
Çap vərəqi 8,25. Çapı ofset üsulu ilə.
Sifariş 19. Tiraj 500.
Qiyməti müqavilə ilə.